

1929
606

АРХИВ

A · K (B) F. MƏRQƏZİ
KOMİTƏ

• ve Bağı Komitesinin Firke Tarixi 3e'besi

Butun dunja proletarlarç birləşsin!

J. RATHAYZER

3YRA AZƏRBAYCANL

YGRYNDA MUBARƏZE

2608

9:323.2(47.924)

R - 27

AQŞ - 1929

QITAP VƏKTINDƏ KAJTARŞNÝZ
BÖLÜM
TAİTE NİGU B SРОК

AK (b) F MK və Bağı Komitəsinin Fırka Tarixi 30'bası.

Bütün dunja proletarları birləşin!

1929

606

ZYRA AZƏRAJCANL YGRYNDƏ MUBARƏZƏ

Aprel inkilabı, tarixinə dajir.



3

AZƏRBAYCAN DEVLET NƏŞRİYYATI

Buax — 1929

0331

Azərnəş mətbəəsində basıldı.
Baqlı, Balşoj Marsqoj və Krasno
Presnenski qızılaların tərində
№№ 16/36. Baş Mətbuat Mu-
durliqi № 910 Sifaris № 163
Sajt. 1500

BİRİNCİ FƏSİL

Toprak ygrynda.

1920-ci ilin oktyabr ayında Azərbajcan Kommunist firkəsinin iqcinci kyryltajında Mərqəzi Komitənin hesabat mə'ryzəsini edən mə'ryzaçı dedi:

«Mən byrasını hakiki məlyamat və faktlar ilə
təsdik və jens də təsdik edirəm qı. Azərbajcanda by
vaktə daq aqar qızılında kommunist işi aparılmışasdı, subhasız qı, biz iplikləb edə bilməzdik... Kütü ordy-
nyınn kuvvəsi, kuvvəmizi jəliləz möhəmməldəti; ha-
qimijati asan bir sırtda əlimizə almak üçün imqan
verdi» 1).

Sonra biz qərəcəqiq qı, firkənin qızılında apar-
di, gı, bojuq is qəstərməqdə, mə'ryzaçı tamamilə
haklı idi. Laqin byny ilava etməq lazımdır qı,
Musavat höqumüti də özünün bacarıksız siyaseti
və hər nev əqsi-inkilab karəlsündə diz çəqməsi
ila qızılı firkə təəqülatının apardı, gı, inkilabi işlərin
muvəffəkliyətinə az jardım etmədi.

1918-ci ildə Qəncə mulqədarlarının dəxi-nu-
majəndələri bylynan zakafkasija sejmi; toprakla-
rı, mulqədarlarının əlindən alı, b karşılıksız olaraq,

1) Azərbajcan fırka tarixi. Azərbajcan Kommunist Fır-
kəsi iqcinci kyryltajının stenografiya hesabati. (7-ci iclas).

qəntililərə pajlamak hakkında bir kanyon lajihəsi kabul etdi. Dogrydyr Azərbaycan bəylər və xanları, sejmında toprak və iaçı məsalələrinə baxılmamasını, təqid etdilər; laqın iaçı və Saldat Numajəndəlori 3yurasının təzjiki altında olaraq sejm, o cümlədən Azərbaycan mulqədarlarının numajəndəlori dəxi, by kanyonun lajhəsə səs verməqə məcbur oldular.

1918-ci il iyun aji, n 19-ndə Qəncədə «mustəkil» Azərbaycan Cumhuriyyəti hökuməti təzqil edildi və by hökumət üç qun sonra, iyun aji, n 22-ndə belə bir kərar çıxardı:

«Zakafkasija sejminin toprak islahati, həkkindəki kanyonun həjata qecirilməsini Maclis-Muəssisəsin çağırılana dəq dajandırmalı. İstər xususi xəxsərlərin və istərsə xəzinənin by vaktə dəq zəbt edilmiş topraklarını qərija kəftərmalı. Maclis-Muəssisənə təkdim etməqdən otru toprak məsələsinə ajid olan lazımi materialların ididən toplanılmastı toprak nəzarətinə tapşırılsın. Toprak komitələrini ididən təzqil etməq və ja inqi tamamilə ləğv etməq həkkündə by jəklən muddət içərisində mərtyza təkdim edilsin». 1)

Bələdiqliq qəntililər tərafından toprakların zəbt edilməsini hökumət əsaslı şyrətdə ləğv etdi. Toprak komisiaları, ləğv olyndı; laqın Musavat və İttihad blok Məslisi-Muəssisəni, çağırmaq üçün macal tapa bilmədi. Əslinə baxılırsa, toprak nəzərinə, toprak islahatına ajid materiallar hazırlamakla məzgyl olmak heç də lazıım dejildi. 1919-cu ildə Azərbaycan parlament toprak komisiası, toprak islahati, həkkündə sohbət açmayı, lazıım bildi:

1) Diplomatik missiya fondy №8

Laqın səsler jarı, bolunduğu üçün toprak islahati, lajihəsi hətta komisijada belə qecmədi.

Parlamənt bir illiq kuvvəli kanyon verici fəaliyyətdən sonra 1919-cu il oktyabr aji, n 2-ndə toprak komisiası, tərafından iclasın qondəliq məsalələri sırasına bir də toprak islahati, məsaləsi kojyldı. Sadr, muzaqərəti-jevmijəni e'lan edərgən belə bir təqlifdə bylynyr:

«Muzaqərəti jevmijənin birinci nevbətində dyrən toprak islahati, məsələsinin muzaqərəti-jevmijədən etkarmalı; çünki toprak nəzarəti parlamentin hejəti-rəjasatindən rica etmişdir qı, by məsələnin muzaqərəsi hələtli təxir edilsin; ta qı, toprak nəzarəti tərafından tətbiq edilmiş kanyon lajihəsi ilə parlament toprak komisialarının təkdim etdiyi kanyon lajihəsinin işi-sini bir jərdə qənia bir şyrətdə nəzərdən qecirməq mumqun olsyn».

Toprak kanyony lajihəsini bir ilin muddətində «qənia bir şyrətdə nəzərdən qecirməq» nazira mumqun olmamışdı. Toprak kanyon lajihəsini «qənia bir şyrətdə nəzərdən qecirməq» üçün ona gejri müəjjon bir vakt daha lazıım idi.

Toprak nəzirinin muavini; toprak nəzarətinin təqlifisine bynyı bəhənə qəfirir idi qı,

«toprak məsəlesi ozn-ozluqunda əldyke muraqqab bir məsəlodür və by məsələni agrı-acelsiz olaraq həjata qecirməq üçün elə bir kanyon lajihəsi tətbiq etməlidir qı, by lajihə az da olsa, toprak islahatının bütün cihotförinini ihata etsin və ony həjata qecirməq asan olsyn».

Nazirin sözlərinə inanarsak, toprak nəzarəti belə bir kanyon lajihəsinin tətbiqi üzərində yzyn

muddat çalısmasıdır. Laqın o, məsələnin murəqqab olması, nəzərə alarak, bynyn bakişmasının jenədə tə'xirə salınmasını lazımlıdır. Parlamanın sosialist fraksiyası, toprak İslahatı, lajihəsinə bilətəxir bakişmasını tələb edirdi. Laqın toprak nazirinin təqüfini müdafiə etməq «Musavat» fırkasının rəhbəri Rəsylzadə çıxılsada bylyndy. Natikin sezlərinə görə, sosialistlər toprak məsələsindən, jəhəniz «demagokcasi»na təbligat-təsvikat aparmak üçün istifadə etməq istəyirlər. Rəsylzadə isə məsələyə «ony namysly bir syratda həll etməq məksədilə» janaçır. Bynyn üçün də o, by məsələnin tə'xirə salınmasını lazımlıdır.

Bələ bir təqüf edildi: lajihəni «dəkik bir syratda nəzərdən qəcirəməq» üçün nazirə 15 qunluq bir möhəllət verilsin. Laqın, nazir by təqüfi ezu üçün gejri mökbyl bir təqüf hesab etdi. «Musavat» və «İttihad» liderləri nazirin dəlillərini tamamilə mökbyl hesab edirlərmiş, parlaman isə çok səs ilə toprak məsələsini iclasın müzəqirati-jevmijəsindən çıxardı, və nazir üçün heç bir möhəllət koymadı.

Azərbajcanda topraklarıñ mulqədarlar və qəntillər arasında necə təkşim olyndygyny by aşağıdaqı cədvəl bir kədər qəstərir 1).

Topraklarıñ on jaxsı, jerlori mulqədarlarıñ elində və by topraklarıñ qəntli topraklarıñ nisbəton sydan daha qozəl bir syratda to'min olyndykları.

1) Azərbajcanda toprak məsələsinə dair olan al jazı, sündan iktibas olynmışdır. Fırka tarixini ejrənən komito,

Guberniyalar	Qantlı həyat və cantun (qızı və kadın) umumi möhdəti	Qantılıların nadəl və kabala toprakları (desətin üzrə)	Xüsusi saxşaların və hukkaya təxcişlərinə adam-ların topraqı	Səhihlatın sajı	Jarar toprak-ların möhdəti	Xəzina toprakları və təjicü altına alınan jer-ların möhdəti (desətin üzrə)
B a q l	<u>154.717</u> həyat 934.150 can	1.429.816	3362	241.785	91.958	
Q a n c a	<u>157.757</u> həyat 1.014.647 can	1.435.808	4694	664.118	43.961	
Z a k a t a	<u>12.733</u> həyat 83.900.361 can		428	506.066	464	

nəzərə alıñarsa, o zaman toprak məsələsinin butun Azərbajcanda, bilməssə Qəncə və Zakatala gyber-nijalarında nə kədər tez həll olynməsi, tələb etdiq i bizi ajdiñ olar. Laqin Musavat höqumatı, cənab Mülqədarlarıñ «mukəddəs hüqukları» korkydan jok, bəlgə vicdanən müdafə edirdi. By höqumat, məmləqətin il jari, mili, idarəsi ərzində by məsəla ilə məzəyl olmak üçün macal tapmadı. Hələ 1917-ci ildə hərəqətə qələn qəntililər isə, məsələnin Məclisi-Müəssisan tarəfindən bəkilməsi, nə qəzləməq istəməjirlərdi. Bynlar bəz jerlərdə öz vəzifətlərini öz kuvvaləri ilə jaxşırılatmak təəbbusunda bylynyrdylar.

1919-ci il fevralı, n. 25-ndə Qəncə valisi polkovniq Vəqilovdan daxiliñə nəzarətinə belə bir telegram qəlir:

«Azərbajcanın cahil musulman qutluları içərisində, Azərbajcan höqumatının jañuz xanlardan, bəjlərdən və agalardan ibarət oldygyna və bynlərin da əyia şahlin jañuz bəz nəslindən olan kisimini və varlı sunfları himaja etmələrinə dair fitnə salan zajəzələr jayılmadıdyr... By qurşadlar Kərvənd qəndində mülqədar Əhmədbəy Məhəmmədxanbojovun kəltinə sabəb də onyu bojuq toprak sahibi, olan bəjlər strasına daxil olmasıdır. Səljəjirlər qı, bir neçə bojuq toprak sahibi, da nəzərə alınımdıy qı, bynlərin da üzərinə huemə hazırlanır!)

«Azərbajcanın cahil musulman qutluları» bejuq toprak sahiblərinə və byrzyazıjanın haqimijəti olmak e'tibarı ilə Musavat höqumatının mahiyyətini tamamilə dogry anlamışlardı, və çok əsashi, olaraq,

1) Daxiliñə Nəzarətinin Fəndi, is nomra 112.

oz mülqədarlarına divan eləməqə ikdam edirlərdi. Polkovniq Vəqilov cənab nazirlərin «halinin jañuz bəz nəslindən olan kisimini himaja etdiqini» qıya bilməjirdi. Hər halda nazirlərin və butun Azərbajcan höqumatının arxivləri biny məhəqəm syrotda isbat edirlər qı, «Azərbajcanın cahil musulman qutluları» oz «milli höqumatları» barəsindəki fikir-lərdə katijən janılmazırlardı.

Ma'lum oldygı uzrə 1917-ci ilin axırlarında 1918-ci ilin avvəllərində Azərbajcanın bir çox jerlərində, bilməssə Qəncə gyberniyasi, nə bejuq toprak ixtiyacları, bas verdi. Məhəqym edilmiş qəntililər butun acıkları, xanlardan və bəjlərdən alarak, bynlərin əmlaqlarını, dağıdı, ajiłərini məhv edirlərdi. Mülqədarların jardımı, na Musavat firkəsi qoldı. O, qəntililəri Kafkas cəbhəsindən kajıdan rys saldatları, və Bağı Kommynası, üzərinə saldırmakla onları inkilabdan cəqindirməq çəhəzərdi. «Musavat», turq sunqularının jardımı, ilə «milli höqumat» təsəqil etdi. Mülqədarlar isə ozlərinə vyryylan jaralar əvəzində itaətsiz qəntililər ilə hakk-hesabləşmək imqanını, əldə etdilər. Məsələni ajdiñəzdi, rımkıq üçün asağıdaqı vəsikəni qostarəlim:

«1919-cu il 3 mart. Azəridə imza edənlər, by onun Qəncə Baladıja İdarəsi binasında toplasalarak Əjsuzlu, Vajtly Bajramlı, Azanlı, Ağdaş və bacika qəntiçimələri, torşından Syltanovlardan garət edilmiş müxəlif əsja, mal-kara və koçyinlərin qərija altınmamış kəsmi avzında onların 823.405 manatlı, iddiasını dinişdalar. Kazak kəza administrasiyasına lazımi ryhani zəxslər və mütəzzirr Syltanovlar ilə birliqdə olaraq, iqi həftə muddətində butuu by qəntiləri qəzə-

raq, mahallərdə bəzi lər iñ verdigى sijahı üzrə onlara çatmajan əmvalıñ mikdərini müəjjən edərək by sejlorın sahiblərinə kajtartımasi hakkında sərvəcam etməsinin tapşırılması lazıム bildiq. 1)

Mulqədarlarıñ təkdim etdiqləri sijahı üzrə onlara çatmajan əmval hakkiñda qəntılılərin nümayəndələri «mulqədarlarıñ əmvalıñdan, bynlərin hamqəntılılərində heç bir sej olmadığı və heç bir jərə aparılmışdır» dajir and içməli idilər. Necaqi qəruruq, mulqədarlarıñ mənafəini müdafiə etməq ygrynda «milli höqumat» çar satraplarıñın çoxdan tərəf etmiş oldykları, bir usyla, jañi qəndi butunluqda zəmin etdirməqə belə ol atır.

1918-ci ilin dekabr ajlında Azərbaycan parlamentinin iqcinci iclasında «Musavat» firkəsi öz deklarasiyalında belə bir toprak programı kejd edir:

1) «Butun topraklar ydəla (xandana), kabinəja, mulqədar və xusysi xəxslərə maxsys olan toprakların hamisi, pylsyz və vikypysz olarak qəntılılara verilir.

2) Toprak tam mañast ilə aməcqi qəntılılərin mulqijatına qecir.

3) Toprak nadelinin maksimiy norması, kanyon ilə müajin edilir və by nadeldən artıq topraga heç qəs maliq ola bilməz.

4) Topraga müajjən kapital və enerzi kojan xəxslərə allarından altıñan topraklar avazında, xusysi fonddan muqafat veriləcəqdur. By fond işa varlı, sənif üzərinə kojylan mutərəkkii vergidən hasil olan pyllardan təsəqil edilir».

Mulqədarlarıñ rəncidə etməsin dejə «Musavat» firkəsi myzdyrlar, topraga təhqim olynmış qəntılılər tərəfindən kojylan «enerzi» avazında bynlərə,

1) Azərbaycan Devlet Arxiv. Daxiliyyə nəzarətinin fondy, is numrə 72.

jañi boj və xanlara muqafat verməqəi və'd edirdi. Laqin hətta by program belə höqumətin katijən qundəliq programı, olmamalı, idi. Höqumət, öz qundəliq işlərində mulqədarlarıñ mənafəini daha qozəl tə'min edən başqa prinsiplərə asaslanırdı. By prinsiplər toprak naziri tərəfindən tərtib edilib, daxiliyyə naziri sonra isə hejəti-vuqəla rəisi olan Jysifbəyovyn qeneral-gubernator Xusrovbəy Syltanova jazmuz oldygы məqtybdə tamamilə təvib edilmişdi...

«Cənab toprak naziri xəbər verir ki, onyn zatiyalalarına tapşırılmış olan idarə daxili höqumət orqanı, tərəfindən jeni toprak kanyonu tərtib və təsdiq olyndan dəq, toprak masalısının kismən muxtalif rəjonlarda muxtalif bir syratda hall edilməsini tamamilə namunası hesab edir. By vəzifəsi nəzərdə dytarak, toprak nəzarəti ozunun cari ilarında toprak İslahatı, həjata qecirilənə dəq by vaktə kədər olan toprak məzənnəməsini, mütlək mühafizə etməq prinsipini möhəqqəm bir syratda həjata qecirir. İstər nadelləri dajis məqəvə və istarsa ilava nadel verməqə, xəzinə və ja xusysi xəxslərə məxsəsys olan toprakları öz basına zəbt etməqə katijən iol verməjir».

Qəstərməq lazımdır ki, cənab nazir tərəfindən ifadə olynan programda bir kədər janlılıq var idi. Çünqu Musavat höquməti mulqədarlarıñ toprak zəbt etmələrinə heç də mane olmazırdı. O, janlılız «nadellərin dəjizilməsinə» və mulqədar topraklarıñ zəbt edilməsinə jol verməjirdi. By nunyla belə nazir ezu öz təlimatını, haman məxfi məqtybynda ajdiñlaasdırdı. Anarxiya zamanı, kaçır başqa

jerlərə qətmis qəntllilərin bəjələr tərəfindən zəbt edilmiş toprakları barəsiyədə, nazir cənabları, rəhm edərəq, kajidit, b. öz jerlərinə qəlmis qəntllilərin toprakları, əzələrinə kajitarılması, na i z i n v e r i r . Laqin byradaca belə bir əej ilavə edir:

«Qəntllilərin bylynnadıkları muddat içərisində bəjələr tərəfindən bynların jerlərinə inşa edilmiş binalar və jeni salınmış baglara və by jerlərdə bylynnan aqınlarına qəlinçə, qələcəqdə aralıkdə heç bir ixtilaf və b a j l a r a m a d d i z a r r a r olmamak üçün canab toprak naziri, hamisi qəntli jerlərdən inşa edilən binaların və jeni salınmış baglartın, bəjələrin əlində kalması, və by bina, bag və aqınlarının mühafəzə edilməsinə lazmı hesab edir».1)

«Qələcəqdə aralıkdə heç bir ixtilaf» və bilsəs «bəjələrə maddi zərər olmasına» deyə, toprak naziri qəntli toprakları, n. bəjələr tərəfindən zəbt edilməsini kanınyı əqlə salır. «Musavat» firkəsinin rəhbəri Jysifbəyov isə byna belə bir əej ilavə etdi:

«Lykardı kejd edilənlərin dogry və həkkli, dəlillər üzərində əsaslandığı, nəzərdə dyrək icra edilməsinə rəca edirəm».

Mulqədarlar, nazirlərin xərji-dyası, ilə olaraq qəntllilərin toprakları, qutluvi bir syrtdə zəbt etməqla məsgyl olmaga başladılar. Çox vakt bir qəndin adamları, n. hamisi, öz jerlərindən qənara atılmış olyrdı.

Cumhyriyyətin bir çox dajirələrindən nəzarətə möhəlli höqumətin aktiv jardımı, ilə olaraq, ictimai

toprakları, zəbt edən bəj və xanların əllərindən zi-qajatlılar qəlirdi. Misal üçün höqumət arxivlərindən bir sıra vəsikələr qəstərməq olar. ✓

«Biza jena da bədbaxlıq uz verdi. Ojsuzlu qəndinin bəjəri, qulna toprak mühəssənlərini jenidən kədidi, rəmzişər. Vali və kəza kajimmakamı açıldıqda mulqədarlarla ol dytyb koymışız kanının kuyvasını pozur və bəjələr üçün saxta vəsikələr duzaldırlar. Biz toprakları, qəmici illər qiblə qıymalamalıı, k. Heç bir höqumət və maneə bizi dələndirə bilməz. Son damla kanımız, kalana daq, mubaraza edəcəq. Biz bələzivjə deñliq və bələzivjə də olmazagacık. Administrasiya bəjərinə manəfət üçün cəltəzərək, bizi by bəjərək altında azmaq istəir. Biziñ alimizdə vəsikələrə heç bir şəhərijət verməjir. By xusysda telegraf ilə sərəncamda bylynnanlı, rəca edirig».1)

1919-cu ildə oktyabr aji, n. 19-ndə daxiliyyət naziri Tavysdan by məzmynda bir telegraf altı:

«Əsriy qəndinin bəjəri Cirdaxan, İbrahim-aga Syltanov və başkaları, bizi öz nadəl toprakları, m. əqməqə koymajırlar. Biz, juz il byndan avval ədidiqimiz qiblə qəmalişlə. Heç bir möhəlli höqumət bynların kabagını, ala bilmədi. Son damla kanımız kalana daq mubaraza edəcəq».2)

1920-ci il martı, n. 14-ndə Tavysdan parlamentin adınına belə bir telegraf qəldi:

«Syltanovlar zor ilə qəntli toprakları, zəbt edilər. Musələh karavyllar kan toqulmasına səbəb olyrlar. Bynların kabagını, almamız, rəca edirig. Qəntli: Salim Məhəmməd-Əli və Məhəmməd».1)

1) Azərbaycan Dövlət Arxiv. Daxiliyyə nəzarətinin fondy, la numrə 72.

Bələ telegraflar cokdyr. Laqın by telegrafları n
heç birisi qəntililəri müdafə etməq üçün tə'cili təd
birlər qorulmaqə hequməti vadar edə bilmədi.

Qəntililər tərafından qələn ərizələrin hamisi, n
üzərində nazir tərafından təxminən ejni məzmynda
kararlar jəziləndir: «Məsələni ajdi, nlaadır, b mənə
mə'lymat verməli», «nazərə almalı», va iləx. Qəncə
kəzasında Kəzəll-Hacı, qəndinin qəntililəri, toprak
nazirinə bələ bir ziqajat ilə muracət edirlər. Cəmij
jat mə'lym edir qı, bir çox illərdən bəri cəmijjatın
ixtijarında 2050 desətin toprak var idi. Laqın bəj
lar və xanlar cur-bə-cur hilələr ilə by toprakları,
zəbt etmişlər

«və iş indi o jerə çatmışdır qı, bizim nadəl və
başka jerlərimiz olımdan çıkmışdır. İndi by saat
bizim olımdız jol üçün ajrlan, qol-qosly jaramaz
topraklar kalmışdır. Xulasa bizi jaşa mak
imqanlıdan tam mə'nasi ilə məh
rim edilmişiz q.».

Ziqajat verənlər; qəntililərin əqin topraklarını, v
ve otlaq jerlərini məhəlli hequmət mə'myrlarının
jardımı, ilə olaraq zəbt edənlərin adlarını, bir-bir
qəstərirlər. Jerli hequmət mə'myrları, toprakları,
qəntililərin alındıñ altı, laqın onları, verqidən azad
etməqi gejri mumqun hesab edirlər. Qəntililərin
toprakları, bəjələrin xusysi mulqijəti hesab edilir.

«Xəzina işa alımdan alınan topraklar avazında
bizzən vergi altı. Byny işa bir kədər qeciqdiridə
tatarişlar işə salınıntı.

Ərizə by sozler ilə kyrtarır:

«By xusysda sizin tə'cili sərəncamını, niz, rəca
edirik; cüngü əqər bir kədər iyibansa, o zaman iş do-

nub açıq bir işjan zəqlini alacaqdır. Qəntililərin acta
dan olmaq üçün artıq səbrələri kalmamışdır.»¹⁾

3imali Kafkasijada, hətta Kazak əqsi-inkilabçı
ları, belə, mulqədarların iştahisini, bir kədər azalt
magı, lazılm biləraq, qagız üzərində də olsa topraq
icarəja verməq üçün müəjjən bir məzənnə (taksa)
kojmışdır. Musavat «demokratları» mulqədarların
mukaddəs məmaliqijətlərini hər nev' maksad və
təcavuzdən kəlbən müdafə etməqdə birinciqliq ka
zandıllar. Məsələni daha ajdıl etməq üçün biri-biri
ne okşajan vəsikələrdən birisini byrada qəstərəlim:

«Daxilijə nazirinə. Toprak nazirindən.

Xusysi muvaqqıl Meliqjeganov by telefonogram
masında qəstər qı, toprak munasəbatı, n qyja müaj
jən olmaması, noticasında ləçər pły istündə qəntililər
ilə mulqədarlar arasında ixtilaflar baş vermişdir. By
nyn üçün də Ləngoran kəzası, əhalisine anlatmak üçün,
xusysi muvaqqila rəca edirəm, tə'cili olaraq, anla
şılıq qı, toprak kanyyny verilənə dəq toprakdan isti
fada etməq xususunda qəntilər ilə toprak sahibləri
arasında, butun munasəbat həli-həzirdə mevcyd
olan toprak kanynları, üzrə nizama salınacak və sa
linəniləndir. By kanynlara qora da toprak sahib
lərinin, onlara maxsys olan əmlaqdan i s t e d i q -
lə r i q i b i istifadə etməqə ixtijarları vərdiy. Qəntililər
işə toprak sahiblərindən toprak icarəja qe
turduqları zaman icarə muahadənaməsində bojyn
lərinə qoturduqları aortləri jerinə jetirməlidurlar.

Toprak nazirinin by qəstərdiqimiz to'litasın
dən belə qerunur qı, onny zənninə qəra, «toprak
munasəbatı, n qyja müajjən olmaması» barəsində
heç bir soz sejiləməqə heç bir əsas yokdur. Ony,

1) Azərbaycan Dövlət Arxiv, Daxilijə nəzarətinin fon
dy. Iş numrə 72.

jə'ni naziri isə çar höquməti tərafından koylyb da «o zaman daxi davam etdirilən toprak kanynları, tamamilə ta'min edirdi». Nazirlərə və bınrlərin ağaları, olan bəjlərə və xanlara qəntililəri sojmak üçün azadlıq lazımlı idi. Qəntililər üçün isə çar Rysiastının sistemi baki kalmışdır. Musavat höqumərənlərində mülqədarları mənafei hər bir əjdən o kədər juqsəq ditylyrydy qı, höqumət hətta kapitalist ol-qələrinin belə joly qətməqə və yzyn muddət davam edən ərzak bohranı nəticəsində əqinçiliq məsələlərini nizama salmaga və aqın jerlərinin mikdərini artırmaq üçün lazımi tədbirlər qərməqi belə mümkin hesab etmədi. Azərbaycan naziri e'lən etdi qı, «toprak sahibləri, onlara maxsys olan mülqəmləqdan istədiqləri qiblə istifadə etməqə ixtiyarları vardyr»; cunqu xususi mülqijət prinsipinin mukəddəsliyi iri toprak sahibləri höqumatının əsası idi.

Höqumət, toprak islahatını həjata qəcirməq üçün heç bir addım atmamışdır. Jelit, qəntililərə tə'sir etməq üçün qəsəqin toprak bohranından elhitiqar edirdi. Toprak nazırının iyakarıda qəstərdiqimiz tə'likəsindən qorduq qı, onun zənninə qora toprakdan istifadə etməq məsələsində gejri adı hallar var deyə danışmaga heç bir əsas yokdyr. Ejni zamanda nazarətin toprak əబəsi mudiri, Kazax kəzasında toprak azlı, tə'sində əmələ qəsəbə bildəcəq ciddi nizamsızlıklar təhlükəsinə qora, Qəncə toprak idarəsi rəisinə belə bir tə'likə jazıır;

«Toprak nazırının abrazasına 1965-ci il orqan
əబəsi Kazax kəzasının Çingizhanlı əmiri 17
avgustda qəndərmiş və parlamentin sosialist nazirinə
vermiş olduğu telegrama cavab olaraq: "hamar qənt
iəmasına, toprak məsələsinin on jaktı, zamanda həftə
ediləcəkini və ona qora da fən, xəzri üçün mənasəbat
siz əlkələrdən sakınmak 17-ci qəldiqin bilidimizi
rəca edir".)

By curə tə'likələr; toprak tokyamaları, jetis-
məqdədən butun qənt camiyyətlərinə qəndərildi. Bəjər və xanlar üçün toprakdan «mə'nəslər» bir
syrətdə istifadə etməqi ta'min etmək üçün nazir,
qəntililəri «munasəbatlısiz əlkələrdə bylyndykları,
təkdirdə» nadəl toprak ancak hukykdən mahrym
etməqla təhdid edirdi.

Laqin by vasitə «kanını sahi, bəqarları, mən-
feini müdafiə etməq üçün həmizə qafı qərunma-
jirdi. Qəntililər bə'zi jerlərdə toprak məsələsini öz
kuvvələri ilə həll etməq təsəbbusunda bylyndyrlər. Belə hallarda isə höqumət aparıcı, oldykəcə bejuq bir
enerzi ilə işlədir və oldykəcə kat'ı tədbirlər qo-
rurdu. Qəntililərin ziqaçıları, nazirlərin dəstər-
xanaları, qazib dolasardı. Hətta bəjələrin xyd-
səoranlığı nəticəsində dəhaşət qəlmiz juzlərcə
qəntli ajilələrinin fərjadı belə, cənab nazirlərin
kat'ı bir sərəncam qormalorına səbab ola bilmə-
jirdi. Laqin bejuq toprak sahibləri, «kanını
ixtijarları», pozylıdkda isə on ciddi tədbirlər qorulurdu. By sezlərimizi ajdihəlaştırmak üçün Musa-
vat höquməti nazirlərinin aşağıdağı sərəncamları, qəstəralım.

Toprak naziri; «Daxiliyyə naziri cənablarına» asağıdaqı tə'cili tə'lükəni jazır:

«Əqinçi Sulejmanov 3axmorsqı, konzı qənt qəntlilərinin əz bəzənə olaraq, onyń toprakları, əymiadıklarıntı, mənə xəbor vermişdir.. Xususi əxşalara maxsys olan toprakları, umymijjatla əz bəzənə olaraq əymiləşən qəntlilərin çol əslarını bilət'xir dəjandırmanı, və iyakarlıda adlınlı cəddiqimiz aqinçının manafəni müdafiə etməq xususunda sərəncamda bylynnanı, zati-allilərinizdən rəca edirəm.»

By tə'lükə, 1919-cu il aprelinin 6-ndə jazılmlıdır. Uç qundən sonra, ja'nı aprelin 9-ndə, daxiliyyə naziri həmin tə'lükənin üzərinə belə bir kərar jazır:

«Qənəcə valisinə: pozylmaya olan hukyk və kənunyń bərpası üçün kat'lı tədbirlər qorulmalıdır.»

Aprelin 10-da isə Qənəcə valisine ilavə olaraq by xususda lazımi bir əmr dəxi qəndərilir.

Laqın məhəllərdən qələn juzlərcə telegram və mə'rızalar, Azərbajcan qəntlilərinin höqumətin qəsətəri ilə otyryb dyrmak fırıldırma olmamalarını, subyt edir. Cənab valilər bojuq toprak sahi blarının hukykyny müdafiə etməq üçün var kuvvələrini sərf etmələrinə həkmajarak, bə'zi dajirələrin qəntələrində bəjlərə karşı, jenə də kuzgın mübarəzə qədirdi. By xususda Çırdaxan cəmijjətinin Daxiliyyə nazirinə və parlamenti sosyalist fraksiyasına qəndərmis oldygы telegram, çok əhəmiyyətlidir.

Əqin vakti, bacılımdır. Toprak İslahatı həkimiñə höqumətin hərəkatını qozlajırıq. Sabah-sabahə salmak dala jetər. Isə başlamak vakti, qəlib çatıb-dır... Bəjlər, bəj və xan höqumətinin kuvvəsinə istihad etməq istəjirlər. Biz isəq oz kuvvəmizə qıvənərəq,

isə sury ediriq. Belə qorunur qı, bizim numajəndələrimiz isti bir qonda otyrarak, bizim ehtiyaclarımızla tamamilə yuytmışalar.»¹⁾

Sabik Musavat höqumətinin arxivindən iktibas edilmiş by telegram və başqa vəsiyələr, Azərbajcan qəndində qyja heç bir toprak ixtiəzə, olmaması, Azərbajcan qəntliləri, qeridə kalmaları, natiçəsində bəjlərə və xanlara sorgy-syalsız tabe oldykları, fi-qırularının heç bir əsası olmadığı, isbat edir. Mülqədarları, sərvətlərinə kovrymak üçün Musavat höquməti çox kuvva sərf etdi. Qəntlilərin mülqədar höqumətini qormaqə qəzu yok idi. Onları; «demokratik mərhəmətqarlar» həkli nda heç bir xjalata kəpilməmişlər.

Qəntlilərin Musavat firkəsi haqimijjətinə olan əlakələrini, tə'minənma və mə'lýmatnamalar qozəl bir syrotda qəstərir.

Daxiliyyə naziri qeneral-gubernator Xustrov və Syltanova xəbor verir qı, hərbijjə nazirinin xəberlərinə qəra, bolşeviq Nərimanov Bağıja qələrəq

«Himinat» firkəsinin parlament üzvləri ilə, başlıca olaraq Karajev ilə qorunmuş və sonra da əhali içərisində və məmənən əldykcə hətta ordy içərisində bolşevizm təbliğatı, aparımk üçün 3yzə və Kazax közələrinə qətimişdir. Hərbijjə naziri təsdiq etmişdir qı, həmip təbliğat sahəsində jenə aşqarların akıb qolinosı, hall-hazırda çox azalmadır. O, hətta by aklının sonradan tamamilə qoşiso bilməsindən korkdygyny bəjan edir»²⁾.

Çar höqumətinin mə'myrələri, qibi, Musavat nəzirleri dəxi inkilabi hərəqəti, nəzirini «təbligatçıla-

1) Daxiliyyə nəzarətinin fondy, is numro 72.

2) Daxiliyyə nazirinin fondy is №112.

ri, nə pis iradəsindən qorurdular. Laqın Azərbaycan haqimləri byrasını anlamayırlardı, qı, onlar ozlarını öz hərəqətləri ilə bəzəvizm təbliğatçısı, edirlər. Cənab nazırların dediqləri qibi, qəntilər doğrudan da bəj höqumatını müdafiə etməq üçün əşqərliliyə ieni adamlar vermişdən boyin kaçırlardı.

Daxiliijo nazirinin başka bir mə'lumatından qorurraq ki, Azərbajcanda «bolşeviq təhligatçı» çok idi və bynlar Kazax kəzəsindən başqa o biri kəzalarda da fəaliyətdə bylynyrlardı. 1919-cu il aprelinin 2-ndə valiye qondərmiz oldygы qızılı təmiminə nazir cənabları sojlojir ki,

Həli-hazırda bütün Azərbaycan topragında istar
əhali arasında və istarsa ordu icarısında ciddi bir sy-
rətdə töbliğat aparılır. Təbliğatçılar qəntiliarı inan-
dırırlar ki, əşqar verməq lazımdır deyildür. Əşqarları torarı-
lı etməq və ya inqil aękldan-aęçlərə çıxılıb öz evinə qet-
məqəzə təsvik edirlər.

By töbliğatın müvəffəkijətini dəxi biz jenə dəhaman nazirin by sözlərindən qoruruq. Tə'mimnamada belo deyilir:

«Bela bir tabligatın nöticisi na olacağı, bollidur. Masalan Nyxa kazasında jeni aşqrılıq alınanları bir nəfəri də olsa həl-hazırda ordy içərisində kalmaları. Əşqılıq alıyan qunun sabahlı, farazlıq başlajırlar. Kazax kazasında deməq olar ki, bütün kazə jeni aşqr vermaqdan boyları kaçırmışdır».

Inkilabi hərəqət Kazax kəzastırda, bilməsə sol «Himmətçi» olan joldaş Əlijevin fəlilikəti natiqəsində çox bojuq bir kuvvəyə çatmışdır. O; Musavat mə'myrları, nü, bütün ciddi-səhildərinə bakmajarak, erməni əhalisi ilə musəlman əhalisi arasında sülh əla-

köleri jaratmaga muvaffak oldy. «Nabat» gazetesi nin muxbiri belə bir mə'lumat verir:

«Bütün Kazax kazasında topraklar qantılılar tara-
findan zabı edilmiş ve Kazax olsasının alâsi arası-
nda taksim edilmişdir. Hallâq-hâzırda qantılı komitâlari
meyvâddır qı, býnlar da syra vazifalarını qorur. Top-
rakları, hâmin qantılı komitâları taksim edir. Baýlların
haqimijati saxlıdır. Baýllar baýzañ oqızında haraqat eda-
raq, qantılıların haqimijatını itkmak taaobbusunda byly-
nyrlar; laqin qantılı quttlarının jarditmi ilə olarak Əlije-
vin kuvvalı koly, bynların sysmaga mäcbyr edir. Azar-
bajcan hoqumatı da belə bir taaobbusda bylynnan ista-
dır, laqin öz aşqarlarına inkilabın sirajat etmasından
korkyrdı. Laqin an sevindirici hadisa va bojaq bir
faktor byndan ibarâtfordır qı. Kazax kazası, multaxorlara,
xanlara va baýllara kyllyk etmag üçün bir nafar da olsa
aşqar va Azərbaycan Cumhuriyyatı hoqumatına heç bir
vergi verməmişdir. Bynalarla ilava hoqumat kyllykeçyarlardı,
qantılıların inkilabi organlarına tabe oylarlar». — 4)

Musavat firkəsinin «demokratıq» hoqumətinin mahiyyətini qəntililərə qostarən by hoqumətin, toprak sijasətindən başqa qəndi nülgədar və tacirlər hoqumətinə karşı kaldı, ran bir çox başqa hallar da var idi. Baj və xanlar, əmlaq salıbları, nü «kanyını hukkynı» muhafəzə etməq işində Musavat hoqumətinin qəstərdişi ciddi fəaliyyətdən istifadə edərəq, devlet mənfaətinə hər cur olyrsa-olsyn verqi verməqdən bojyn kaçırlırlardı. By qejfijəti hərbçija naziri, nazirlər zyrası, sədrinə jazımiş oldygy raportunda kejd edir. O öz raportunda belə jazır:

elaların (şahlini sañarbaclığa almak iñini) muvaffakijatına bœjlerin va ticarot-sanaje silüflarının, organlarınlı hərbi kellykdən açı, kdan-açla bojyn ka-

1) «Nabat» numro 31, 1919-ey il.

çirmaları, da çok mane olyr. Jeni əşqərligə alınanları içərisində bəj, tacir və sənajə sahibi, oglaları, demaq olar qı, heç jokdyr. Xalkın narazılılığı, və vətəni mufadə etməq isinin azırlıkları, daşınmak istəməyən zədəstan və tacirlərə karşı olan nifratı qət-qədə artır. By narazılık və nifratlər bəzə jerlərdə həttə zahira belə cəkməsidir qı, bınları, jatırmaq üçün harbi kuvvə tələb etməq lazımlı qalır. Bolsevizm təbliğatı, hazırlanmış zəminədə duza bilir və by təbliğat by saat qədir. 1)

Bolseviq təbliğatı, Azərbajcan qəntlliləri içərisində özünə münasib bir zəminə bilməydi. Byyn üçün də kommyinizm qabysynyn Musavat haqimlərini dəhəstə salması, əbəs dejildur.

IÖINCI FƏSİL

«Demokratıq» höqumətin içi sijasəti.

1918-ci il sentjabrının 15-nə Baqı, Turqiyə-Musavat ordyları, tərəfindən işgal olyndı. Byyn dalışında Xanxojsqı başda olmak izrə, Qəncədən Musavat höquməti də byraja qoldı. Jeni höqumətin qələmisi ilə Azərbaycanın başqa jerlərində olдыgy qibi, Baqıda dəxi terror usuly bərpa edildi. Butun ictimai təşqilatlar ləgv edildi. Həmqrarlar ittifakları, dagıldı. Nazirlər məmələqəti öz bildiqləri qibi, laqin Nyiri-pazanı, rə'ji ilə idarə edirlərdi. Höqumət işə başlajarak içi məsəlesi üçün bir dənə departament komisijası, qibi bir əej təşqil etdi. By komisiya, Baqı proletariatının 15 illiq mubarəzə nöticəsində əldə etmiş oldıgy kollektiv mukavələnaməni bir dəkikədə pozyb ortadan qoturdu. 8 saatlıq iş qunu və mə'dən-zavod komisijaları, ləgv edildi. Sənajə sahibləri, na «öz əmlaqları», ilə istədiqləri qibi rəftar etməq ixtiyarı, verildi. Laqin ticarət və sənajə naziri, işçilərin kejdinə kalacağı, mərhəmətli bir syratda onlara və'd edərəq, byyn üçün də onları, n sijasət ilə məzgyl olmamalarını, əsər kojır. «Artık dənizlik və mubahəsə» oltrasıñ dejə, höqu-

mət by məsələlərin məthiyat sahifələrinə çıxarılmamışını, munasib qorur.

«Mustəkil Azərbaycan Cumhuriyyəti» 1918-ci ilin nojabrında jeni bir «hami»nin ixtiyarına qəddi: Bağıla general Tomson qaldı, onun dəlili, isə es-erlər, mənəviqlər və daşnaklar sıfətində olaraq «Rysja demokratijası» duzuldu. «Bojud Inqiltərə demokratijası»nın numajəndəsi Tomsom, Bağıla qim ilə karşılık - qələbəqini həla bilməjirdi. Byynən üçün də Rysja «muttəfikinin» və azadlık ideyastı, daşlıyan bir zəxisin rolyunu oynamayı lazımlı bildi. İşçi təşqitləri, javaz-javaz dirilməqə, həmşərlər ittifakları, bərpa edilməqə başladı: «Rysja demokratijası» isə sevincindən az kala bogylarak «sadık muttəfiklərin» zərəfinə maddilər okuyurdı.

Laqın byny da iləvə etməq lazımdır qı, işçilər azgın sahibqarlar ilə mubarəzə etməq ixtiyarını jağıntız inadlı, mubarəzə nəticəsində aldə edə bildilər. Bağıla daxil olaraqan Tomsonun verdiği ilq sərəncamlarından birisi də onyn 1918-ci il nojabrının 17-ndə verdiği məcbəri körərdə ididir. By körərdədə belə bir maddə var idi:

«Hər hansı bir maksad ilə olyrsa-olsun 10 noşar adamdan artıq adamlıñ istirəqət olacak hər bir jüguncak, mənim təhriri-icazəm olmadan kədəqən edilir».

Bilətəxir ziddətli cəzajə məhiyyəm edilməli zəxslər siyahısına:

«Hər bir tə'tilçi və ja inqi ixtisəsəl və ja inqi başkaları, tə'til və ixtisaza təhriq edənlər», dəxi daxil ididir.

İngilislər qəldiqdən sonra, işçilərin iktisadi vəzifəti azadı, da olsa jaxşılaşmadı. Byny həttə bir işçi konferansında mənəviq rəhbərlərindən birisi də öz mə'rızəsində e'tiraf etdi. Mə'rızəçi belə demişdi:

«Byndan kabaklı konferans, Bağı işçilərinin son dərəcədə ağır maddi vəzifələrini ajdunlaştırdı. Byynıla da əlakadər olaraq konferansda kollektiv mukavəlonuna barəsində qəsəbə müzəqərə edilir, qoza carpan açıklı halat çok töbii idi. Jerlərdən: «Ja kollektiv həyat və ja kollektiv olum. By hal artıck davam edə bilməz» - səsləri eadılırdı. Turqların haqqınıjni zaman işçilər karşılık olan hucum, turqlar qədidişdən sonra heç də aqsılmalıdır. By işa işçiləri iktisadi tətil iölynə sevk edirdi»¹⁾.

İngilislər qəldiqdən sonra işçilər içərisində bazlamış olan hərəqət, həmşərlər təşqitlərinin ən qorxəmli işçilərinin həbsə alınıması, səbəb oldy. Byndan sonra həttə mudarəci'lərə da ajdun oldy qı, inqilis fəqalçıları, işçi təşqitlərinin tamamilə ləğv etməq niyyətindədurlər. Byynən üçün də işçi konferansı, 1918-ci il dekabrının axırında umumi tə'til e'lan etməq məcbəriyətində kaldı.

Azərbaycan höquməti, həbslərde kətijən istirəq etmədiqini işçilərə inandırmaga çalışırdı. Höqumətin rəsmi organı təsdiq edirdi qı, o, işçilərin vəzifətini jaxşılaşdırmaq üçün indiya dəq çok işlər qorxusudur və byndan sonra da işçilərin kejdina kalaçakdır. Laqın by hal, höqumətə və onyn organlarına tə'tilə karşılı provokasiya kompanijastı, aparmaga mane olmadı. Müsəlman işçiləri arasında bir muraçotnama byrakıldı. Aclıck və hukyksyzlyk nəticə-

1) «Znamja Tryda» numrə 3, 1919-cu il.

sında əmələ qələn tə'til, by muracəətnamada rys işçilərinin müsəlmanlara karşı, işjanı, qiblə bəjan edilirdi. «Azərbaycan» gəzətəsinin baş məkaləsində dejilirdi qı:

«Laqın by son zamanlarda bir əej ajdıl idil: hamgarlar ittifakları, işçi konferansı, və bəzi şirkə təşqilatları, işlərinin əsas təməjulu, by təsəqülatların Azərbaycan höqumatına və parlamentə açıdan-açıqda düşmənənə əlakadə bylyndən ibarətdür».

Iktibas etdiqimiz by məkalədən qorunur qı, laqəlliq edən Azərbaycan höqumatı, işçilərə karşı, mübarəzə aparmak işində Inqiltərə işgalçılıarı, ilə tamamilə birlidə hərəqət edirdi.

«Musavat» firkəsi oz parlaman deklarasijasında işçi məsələsi barəsində by azaqıdaqı programı kejd etmişdi:

«Firkə, 8 saatlıq iş qununu tə'qid edir. Hər bir əmaçının həftədə bir qun istirahət etməqə ixtiyarı vardır. Qəsə işləri kədəğən edilir... Hər bir müssəsəsə fabrik mufattişləri tə'jin edilməlidir... İş hakkunda cian kanyny pozan müassəsə sahıbləri, məs'yiliyətə calb olynmalıdır».

və iləx...

Laqın höqumat firkəsi by programı, heç bir zaman həjata qəçirməjirdi. Sənajə sahıbləri, heç ytanmadan hər jerdə 12 saatlıq iş qunu bərpa edirlərdi. Kollektiv mukavələnamənin bütün hükyk formaları tamamilə fəsx edildi. İşçilər hükyksız bir qula halına duadular.

Höqumatın işçi məsələsi barəsindəqi sijasotını işçi konferansında müsəlman işçilərinin numajəndə-

si ap-ajdılın bir syratda xarakterize etdi. Qostərmis oldygymyz by işçinin nitki, gəzətədə by cur qostərilir:

«Musəlmanlarınumajəndələri mə'lüm edir qı, demokratik Azərbaycan Cumhuriyyəti, bizi jənə də Plevenin kara qunlarına kəftərlər. Onuncu yaşastokvayı pris-tavı, Təkijevin fabriqində dvyrəb işçiləri odur. İş o jərə catır qı, işçilər konferans iclaslarında qalmışdır belə korkyrlar. İai uzu Musavat Azərbaycanı belə işləjir».

İşçi konferansı, sədrı Çyrajev oz ma'rızosunda, Təkijevin fabriqində olan işçilərin vəzijjati barəsində belə demişdi:

«Dahaşatlı kəjdarlar, işçilərin dejil jalnır qızılları, hətta kadınları belə sistematiq bir syratda təhlükə edildi, azaqara cökmişdir. Oızılları dojurlar. Kadınlara iş fabriqda tufəng qəzdiran adamların əlindən, myrdar təqliflərinənən fabriq həyatında rahat qaza bilməyirlər».

By məsələ hətta parlamanda belə muzaqəro edildi. 16 janvar tarixli iclasda parlaman deputatı, Karrajev nevbədən xaric bir nitk sejliyi. Onyn sözləri, parlaman protokollarında belə jazlılmışdır:

«Fabriq işçiləri bir neçə qundur qı, mudiriyət tərəfindən işdan xaric edilmişlər. Əməq naziri, həmin işçilərin jeddi onu muddətində qərija işa alınlımları, barəsində sənəcanda bylyndygyny soğləmisiştir. Indi by jeddi qunluq muddat kirtarmışdır. Laqın işçilər hələ jənə də işə kabyl edilməmişlər. Əldə etdiqimiz mə'lymatlara qəra, by işçilər jalnır siyasi mulahazələrə qəra işdan xaric edilmişlər. By qiblə həllar işçi hərəqəti, miza bojuq zərba vyrə bilir».

Azəqıda biz qərəcəqiq qı, işçi konferansı, və sosialist fraksiyası, bəzəi numajəndələrinin ciddi-cəhd, höqumatı azgınlaşdırma sənajə sahıbləri, na karşı, heç bir tədbir qərməqə vadə edə bilmədi.

Butun millötlerin iççiləri arasında olan narahatlılıq, əməq nazirini Inqiltərə komandanlığından razılığı, ilə olaraq janvarın 26-nnda kollektiv mukavələnamə barəsində bir əmr vermişən məşhur etdi. Əmirdə belə deyilirdi:

«1917-ci il oktyabrın 2-ndə İacı, Saldat və Matros Zyrasının İeraija Komitəsi tərəfindən verilən kollektiv mukavələnamə bir aj muddatında tamamilə, bilmək onun İaci və killykeycların iqtisadi vazifəsinə aid olan hissəsi tamamilə iddialı hərəkət edilir. By kollektiv mukavələnamənin hüquki normaları, işə kəbəylə və xaric etməq hüquki barəsindəki maddədən başqa tamamilə oldygı qibi kəlin.»¹⁾

1917-ci ilin kollektiv mukavələnaməsinin iqtisadi cihəti, əsas e'tibarı, ilə qohnəlmidi. Hüquki normaları, içərisindən isə, nazir (sosialist Səfiqurdsqı) kəbəylə və xaric bəlməsini çıxardı.

Əməq nazirinin iktibas etdiğimiz kərardadı, mən jerdə kalan maddələri də müsavat «demokratları» qəməqcisi olan by müallifi ajdən bir sırətdə karakterize edir. Həqumət; neft sənajesi nəhənlərinə işə kəbəylə və iddən qənar etməq «ixtijartını» vermişə, by ixtijart bəzi kejdərlər ilə məhdyyətlərdən rəməz lazımlıqlarını qəldiqini e'tiraf edir. O byråda:

«İsa adam kəbəylə edərək, başqa müsavi zərtlər işarısında, əstunluq həmçərlər ittifaqı, uzuv olana və rümlidir.»

sozleri kejd edilir.

«Başqa müsavi zərtlər» qərunur qı, salıqçaların özələri tərəfindən müəjjən edilirdi. Beləliklə nazir tərəfindən kojylan «məhdyyət» neft sahıbları, mən

1) Fabriq mufattialığı fondy, Nömrə 214

kara sijahı usuly ilə iş qərməsinə heç də mane olmayırdı.

«Məhdyyətlərdərmanı» dorduncu maddəsində belə qəstərilir:

«Həqumət tərəfindən kabyl edilən bir siyasi firka və ya inqiləz qazilətə mənsib olmakla kəbdən qənar etməq üçün dəlib ola bilmez.»

Rəsmən by maddədə e'tiraz etməq olmaz. Laqın by maddə fə'lən proletariat, həqumət tərəfindən kabyl edilməjən bolşeviq firkəsinə mənsib olan ən aktiv hissəsini kanyandır qənardır kojdır.

Əsas məsələdə, ja'nı maaş dərəcəsi məsələsinə qəlinə, nazirin nizamnaması, bahalı, ən oldygynə qəro.

«Neft sənajesi sahıblarının 1919-cu il 25 oktyabr tarixli umumi iclasının kararını» nəzərdə dütürdü.

By devrə Bağı, işçilərinin vazifəsinə by vəsilələrdən qərməq olar.

1919-cu ildə janvarın 24-ndə Balaxanıda Nobel işçilərinin jüngəcində firma və Inqiltərə komandanlığı, ilə aparılan dəni, ətlik munasabatı bir kərə kəbəylə edilmişdi. By kərarda belə deyilir qı;

«İstor firma və istərsə Inqiltərə komandanlığı, hər işisi birliqdə maaşlarını verilməsi vaktında, kəsən yzatlıkları, danışıkları, zamanı işi uzluluq etdişləri asqara et, kimi adır. Laqın binyñılə belə byylər maaşlarını bazar ertəsindən, ja'nı janvarın 27-ndən tez verilməcəgina dair son söz vermişdir. Tətili davam etdirəmənin mənəfətsiz oldygını nəzərə alarak, iclas «e'tiraz edərək» by ərajsiti kəbəylə edərək işe sury etməq kərara altı.»

İşçiler, kararnamadanın ikiinci maddesinde mədənlor mudiri Vannebyny idən qənar etməyi tələb edirlər. Çünqü o,

«İşçilerin vyzn va aqır mubarəzələr natiçesində alda etdiqləri hukyklara heç bir əhəmiyyət verməmiş, işçi va killyçlar ilə pis rəftar edir, salahitləti təsəqülatların tələb va e'tirazlarına bəkmajarak ictimai təsəqülatlarda çalısan işçileri sorgy-syalısz bəjir, ra attr». 1)

By katnama isbat edir ki, müəssəsə sahibləri, va mudirlər özlərini zavod va mə'dənlərdə təmən sahibi-ixtijər hiss edərəq, nazir kanyonlarına tabe olmayı, heç də lazıim bilməjirdilər. İşçi kanyonnaması, neft sənajə sahiblərin, kətijən yətandırmaçıları. Onlar, Musavat höquमatında olan «sosyalistlər»in heç də korkyly olmadıkları, qəzəlcəsinə anlaşırlılar. Mevcyd olan kanyonların həjata tətbik olnamasına nəzər jetirməq və işçilerin mənafəini müdafiə etməq üçün, bir fabriq mufəttisiqliq instityty var idi, laqın mufəttislərin müəssəsə sahiblərindən kanyona tabe olmayı, tələb etməqə ixتijarları, jok idi. Byñyn üçündə işçiler jəliniz məhəqəməjə muracəət etməli olyrlərdir. Laqın işçiler, məhəqəmədə bynləri, müdafiə edəcəq heç bir qəs olmayaçığı, çok jaxsı bilirlərdir. Byñy hətta bir baş fabriq mufəttisi də 1919-cu il janvarının 11-ndə «əməq naziri cənablarına» jazmisi oldygı tə'likadə e'tiraf edir. O, oz tə'likəsində belə jazı:

1) Fabriq-zavod mufəttisiqliğinin fondy. Nümrə 214.

«İşçi: mufəttisiqliq əlindən aqajat etməq ucun sulu məhəqəməsindən başqa hor jəro istəsən qədər. Fabriq mufəttisi aqər işçi bir komisarlıq, bir müvəqqətilin ja-nı, qətməsi taqılıf edirə, o qədər. Məhəqəmə adı, çəqildiqdə isə, işçidə bir ymydsyzlyk hissi ojadır. O, oz manafeinim Jəriñjetirilməsinin gejri mümüquñ oldygyny hiss edir». 1).

Məhəqəmə işləri belə kyrlydygy bir ərajiytdə, nazirin tə'mimnamə və sərəncamları, kətijən heç bir həkiki əhəmiyyətə malik dejildilər və sahibçalar by tə'mimnamə və sərəncamlar ilə hesablaşmığı, lazıim bilməjirdilər.

Nazir 26 janvarda vermiş oldygы sərəncama qərə, işçiləri qutlevi bir syrotda idən çəkarmak, ja-lıñız əməq nazirinin icazəsi ilə ola biliirdi. 1919-cu il aprel ajıñın 10-ndə neft sənajə sahibləri kycyltajı-nıñ syrası, nazirlər syrası, sədrinə bir məqtyb qəndərib, əməq nazirinin jykarıda qəstərilən kərari, mən ləgv edilməsimi tələb etdilər. Onlar, by kərari, mən ləgv edilməsinin lazıim oldygynı:

«İşçiler gryp ilə idən qənar etməq məsələsinin o zaman bir çox instansiyadan qəcməqlə mütlək vyzn bir zəncir əmək qətirəcəsi»ni

dəlil qətirirdi. Byndan qorunur ki, müəssəsə sahibləri, işçiləri qutlevi syrotda idən qənar etdiqləri zaman əməq nəzarətinin onlara jardım qostorəcəqinə heç də şübhə etməjirdilər. Laqın onlar, by jalancı kontroldən da xülas olmak istəjirlərdi. Neft sənajə sahibləri, nü «rəcəst» əsashı, dəlillər üzərində möh-qəmləndirilmişdi.

1) Fabriq mufəttisiqliğinin fondy, Nümrə 214, 9-11-ci vərakələr.

Beynəlxalq məsələlər

Məqtybdə qəstərilirdi qı:

«By əriyənin jerino jetirilməsi, bizi maaşym bir zəryriyət, işin mədənləri kapamak karəsindən kənacakdır» 1).

İaçılərə verilən maaşlar, onları tələb etməjirdi. Laqın məsələ by-nynla bitməjir. İngiltərə komandanlığı və Azərbaycan hökuməti neft sənajesi sahıbları ilə birləşdə vəzijətin ağırlığını, iaçılərin maaşlarını, vaktli-vakttində verməqlə də dərinləşdirirdilər. By vəzijət mart aji, nüñ ortalarında nobelçilərin kismən tətil lərinə səbəb oldy və iaçı təşqilatları fakt karəsində kəldilər. İaçı konferansı, hej'ati-rıjasatın və Mər-qəzi Tə'til Komitəsinin rajonları və sosialist firkə-lərinin numajəndələri ilə birləşdə iclas çağırıldı. İclas belə bir kat'nama kəbəl etdi:

«Bağı zəhəri və dajirələrinin Mər-qəzi Tə'til Komitəsi, neft sənajında çalışan iaçılərə maaş verilməsini, iaçılın həjati, ilə ojnajan və onları ajarlılkda olaraq çəkilişdə bylynməstənə səbəb olan İngilis komandanlığı, Azərbaycan hökuməti və neft sənajesi sahıblarının intrigası, hesab edərəq, by intrigalara karat kəti syratda cətiraz və iaçı hərəqəti, ilə mubarəzə aparmak üçün tətbiq edilan by usylları, an alçak bir usyl hesab edir».

Kollektiv mukavələnəmə baglamak üçün neft sənajesi sahıbları, ilə aparılan danışıklar; sahıbqar-ları, nüñ qızəsta qətməq istəməmələri nəticəsində, yzandı. İaçı konferansından neft sənajesi sahıbları, nüñ mukavələnəməni, mubarəzəsiz kəbəl etməjəcəq-lərini, hətta es-erlərin numajəndəsi belə e'tiraf etdi.

1) Əməq nəzarəti fondy, Nümrə 123.

O, by məsələnin iqi həftə muddətində lagv edilib kyr-tarılmışdır, əməq naziri və sənajesi sahıbları, na yilti-matym əqilində tələb etməqi təqli edirdi.

Kollektiv mukavələnəmə məsələsi 3yralar Rys-jasi, ilə mal mubadələsi etməq məsələsi ilə sıki, bir syratda bağlı idi. Neft anbarları, neft məhsəlatı, ilə dop-doly iddi. Sattıq bazartı olmadıq, ləndən sənajein tamamilə dagılmasi, korkusy qərunurdu. Azərbay-canın maliiə naziri hələ 1918-ci ildə hökumət gəzəfəsimin muxxbiri ilə etdiyi müsahəbədə, Həstərxan ilə əlakə duzəltməqin lazımlı oldygyny qəstərmədi. Çünqu by əlakə neft sənajesi sahıbları, nüñ ətrü olum-dirim mubarəzəsindən ibarət idi. Azərbaycan cumhuriyyəti ilə 3yralar Rysjası, nüñ arasında istərəsmi və istərsə həkiki heç bir muharəbə jok idi; byna qəra də iaçı konferansı, mal mubadələsinin bərpə edilməsi üçün addı, m atmakda hakkılı idi. Çünqu by, Bağı sənajeyini təhlükədən kyrтarmak üçün je-qanə bir jol idi.

Maj aji, nüñ 4-ndə iaçı konferansı, iclasında Mikojan joldaş neft sənajeyinin vəzijətini karakterize edərəq, neft ixrac edilməjacəq olyrsa, Azərbaycanın boyuq bir maliiə iflası karəsində kalacağı, nüñ qəs-tərdi. Ac proletariatı, neft sənajesi sahıbları, ilə yzyn muddət mubarəzə edə bilməjəcəklərinin hamı, bildiqi halda, konferans tə'til e'lən etməqə məcbyr oldy.

By tə'til nə qibi karakterdə idi? İctimai inkilab deyrində, Rysjanı, hər bir tərəfdən vətəndəz muha-rəbəsi alayı, buruduğu bir zamanda, proletariatı, hər bir qutluvi çəkili, zəbhəsiz qı, sijaşı bir karakter da-

alırdı. Maj ta'tili proletariatu'n oldykaa ağır vəzijəti nəticəsində əmələ qəlmidi. Azərbajcan ilə 3-yərən Rysjastı arasında əlakə olmadan, sənajə bəhərənlə, ləgv etməq mumqun olmazacaqını, Bağı proletariatu duzunurdu. Laqın Həstərxan ilə əlakə duzəltməq, boləviqlərə karşı, mubarəza cəbhəsi açan Inqiltərə Komandanlığının planına daxil dejildi. Azərbajcan höqumüti isə Inqiltərə komandanlığının iradəsinə lakejd kalmaga tabii qı cur'at edə bilməzdı.

By, əqli-inkilab ilə umymijjatla bütün əlakəni qəsməq deməq olardı. Beləliklə iacılərin iktisadi tətili, dərin bir siyasi karakter aldı. Höqumat və bütün Musavat mətbəyi, tə'tilə karşı kydyrmyzcasına bir kampaniya açarak, müsəlman iacıləri içərisinə, qızıl rısruların Azərbajcan istiklalijjətinə karşı, işjan etdiqləri həkkündə zəjərlər byrakmaga başladı. Polisin təzjiki və bir çox provokasiya çıxışları, sajəsində müsəlman iacılərinin juguncaklıları, çağırıldı. By, juguncıklarda tə'tilə karşı, e'tiraz kərərləri, çıxarıtları, iacılərin on qərəqəmlə numajəndələri höbsə alındı. Əməq naziri isə, müstəraq mukavələnamənin bir çox maddələrini dekret əsərlində verəcəqini e'lən etməqə tələsti. Neft sənajəində çələsan iacılərin jeni maaş dərəcələri tamamilə oldygı qiblə kəbəylə ediləcəklər. Byynən üçün, höqumat tərəfindən lazımi mikdar para byrakılacakdır. Ola bilir qı, əməq nazirinin doğrydan da belə jaxşı, arzıda olması, mumqun idi, laqın işdə isə onyn vədləri jaltımız provokasiya karakterində idi. Çünqü tə'til dajandıkdən sonra, iaci-lər heç bir 3ej əldə edə bilməjib əlləri boşa çıkdı.

Biz byny kat'i syratda təsdiq edə biliriq qı, hatta by zaman iaci konferanslarında rəhbərliq edici bir vəzijət kazanan bolseviqlər belə höqumütialo almak üçün tə'tildən istifadə etməq fırıldırında dejildilər. Byny, Bağı Komitəsinin qızılı hərbi 3ə'bəsinin 1919-cu il maj ajınlı 19-nda Həstərxan gəberrija icraiijə komitəsinə qondarmış oldygı məxfi tə'likə isbat edir. Həmin vəsikə son dərəcə maraklı, oldygından, onyn bir parçasını, byrada dərc etməqi lazımlı bilirik.

«Bağı və onyn dajirələrinin iaci konferansı, by il maj ajınlı 4-ndə müstəraq mukavələnamə və Həstərxana neft ixrac etməq masalalarını müzaqərə etdiqdan sonra, umymı iktisadi tə'til e'lən etməqi korara aldı. By tə'til isə müstəraq mukavələnamənin köblyiny və Həstərxana neft ixracını, tələb etməqdən ibarət idi. By axırıncı, tələb iktisadi karakterdə idi; cünqü Həstərxanı blokadəst (muhasara edilib kat' əlaka ediləmisi) və blokada ilə əlakadər olaraq Bağıdan neftin ixrac edilməməsi elə bir vəzijət jaratmadırdı qı, byny nəticəsində bütün neft ambarları və rezervyarlari agzına daq doldygı üçün, qələcəqədə neft cikarılması işlə bojuq bir katastrof karalılsın da dyrr.

Iaci konferansi, neft sənajəsinin mutlak məhv olacaq və byndan nı'at edəcək olan bütün nəticələri nəzərə alarak tə'til e'lən etməyi bilmədi.

Tə'tilin, təbii syratda e'lən edilməsinə sabab bir də o idı qı. Inqiltərə komandanlığı, hərbi məqsəd üçün (byradan kontrolsvz bir syratda ijjalıq edən) olaraq tiçarət donanması, bəhrijallılarindan 18-20 qənni tələb etmişdi. Bəhrijallılar isə by tələbi jerinə tətirşmədən böyün kaçırrak, tə'til e'lən etmişdilər.

Konferansda tə'til masalası müzaqərə edilirən, bütün şirkətlər və o cümlədən «Musavat» şirkəti də byny iktisadi bir tə'til bilaraq səs verdilər.

Beləliklə majnūn 6-ndə tə'til e'lən olyndı¹⁾.

Iktibas etdiqimiz by tə'likədə sonra tə'tilin qedisi təsvir edilir.

1) Azərbajcan Firkə Tarixi, Firkə vəsikələri,

Tə'tilin birinci qunu muvəffəkijətə qəddi. Butun müəssəsələr: butun fabriqlər, mə'dənlər, sy nəkliliyati, elektriq stansiyası və hətta dəmir jol belə dajandı. Maj aji,nın 7-ndə inqilis əşqərləri Bibi-Hejbət elektriq stansiyasını işgal edib, stansiya işçilərinin qullolaməq korkusyu altında işləməqə məcbür etdilər.

Nazirlər Zyrası, sədri Jysifbəjov maj aji,nın 6-ndə bir muracəətnamə byrakdı. By muracəətnamada dejilirdi:

«I. İaci konferansı, tərafindən e'lan edilən umumi tə'til, işçisi və Azərbaycan demokratifikasiyası fəabancı olan bolşeviq rühliy unsurlar və Rysia Sovdepi acəntələrinin rəhbərliyi altında duzaldılmış olyb və Azərbaycan Cumhuriyyəti devlatının asaslarını zidd olan məksədlər tə'kib edən bir tə'til hesab edərəq, höqumət, butun əsaslılı vətəndən işçiləri gejri məs'yıl unsurlar tərafından e'lan olynan by tə'tildən çağınib işlərini davam etdirməqə çağırır.»¹⁾

«IV. Höqumət, həli-hazırda mevcyd olan idarəji-urfiyajı əsaslanarak, butun vətəndəsləri tam bir asajı, kajda və kanyun qozləməqə çağırır və kabak-cadan xəbər verir ki, höqumətin asasları karal əvvəlmis olan hər bir cikla və həli-hazırda mevcyd olan kanyun kajdalara karal, japtan hər bir hərəqət qoqundan qəsihəcəq, höqumət, ictimai və xüsusi müəssəsələrə də işlərin adı əediñin pozular isə hərbi vaktin kənnyünlər ilə cəzalanacaklar.»²⁾

Zyrası, maraklıdır qı, by məsələdə milli Azərbaycan höquməti ilə neft sənajei sahıbları, arasında tam bir alənq vucyda qəlmişdi. Məsələn «Neftjanoe Delo» («Neft İşləri») zyrnəli nda tə'til hərəsində bəla bir xəbər dərc edilmişdi:

1) Azərbaycan Firkə Tarixi. Dəqənlik vəsikələr.

2) Azərbaycan Firkə Tarixi. Dəqənlik vəsikələr,

«İndi artıq bony tamamilə möqəjin edilməs hesab etməq olar qı, maj aji,nın 6-ndan 13-adəq davam edən tə'til işçisi qutularının adı umumi iktisadi tə'til jok, balqə də dövtəlab Sovdepin Bağı üzərinə bir hucymı idi. By sijsi cikla, jahnlıq «hərbi mimikrija» məksadılı iktisadi aiarlar pərdəsilə ərtelənmişdir qı, ağrı ehtiyac icrasında bylynan Bağı işçiləri də asanlı, kla by iktisadi aiarlar ardınca qətdilər...»

Tə'tili jatırmak üçün höqumət, bolşeviqlərin, höquməti ilə allərinə almaga hazırlaşdıkları, var qucusu ilə qəstərməqə çaltı,rdı. Kaspi donanması, inqilislər terqi-silah etdiqdan sonra, hərbi isqələdə silah ilə doly bir barz kalmışdır. Maj aji,nın 8-ndə by barzı, bylvarı,ın janına qatıraraq, by silahlərin isjan etməq üçün bolşeviqlər tərafindən hazırlanmış əldiygə hakki,ndə sajjialər byrakdlar. Höqumət orqanı, bolşeviqlərin siy-kəsdinin ustu açılması, həkkında mə'lýmat verirdi. Hərbi 30'bəsinin möqtybynadə dejilir:

«Təsəssuf olsyn, jahnlıq musalman işçilərinin az bir hissisi jok, ha bəla Əbilov, Peninovlar və başqa həmcinin menəviyələr tərafından rəhbərliq olyan (sag) «Himmat» firkəsi də by sajjia alındı. Onlar tə'til karal, açıq ciklada bylynmaj,rdtlarsa da, laqın by momentdən baslajarak ozlərini lui uzu saklaj,rdtlar.»

Maj aji,nın 9-ndə butun Tə'til Komitəsi və bir çox firkə və həmçarlar ittifaktı, işçiləri höbsə alındı.

By tə'kibat nəticəsində, tə'til tənəzzülə ygradı, və maj aji,nın 12-ndə artıq bitmiş e'lan olyndı. Neft sənajei sahıbları, tə'til jatı,rdıkdən sonra, ozlərini vəziyyətin agası, hiss edərəq hucyma qəcdilər. Maj aji,nın 15-ndə neft sənajei sahıblarının umumi iclası, bir köt'nama çı,kardı. Həmin köt'namada qos-törlüldü:

«Neft sanajei sahıblarının arzisına mugaşır olarak, əmaq nazirinin 26 janvar tarixli dekreti nücabinə müvəkkəti olaraq bolşeviq kollektiv mukavalanaması, barpa edildi. Jeni mukavolanınna törtib etməq həkimi kunda aparılan dənizçilər, müsbət natiçələr vermediyi üçün işçilər tətil elan etdilər. Ta'tilin ziərlərindən birisi da mukavalanamancı, işçilərin istadıqları, neft sanajei sahıblarının işa tamamlı istəmədiqləri bir sağıldı tətbiq edilməsinəndən ibarət idi. Nefit sanajei sahıblarının by mənəda olaraq qızzaat etmələri, butun neft sanajeyinin malhavını sabob olardı. Bynyn üçün da neft sanajei sahıblarının işləngəcini, münsiflik orqanının işlərində iştirad etməməq tərəfdaşlığı altındakı karara altı.

Neft sənajesi sahibləri. Musavat nazirlərinin həmçinin altındakı polisin aktiv jardımı, ilə olaraq it-ticəi, həkə bacarıkları ilə proletariat üzərinə hücum etdilər. On artıq əməq hüququna on çoxı iqi pəy yənəlmək olardı. Juzlərcə içi, müxtəlif bahanalar ilə idarə qənar edildi. Müdir və başqa administrasiyanın başlı-başlılığı, işa, çar zamanındaqı administrasiyalarıın başlı-başlılığı, otub qəcmişi. Əməq naziri müxtəlif kanyonlar və razılızmalar tərtib edirdi. Neft sənajesi sahibləri, kyrıltajı, zyrası, işa bynləri, heç nəzərə almajarak, öz işini davam etdirirdi. Çünkü, Musavat həqimiyətində kapital, mənafə və iradəsi hər sejdən juqsaq dötyldygyny bilirdi. Azərbaycanın bütün qızılalırdan, kapitalın ac və huküksyz kylları, nüfus iniltisi esidilərdi. Nazirlər «tədkikat aparırlardı»; müəssəsə sahibləri, işa ovvolqı qibi işçilərə jənə də öz bildiqlərini edirlərdi. Misal učun qəncəkəzəsi. Qədəbəj zavodundaqı vəzijət hüququnda Rəhim Huseynovun məryzəsini qostormaqla olar.

«Qundalıq aamaq hakkı 3 manatdan 8 manata daq oldygy bir halda (ynyn pty 300 manata idi) qunda 12 saatlik iş qunu tətbiq edilir. İşçilər administrasiya tə-

rafindan terrorize edilmişler. 600 içinden yalnız 150 nafarı kalmışadır; gerde kalanları, işte heç bir kanını hakkıhesab qorulmadan, içden qanar edilmişler. Zavod idarəsi heç bir kollektiv mukavalaşma tətbiq etmişdir. Zavodun içəfləri terrordan korkarak öz vəzifələrini həkkində lazımlı olan adamlara xəber verə bilməmişlər. Bynalaracə və çəplak bir halda bütün Qədəbəj rajonuna dağlılmışlardı¹⁾.

Qostardıqımız by mə'ryza, nəzarətə 1919-cu ilin avvəllərində qəlmişdir; laqın işçilərin vəzifəti bün-dan heç də jaxlaşmadı. Əqsinə olaraq zavod müdürüyyəti öz təzükini daha da artırıb və polisin jardımı ilə tabe olmajanları sysdyrdı. Internasjonalist es-er-jor fırkası ibyn ajnnda əməq nazirinə belə bir mə'lumat verdi:

Qadabəj təqşilatının sadri və işçilərin başka bir nümayəndəsi polis mə'myrələri tərəfindən deşulub həbsə alınmışdır. Bynların üzərində vaxta daq heç bir töksirnamə öynülmüşdür. Laqin onyňla belə bynlar hələ də bəhsdə inlamadırlar - 2).

Qədəbəj zavodları axırda nazirlər dəftərxanalarından heç bir zəj çıkmajacağına inam b 1919-cu ilin yay fəslində tətil e'lan etdilər.

Mərəqəzin özündə, həqimətin qozu kabagında dəxi vəzifət byndan jaxşı dejildi. Yıkarıda biz Təkiyev fabriqi işçilərinin vəzifətini qostordiq. Əmaq naziri fabriqdağı vəzifətini tədik etməq üçün, hələ ilin əvvəlində bir komisija tə'jin etdi. Laqın nazirinə ciddi-əşhdərləri işçilərin vəzifətini zərrə kədər də olsa jaxşırlaşdırırmadı. Byny 1919-cu ilin dekabr ayında «Novij Mir» gəzətösündə çukan məlyimat iş-

D) Fabrig müfakkiliinin fondy, Numra 214.

2) «Iskra», nummer 118, 1919-ey II.

bat edir. Fabriq komitəsi dəqiqlikləşdiriləcək; ittifikasiun ən fəal uzvləri höbsdə jatılardı; fabriq mudirijəti isə əvvəlqi qiblə tamamilə maneəsiz bir syratda əz agahtında davam edirdi.

Həbsə altınanlar içərisində əməq nəzarəti janınlada bylynan munsifluq komisijası, ən fəal uzvləri da bylynyrlardı. Bylyn üçün əməq naziri bynların azad edilməsi üçün daxiliyyə nazirindən rəcada bylynmaga əzunu məcbur qərdi. Laqin onyn butun xahişlərinə daxiliyyə naziri həmisiə:—bə'zi-sijsi mülahəzələrə qərə by adamları, azad etməq heç bir vəhlə məməqun dejildür—dejə cavab verirdi.

Jykarlıda qəstərdiqimiz qibi, sənajə sahıbları, əməq nəzarətinin sərəncam və dekretlərini əzərli üçün məcburyi hesab etməjirlərdi. By syratda də işçilərin höqumətdən kopardıkları, qıcıq quzaştlar belə həkikət halda jalınlıq qagız üzərində kali, rdi. Byny ajdunlaştırmak üçün belə bir misal qəstərəlim. Höqumət dekreti, üzrə mart ayının 12-ci qunu umum devlet bajramı, e'lan edilmişdi. Byna qərə də by qunun maaşı, döytəlməmişdi. Neft sənajəi sahıbları, by dekretə heç bir e'tinə etməjərəq işçilərin maaşlarından sakladılar və işçilərin ziqajətlərinə cavab olaraq dedilər qı, sənajə sahıbları, kyryltajınlı zyrası, tərəfindən müəjjən bir sərəncam olmamışca, onlar by dekretə tabe olmayaçaklar. «Znamja Tryda» gəzeləsi, by xusysda nazirə azağıdaqı syallar ilə müraciət etdi:

1. «Onyn vermiş oldygы dekretin neft sənajəi sahıbları, kyryltajınlı zyrası, tərəfindən təslib ədilməsinə cəhijac varmı?»

2. Nazirə ma'lümtdirmə qı, onyn verdigi dekret hələ «dekrət» olaraq kalmadır. Ja'nı neft sənajə sahıbları, by dekreti açıkdır-əctigə kəbyl etməjərə və onuya katılımə licsəbləşməjürlər və

3. Bynlar əgər məlyndirsa, o zaman «sosialist» nazir «sosialist» dekretini və işçilərin manafeini müdafiə etməq üçün heç bir tədbir qormuşdurmu və ia inqiq qırmızıqındadurmır?» *)

Hər halda byny da e'tiraf etməq lazımdır qı, əməq naziri hətta istəsə idi belə, heç bir sej edə bilməzdi. Byny Bağı işçiləri da e'tiraf edir və dəfələrlə əz katnamalarında qəstərməzlərdi. Musavat höquqətinin işçi sijasəti höqumət müəssəsələrində daha ajdun bir syratda qəza çarplıdı. Sabik Ejzen-Zmidtin məsləhətin inzaati, zavody Azrbaycan dəmir jolynın baş e'malatxanasına təbdil edilmişdi. Parlamentin kat'namasına qərə dəmir jol killykçyları, hələ 1918-ci ildə verilmiş olan Moskva dekreti ilə barabarsaçıldırlardı. Zavod, höqumətin əlinə qəcməzdən kabak işçilər, müstərəq mukavələnəmə üzrə daha artıq maaş alırlardı. By kollektiv mukavələnəməni onlar çatılsarak parlamentin dekretindən sonra da sakladılar. Dəmir jol idarəsi 1919-cu ilin jayı fəslində e'malatxana işlərini qənisləndirməq kərara aldı. by məksəd ilə iqcinci nevbəjə taxminən 400 nəfər işçinin kəbyl ediləcəq təsəvvür edilirdi. Administrasiya işə jeni daxil olanlardan Moskva dekreti ilə maaş alınmaga razı, olmalarına dair iltizamnamə tələb edirdi. İşçilər jollar nazirinə ziqajət etdilər. Nazir, işçilərin ziqajətinin həkkli, oldygyny inqar etmədi. Laqin bə'zi xusysi mülahəzələrə qərə quzaşə qədə bilme-

*) «Znamja Tryda» numrə 101, 1919-cu il,

diğini bojan etdi. Əməq naziri tədbirlər qorəcəqini vəd etdi; laqın bınaların hamıslı, bütün işçiləri məzələrləri əqsiləşməsi ilə natiçələndi.

Maj ta'tilindəgi möglyibijət, bütün administratorlərin bilməssə hequmət müəssisələri administratorlərin əl kolyny tamamilə açdı. Həmşərlər ittifakları əzərsi, jollar nazirinə dəfələr ilə muracəat edərəq, dəmir jol işçilərinin jüngüçək etmələrinə mane olynmamasını, rəea etdi. Byna cavab olaraq daxiliyyə nazirindən azaglıdaqı, məzmynda bir tə'lükə alındı:

«İttifakların lazımi syratda İsləmələrinə administrasiya tərafından olan maneelerin aradan kəldidilməsi, həkkündə etdiqiniz rəcəjə cavab olaraq, daftərxana, nazir muavininin karətna qəra, daftərxana bildiril qı. Devlet Müdafiə Komitəsinin 11 tarixlü məchyri karar, myəchincə by rəcənt, jerinə jetirilə bilməjəcəqdür».

Həqumət, qərunur qı, işçiləri tamamilə özənə tabe etməqə muvəffək oldygyny hesab edirdi. Hətta əməq naziri «sosjalist» Səfiqurdsqı belə, həmşərlər ittifakları təşqilatlarından istəmədiqi adamları qənar olynmamasını, tələb etməq mumqun oldygyny hesab edirdi. Səfiqurdsqı, avgyst ajnlı 6-nda dəmir jol işçiləri həmşərlər ittifakının idarəsinə bir tə'lükə gəndərib, ittifakın sədrinin qənar edilməsini tələb edirdi. Çünqü by sədrin bütün fəaliyyəti,

«Proletariatın hilavasita müdafiə organı, olan əməq və by nəzarətin təbe butun əhəmələrin» proletariatın nufyzdan salmaga dogry sevk edilmişdir. Laqın dəmir jolçular, bojuq sahiv etdiqini ona anlatdırılar. Ona qondərmiz oldykları, cavabda onlar belə jazırdılar;

«Biz demir jol işçiləri əməq naziri vətəndəs Səfiqurdsqının tacavuzuna karşı, ciddi bir sərhədə etiraz və ittifakın sədrinə olan etibarımızı bir daha kejd edəraq onun biza rəhbər olmasını istədiqimizi söylənir. Biz əməq nazirinin qostardıqi jol ilə qətməjəcəq; çünqü işçi ittifakının sədrini umumi jüngüçək tərafından intixab olynyr, nazir tərafından ta'jin edilməjir».

Hequmət tərafından qərulən tədbirlər qifajət etmadı. Byna qəra muxtəlif zəjərlərə əl atmak lazımlı qoldı qı, byny da «Musavat» firkəsi əz əhdəsinə qoturdu. Dəmir jolında və e'malatxanalarda müsavat işçi əzəqləri təşqilinə təsəbbus edildi. By əzəqlərin protokollarında demagokcasına çəkilişlər vardır. Bynlardarys işçilərinin tacavuzlarına karşılı, müsəlman işçilərinin müdafiə etməq və iləx... ygryndə mübarəzə aparmanın lazımlı oldygы qostərilir. Administrasiya dəxi bir çox tədbirlər ilə muxtəlif millatlardan olan işçilər arasında nifikasi saltb, onları bir-birindən aführmaga çalıçıldı. Misal üçün dəmir jol işçiləri həmşərlər ittifakının jollar nazirinə qondərdişi by azagi daqı, tə'lükəni qostormaq olar. Tə'lükədə deñil:

«Dəmir jol administrasiyası, əməqciların biki hissəsinin ajrlılmaz hukyqını nəzərə alınmamakla, istər-istəməz milli adavatın qəsəqinələməsinə sabob olur və müsəlman işçilər ilə xristian işçiləri bir-birilə çalıçadırlar qı, by da arzı, edilməjan nəticələrlə nəticələnə biləcəq» 1).

Musavat hequməti əməq nazirinin işçilərinin mənafəini xususi bir əzqılıda müdafiə etməsinə, nəzarət bəjannamasına cavab olaraq «Bednota» gazetəsi tərafından bir jegyn vyrylmışdır. Gazetə, nazirin işçi sınlı, üçün qostardıqi «xidmatlərin» hamıslını, bir-bir sajırlar.

1) Ticarət nəzarətinin fondy, ia nomrə 140.

Maj ta'tili zamanı, nazir Səfiqurdsgı, tə'til komitələrini, müəssəsə sahıbları ilə danışırk qədərqən, heç bir qəsin həbsə altına düşməjəcəgə, ilə tə'min edirdi. Laqın işçilərin numajəndələri nazirin təqəlifini müzəqərə etməqə toplaşdırıqları, zaman, Tə'til Komitəsi butun hejəti ilə həbsə alındı. Tə'tili tamamilə jatırmaq məxsədi ilə Səfiqurdsgı təntənəli bir sərətdə çələn etdi qı, işçilərin butun tələbləri jerina jetiriləcəqdür. Proletariatın kuvvəsini tə'kibat nəticəsində zaiflətdiğən sonra isə, nazir öz və'dlərindən dərhal boyjn kaçırdı.

Kollektiv mukavələnamə məsələsini həll etməq üçün, əməq nəzarəti janında bir munsiflik komisijası təşqil edilmişdir. Laqın işçilərin numajəndələri dərhal həbsə alındılar və jahňuz neft sənajə sahıbları deejil, hətta höqumət ozu belə əməq nəzarətinin by komisijasını, heç bir vəchlə tamamıka istəməjirdi.

Dəmir yol işçilərinin agrı ehtijac və hukyksızlıqları, nəticəsində əməla qələn tə'til zamanı, nazir işçilərə və'd edirdi qı, bilət-xir isə başlanıllarsa işçilərin butun tələbləri jerina jetiriləcəqdür. Laqın nazirin by və'di da jerina jetirilmədi.

Telefon zəbəqəsində əməla qələn tə'illi, hətta höqumət ozu təsdiq etmişdi. Əməq naziri işçi və külhəççilərin hakklı, tələbatının jerina jetirilməsi hakimləndi. Əməq nazirin by əmri jerina jetirilənədi. Kötüyən heç bir əsas olmadığı halda, müttəniid həmşərlər ittifakını rəhbərləri nə üçün isə həbsə alındılar.

Hətta menzəviq və es-erlər belə, əməq nazirinin səfəsindən həjəcəna qoldılın. Həmşərlər ittifakları, ittifaqı, bınları təqəlifinə qorə bir karar köbül etdi; o karardada belə dejilirdi:

«Bir çox məsələlərin həlli üçün indiqi əməq naziri, «sosialist» Səfiqurdsgının janına qədən həmşərlər ittifaktarı, zyrası, numajəndələrinin mərzəsi dölfənlərdən sonra, əməq nazirinin butun içi təqələtlərinə cətina etməməsi, həmşərlər ittifaklarını, sajmaması. Bağı proletariatın manatı və tələbləri ilə hesablaşmaması və butun əqədəli jaflığında zəhərsiz qı, aidin və müvəqqət bir sərətdə işçilərə ziddi siyaset apardığı, sahıbqar cənahlarının mənəfətini müdafiə etdiyi və əməqçi sənajə mənəfəti kötüyən hesablaşmasından tamamilə aşaq olsayı. Bynyn üçün da zyrə, sosialist Səfiqurdsgının əməq nazirliyi vəzifəsindən qərija egerulması, həkkündə parlamentin əməq sosialist fraksiyasına katı bir təqəlidə bylynməsi, kərara alt> 1).

İqtisadi bohran və işçilərin sijasi hukyksyzlıgvı içi hərəqətində müvəkkəti bir dyrgynlygyn əməla qoşmasına səbab olsayı. 1919-cu ilin axırlında, butun neft sənajəsi mudhiş bir vəzifətənə icərisinə düşdü. Nəjabırın I-ndə neft ehtijatı, 219 miljon pyta çatırdı. Neit ambarları, tamamilə dolmuşdu. Həstərxana isə neft ixrac edilməjirdi. Batym neft qəncəti, kismən işləjirdi. Çünquq inqilislər qəndə adı 150 min pyt neft avəzində, hanstı müləhəzələrə qorə isə jahňuz 50 min pyt neftin nəkl edilməsinə icaza verirdi. Sənajə belə bir vəzifətdə bylynyrqaq, işçilərin həlini jaxlaşdırmaq təbii qı, mümqün dejildi. Bələdiyə Bağı proletariatının mubarəzəsi objektiv hallar nəticəsində siyasi karakter almışdı, idli. İşçilərin mudhiş vəzifə-

1) «Znamja Tryda» numra 153, 1919-cu il.

jetini konfransda işçi numajəndələrinin sejlediqləri nitklərdən qərməq olar.

«Biz neft qızılardınlı bazında oluruz. Byndansa mubarəzədə olmaq jaxlaşdır. Biz var-jokumyzy satmırılk. Bizi qonduz da, qəca də, işləjir. Laçın bynynia karımızı azacık da olsa dojdýra hilmajırıq.»

Neft sənajə sahıblarının organı, «Neftjanoe delo» işçi konfransı barəsindəki hakk-hesabatında belə jazıldır:

«İşçi qutularının acılıdan etdiqləri ziqat, işçi konfransında bütün numajəndaların nitklərində təqrar olynyr. By qejfijat tabii qı, bəziləri tərəfindən ap-ajdu kejd olynyrdı.»

Laçın biz qəstərməlijiq qı, neft sənajə sahıbları, nıñ əzləri də proletariatın vəzifəsini öz qızılı məqribələrində az «əjdı, n» təsvir etməjirlərdi. Nobelin kantoryny hesabatına qərə, 1919-cu ilin axırında işçilərin orta əməq hakkı ajda 800 manat ilə (mutaxəssis olmajan işçilər üçün) 1100 manat (juqsəq ixtisasi, işçilər üçün) arasında idi. Jena də haman kantoryn hakk-hesabatına qəra birinci nevbədə zəryi olan beş cur məhsylyn kijməti $232\frac{1}{2}$ dəfə atrıldı, və bir nəfərin dolanması, üçün 2432 rubla 31 kəpiq lazımlı idi¹⁾.

Heç bir subha jokdyr qı, Bağıt rajonunu təmamilə İngiltərəja mülkiyət etməqdən otru zəminə hazırlamak üçün İngiltərə komandanlığı, ilə neft sənajəsi sahıbləri, əl-bir işləjirlərdi. Ejni zamanda müsavat işçiləri isə həkikət halda bynları planlarına jardım edirlərdi.

By əzərajit içərisində proletariatın, Bağıt proletar inqilabı, üçün müdafiə etməq əzmi jetisiirdi. Kara əshər işçi konferansı, «kara qeneral—Deniqinini kırı, pagony bandasıını, daha tez bir zamanda axıra dəq əzməq üçün 3yralar Rysjasi, ilə bilət-xir hərbi ittifak bağlamagı.» Azərbajcan höqumətinən tələb edir.

«Kara əshər işçiləri ejni zamanda Zakafkasında kommunist inqilabına yol açan kirmizi kahramanları... jedenidən atasın bir sırtda tabriq etməq üçün fursatdan istifadə edəcəddi,

Dəmir yol işçiləri və killykçyları, müstəraq mükavələnamə vəgrynda mubarəza aparmak izində inqilabi organlara yardım qəstərəcəqləri hakkında bütün iclaslarda kərar çıkarıldılar. Hətta dəmir jolun texniqi acantaları, belə çıkarılmış oldykları, kərarda dejirlərdi qı:

«Biz, ittifakın birinci çağırıcı, ilə axırinci damla kamımız kalana dəq-eşəq, kollektiv və insan qıbi jəzamak vəgrynda mubarəza aparmaga hazır olyb son galibiyətə-dəq Bağıt proletariatı, ilə cijin-cijinə qədəeqimizə söz veririk».

«3yralar Rysjasi, ilə hərbi ittifak» məsələsi barəsində Kara əshər işçilərinin kərarları, və Syraxanı, işçi və killykçyları, nıñ mitingləri biza mə'lyim dejildür. Çünpu sansor bynləri, karalamış jaltı, sərlev-hələrlərini byrakmıldıyr. Laçın bynları məzmunyny bilməq çətin dejildür. Muxtalif sənajə sahələrində işçilərin çıkarılmış oldykları, kərarlar 1920-ci ilin avvalında işçilərin na ryhda oldyklarını, aidin bir svetdə təsvir edir. Proletariata kommunizm xəstəliyinin «şirajət» etmiş oldygyny, hətta höqumətin rəsmi or-

1) Nobelin fondy, Nömrə 95.

gani, belə inqar etməjir. Laqin gəzeta, bolşevizmin qanlı qantılırlar üçün jabancı bir zej oldygyny və qəntılırların bəj və xan höqumtinə iman və sadakatla xidmət etdiqlərini isbata cəhizləndir. Laqin canab nəzirlərin arxivlərindən iktibas edilmiş vasikələr, hərəkətli höqumet gəzətəsinin kəsdən jalan dediqini təmamilə isbat edir; ənqur valilər qəntərdəqi vəzifələr barasında tamamilə başqa cur məlymatlar verirlərdi.

Musavat höqumti üçün jahınlı rys çarının zandarmalarından irs kalmış tədbirlərdən istifadə etməyə jöly kələrdi. Onlar by tədbirlərdən istifadə etdilər və ciddiyyət ilə işə başladılar.

Bağı, təhqimət dairəsi, hərbi qeneral-gybernator daxiliyyə nazırına belə yazırdı:

«Maxfidur. Bəxşən əzənə verilməli. Sizə məlyim edirəm ki, icimai asajı və cümhüriyyətin devlet intizamı üçün korkyly və muzurrəəxşərin, bilməssə bolşeviqlərin manım tahtı-idarəmdə olan dajirəyə byrakılmağları, üçün an ciddi və kat'ı tədbirlər qorulmuş və indi da qorulmaqdadur». 1)

Daxiliyyə naziri yazırlı:

«Bağı, gradonaçalnığının canablarına. Naar edilməq-də olən bolşevik gəzətolarını bağlayıb, bütün mətbəələrdən bündən sonra bolşevik təməjilli hec bir zej tab' etməjəcələri barasında iltizamnamə almanız həkkində vermiş ol'ygym amrnamə myəsəbincə nə qibi ildər qorduğunuz dairə məlyimat vermişlər huzuryi-allarınzıza təqif edirəm. By amrnamaya əməl etməjan mətbəə sahibləri həbs, mətbəələri isə həcz ediləcəkdir». 2)

«Telefon ilə danışmak üzərinə də» kontrol koymak lazımlı qoldı. Daxiliyyə nazırının tə'lükəsinə cavab-

1) Daxiliyyə nazarətinin fondy. İa numrə 316.

2) Gradonaçalstvony fondy.

olarak posta-telegraf naziri by məsələnin «ony dəxiçək maraklılırı, rdə, gələni» və byna dajir by jakın zamanlarda lajihə təkdim edəcəqini bildirir.

Laqin by ehtijat «tədbirləri»nın hamisi Musavat höqimijətini ienə də möhəqəmlədə bilmədi; ənqur by höqumtin əməru artıq tamam olmayıdy.

UCUNCU FƏSİL

Musavat diplomatjası.

«Mustəkil» Azərbajcan Cumhuriyyətinin «milli» hökuməti 1918-ci il iyun ayında təşqil edildi. Nazirlər 3yərə, isə Turqıjə qeneralı Nyri-pazanın «tevsiyə etdiyi» adamlardan düzəldi. Turqıjə əsgərləri sentjabırın 15-ndə Baqıja daxil oldylar. Bynlərin dali, nəca nazirlər və bynlərin dəftərxanaları, Azərbajcanın pajtaxtına qırdılar. «Dost» Turqıjə, Azərbajcan Cumhuriyyətinin istiklalijətini kötijən təsdiq etməq fiqrində dejildi. Kafkasijada bylynan Turqıjə ordularının baş komandanı Nyri-paza, özunu by jeni fəth edilmiş olğuda bir sahibi-ixtijər hiss etdi. «Mustəkil» cumhuriyyətin «mustəkil» nazirləri heç bir söz demədən, fatihin hər bir əmrini jerinə jetirirlərdi. Dəmir-jelləri, və bütün hökumət əmlaqını, onyn ixtiyarına verdilər. Laqın Turqıjə qeneralı, o dərəcədə başlı-başlı, nələk qostarirdilər qı, hətta itaətqar Xanxojsqi belə cur'at edib Nyri-pazanın nəzəri-dikkətini byrasına cəlb etdi. Kafkas müsəlman ordusunun komandanına qondərmış oldygy qızlı məqtybyda, Xanxojsqi qostarır qı, Azərbajcanın bütün siyasi və ictimai xadimləri qibi, o dəxi:

«Azərbajcanın umumi siyasi həyatının, Osmanlı imperiyasının qənia umum dünən səjasatı ilə tam razılıkda qətməli oldygy»

nokteji-nəzərindədir. Onun sədarəti altında təşqil olynmış Azərbajcan hökuməti

«Özünün qələcqə planlarını və siyasi addımlarını, Osmanlı imperiyasının siyasi təməjulları ilə tamamilə razılaşdırmaq idəjasını həjata qəcirmis və qəcirdəcəd»

Qəruldugu uzra, Azərbajcan hökuməti istiklalijət məsələsini heç xüjalıq belə qətirməjirdi. O, özünə jəliniz sultan Turqıjəsinin bir aləti qibi baktırdı. Xanxojsqi, nəzaqətliliq xatiresinə olaraq istiklalijəti heç olmazsa bir kədər zahirə saklamagi, lazıım qordu. Bybyn üçün də iyakarıda qəstərdidinqimiz qızlı məqtybynda Turqıjə qeneralına jazıb isbat edirdi qı,

«Hökumət idarəsi, hökumət və xalkın mənfiətindən yalnız o zaman xidmət edə bilir qı, by hökumət bir adamın haqimijəti prinsipi üzrində kyrilmış olsyn».

Sonra sədr—nazir jenə də oz məqtybynda jazar;

«By son zamanlarda Osmanlı ordusyu hərbi məyrlərinin Azərbajcan daxili idarə işlərinə karşaması, halları, qət-qəda artıır. Hətta Azərbajcan hökumət orqanları, tamamilə nəzərə alınmaja».

Xanxojsqi, muxtolif Turqıjə mənsəb salıbları, tərəfindən jəpişən başlı-başlı, nələk, bir səra faktlar qəstərərəq oz məqtybyny özünün və bütün hökumətin Turqıjə komandanlığı, nələk bütün əmr və arzularını, həmisi jerinə jetirməqə hazırlı olydkları, inanırmakla bitirirdi.

1) İnkılab Məzəsi, Muxtolif vəsikələr.

Azərbajcan nazirlər zyrası, sədrinin by həlimanə möqtybynyn müvəffəkijəti olmadı. Xanxojsı, İstanbuldağı, diplomatik məməssilinə zifrəli bir telegram qəndərib by məsələnin Turqijə höqumatı karşılında kəldirilməsi, lazımlı oldygyny qəstərdi.

Azərbajcan Turqijə ordyları, tərəfindən 6 aj idiqi, işgal edilmişdi. By 6 aj muddətində Osmanlı höqumatı Qurcustana və Ermenistana sijasi məməssillər qəndərdi; laqın Azərbajcan byna lajik qərulmadı.

1918-ci il nojabr aji, nüfuzlu jarılsında, Azərbajcan jeni bir «himajəci» ilə bəxtijar oldy. Indi də qeneral Tomson qoldı. İlq çaglarda, inqilis qeneralı, Azərbajcanda onyn qim ilə uz-uzə qələcəqini hələ bilməjirdi. Bynyn üçün də o, əzunu Rysjanın «sadık müttəfiqi» e'lan etdi. Nojabru, 19-ndə e'lan etmiş oldygы proklamasıjada Tomson jazırdı:

«Belə təmənəli ənənlərdə biz dunja muharəbəsinin hirinci illərində rys xalqı, tarofindan müttəfiklərə edilən hərbi xidmətləri jaddan çıxarmajırıck. Müttəfiklər, Rysjada kajda və intizam hərpa edarəq, dumjanıñ baska xalqları, arasında ona öz jerini işgal etməq imqanını verməjincə, müttəfiklər öz cıflarına kajda bilməzlar.

Azərbajcan höqumatının rəsmi organı, Rysjanın juqsalməsini müsəlman xalqları, nüfuzlu intibahı, üçün zəryri bir zərt hesab etdiqinə inandırırdı. Azərbajcan ilə Rysja arasında qələcəq karşılıklı munasəbat məsələsini həll etməjərəq gəzətə, qecmiş imperiya ərazisində kajda və intizam hərpa edilincədəq, Azərbajcanda həlli-hazırda mevcyd olan usyli-idarəni saklamagi, məksədə muvafik qorurdu.

Bir neçə gün qecəndən sonra qeneral Tomson öz cabhəsini dəjizdi. O, Turqijənin dunənqı dostları, nüfuzlu kabakecə Turqijə qəneralları, na xidmət etdiqləri qibi, by qun də o cur can-baz ilə Inqiltərə komandanlığı, nüfuzlu plan və nüjotlarına xidmət etməqə hazırlı tezliqə jökin etdi. Azərbajcanın istiklaliyyətini təsdiq etməq barəsində olbəttə qı, heç bir danışık belə jökdə, laqın qeneral Tomson, Azərbajcanın həlli-hazırda mevcyd olan höqumatının jasamasına fardım qəstərəcəqini e'lan etdi. Azərbajcan höqumatının təmənəməsi, Tomsonun Azərbajcan ordularının Bağıdan etkarilməsi, həkki, nüfuz vərməsindən ibarət oldy. Inqiltərə komandanlığı, nüfuzlu razılığt, olmadan bir nəfər də olsa, polis mə'miry tə'zir və jağıçı killykdan qənar edila bilməzdi. Nazirlər zyrası, sədrinin janı, na qim isə bir Turqijə təbaəsini qalib, bir möqtyb qətfirmiədi. Qeneral Tomson öz sərəncamı, na qora, haman Turqijə təbaəsinin həbsə alındı, qırmızı müxtəsərcə olaraq höqumat başçı, nüfuzlu xəbər verdi. Laqın Musavat nazirləri azacık da olsa, byndan rəncidə olmadılar və jenə də əvvəlqi qibi korkydən jok, bələqə də vicedənən Inqiltərə komandanlığı, nüfuzlu xidmətinə davam etdilər.

Laqın by qəstərdiğimiz hallar, Azərbajcan nazirlərinin juqsəq sijasət ilə möqayıl olmaları, na və cumhyriyyət ərazişini qənisləndirməq üçün planlar tərtib etmələrinə mane olmuşdu.

Dag xalqları, ittifakı, cumhyriyyətindəqı Azərbajcan sijasi məməssili 1919-cu il aprel aji, nüfuzlu əvvəllerində xaricijə nazirinə bir möqtyb qəndərib, əzunuñ

qəlib Tejmyrhan-Zyraja çatmasınlı təsvir edirdi. O, öz məqtybyunda belə jazırdı:

«By qunlar byrada zijət, qənclər tərafından «Kafkas dəqliqlərinin birliliyi və istiklaliyyət camiijati» adlı, bir camiijat təqiqi edilmişdir... Az bir muddat içarısında xalçalı karasında bojuq bir nüfuz kazanmış olan by camiijat, qəniş bir sıyratda jardumda bilynmak masalası həqumatımızın planunu daxil edilmişdir; cunqu qəniş jardım naticasında, məmləkatın müdafiəsi üçün jalınlı by camiijat həkikətən bojuq işlər qəra bilir qı, by da biziñ manfaatımızdır!».

Üç qun sonra muməssil jenə də belə bir məlyimat verir:

«Dagıstanlı Azərbajcanca ilhak edilməsi masalası, by saat çox ciddi müzəqərə edilir. Bir çox camaat xadimlərinin rəcəstəna qora, man siza zifra ilə bir telegram qondarıb, by xusysda sizin prinsip razılığınız hakkında məlyamat vermişəniz rəcə etmişidir. Zəmına hazırlırdı... Tejmyrhan-Zyraja bir Azərbajcan alajının qəndərilməsi xusysynda, həqumat ilə dəntəməgə manə icazə vermişəniz rəcə edirəm. Cunqu Azərbajcanın mukaddəratı, Dagıstanlı yəmdyldi bir sıyratda müdafiəsindən asılıldır!»²⁾.

Azərbajcan muməssili, jenə də haman qun iləyə bir tə'likə qəndərərəq, Azərbajcanдан oraja tə'limatçı, zabitlər və heç olmazsa Xasa-Jyrdadəq qıcıq bir müfrəza qəndərilməsini rəcə edir.

Dagıstanlı Azərbajcanca jaپədürülməsi, lajihəsi, heç də siyasi muməssilin lajihəsi dejildi. By lajihənin müəllifləri canab nazirlər ozləri idi. Hələ 1918-ci ildə Xanxojsqi və Hacinsqi ilə Çernov və Cabagijev bir-birləri ilə qorusmuşulardı. By qorusudə hər iki cumhuriyyətin nazirləri birləşməqə razi, olmyıldarlı. Bizim

by diplomat işa, jalınlı uzorina kojylan vəzifəni vicdan ilə ifa edirdi və by adam, aganıñ, şo'ni İngiltərə komandanlıqıñ razılığı, olmadan Deniqin ilə bəhs etməq üçün Azərbajcan Həqumatında gejət olacaq, na sadəlevhəsinə inanırdı.

Aprelin 15-ndə xarici işlər naziri Tejmyrhan-Zyraja by məzmynda bir telegraf çəqir:

«Dagıstanlı Azərbajcanca ilhak edilməsi masalası, by saat na haldə bilyndygyny və by haraqata səbəb nə oldygyny mufəssəl və əsaslı, bir surətdə bildiriniz.

Əlbəttə qı, byrada hərəqət barəsində hec bir dənizlik belə ola bilməzdı. Diplomatıq muməssil: «diplomatıq müvəffəkijəti» bojuq zijafatda olda etməzdi qı, bony da onyn cavabsız telegramlarından baza düşməq olar.

«Telegram, jeni camaat xadimlərinin rəcəstəna qora vyrılynyadır. Bynlar iao hazırlanmak üçün cavab qərarlırlər. Zəmına hazırlırdı. Bynlar məmləətinə qələbə rifş və saadətini Azərbajcanın mülkə olmaqdə qərurular. Bynlar, əzərinin müdafiə kuvvalarının katılıjan yemyəd etmişir və vəzifədən kyrkarmək üçün həqumatda iktidat qərmajırlar.»

Necə qı qorunur, camaat xadimləri jalınlı işə bəzələmə gələcəklərdir. Laqın diplomatıq muməssil, Azərbajcanlı munafei nokeş-i-nozərindən olaraq, Dagıstanlı Deniqindən müdafiə etməq lazımlı oldygyny qəstərirdi. O, bynda həkkə idı. Laqın həqumat by xusysda cavab verməq təxirə salırırdı. Kat'ı bir cavab verməq üçün onda eur'ət jok idi. Aprel aylıñ 29-ndə, Tejmyrhan-Zyradəq, siyasi muməssil, belə bir məlyimat verir:

1) Xarici işlər nazaratının fondy, № 1.

2) Xarici işlər nazaratı fondy, № 24.

«Dagıstan zabitani, (?) Dagıstanın Azərbajcana mülhk olmasız həkkində parlamentin bir əriza vermişdir. ona qora da müşət kərət çıxarıldığı tökdirdə, on nə edəcək hakkın tezliqə cavab verilməsini rəca edir». Xaricijə nazarəti byna cavab olarak belə bir telegram vyrər: «Dagıstanın Azərbajcana illahı məsələsinin sonraqı nüscələrini məlyim ediniz. Məsələ ciddi bir məsalə olduğu üçün ciddi bir syratda müzaqəra edilməli olacaqdır».

Azərbajcan nazirləri, məsələni həla «ciddi» bir syratda müzaqəra etməqdə iğən. Deniqin Petrovşqini işgal edib, Dagıstanın Azərbajcana japtıdı, illəmisi məsələsini bir zərbə ilə ləğv etdi Diplomatija məsləhi işə başladı. Müttəfiklərin butun muməssilərinə notalar qəndərildərəq, Azərbajcanın Deniqinin istifasından müdafəa edilməsi həkkində jalvarmaga başladılar. İngiltərə komandanlığı, Deniqinin karşıları, ala-cagını mərhəmətqar bir syratda və'd edir və ejni zamanda petrovşqida olan qənəllü orduya hərbi ləvazimat qəndərirdi.

Maj. aji. n. 3-ndə, nazir, qənəllü ordynının oldygyna dair artuk Dərbənddə Tiflisdəki sijasi muməssila xəbər verir. Həqumat, sərhədləri müdafəa etməq üçün tədbirlər qorur. Beş qundan sonra iena də haman nazir, Deniqinin Kyba kəzasını ona verilməsinə tələb etdiğini və müsəlləh tokuzşəmanı, mümqün oldygyny xəbər verir. İngiltərə numajəndələrinin riyadəklərini, qəriməq və byndan sonra onları nə heç bir və'dinə inanmamak üçün bynlər hamısı, qifajət idi. Azərbajcanın nazirləri isə heç bir sej oğrınmadılar və Tejmyrxan-Zyradaqlı diplomatik muməssilə belə bir telegram qəndərili;

«Azərbajcan höqumətinin diplomatik hərbi tədbirlər natiçəsində alda etdiyi müvaffəkijətləri, Dagıstan şəhəsinə qənia bir syratda bildiriniz».

Sonra telegramda qostərilir ki; Deniqin ç. kib qətdidən sonra, Azərbajcan höquməti Dagıstanı, bilətəxir işgal edəcəkdir.

Qeneral Ardeli, Azərbajcanın sijasi muməssilini Tejmyrxan-Zyradan kovdy. Beləliklə də Musavat diplomatları, n. «galibijəti» tamamilə hazırlanmış yığma olmuş oldy.

By diplomatik qalqlərin hamisi, n. avanturist bir karakterdə oldygyna heç bir şübhə edilə bilməz, çünqü sijasi muməssilin inandırmasına qora, Dagıstanın Azərbajcana illah etməq arzusunda olan «camaat xadimlərinin» hamisi, jalıñçə bizim muməssilin xıjəndə mevcyd idi. Həkikət halda isə, Dagıstanın Azərbajcana illah edilməsini istəyin heç bir camaat xadimi jok idi. Byny, ingyz xalkının numajəndəsi, Müttəfiq Dag Cumhuriyyəti Zyrasının uzvu Əby-Baqr Plijevin 1919-cu il iyin aji. n. 28-ndə Azərbajcan parlamenti, n. sədrinə qəndərdiqi məqtybdən qərməq olar. Plijev jazı:

«Mən» uç daşa Baqja qəldim. Mən, manım xalımdan otru uç daşa sizdən jardım rəca etdim... Lagın manım by rəcəalarından kötülən heç bir nöticə çıkmadı.

Bela sajia var ki, qıya Londondan etkan soran-camlara qora, Dagıstan olğası Azərbajcana qecir. Soylamışım ki, belə bir sijasat canyılı və 3imli Katkas müsəlmanlarını biri-birindən ażer, onların arasında ixtilaf malə qatırmadın otru mejdənə byraklımadır. By iqi millət, by jakun zamanlarda jalıñçə qənəllü ordynının manafetinə nəm biri-hirimin kardaş kəməti aktımıga məc-bır ediləcəqlərdür».

Inqiltərə xejruxahları, musavat diplomatlarını, bilaqlarına sarılmışlardı. Laqın by zaman Deniqin butun dag ajalatlarında mudhiz terror sistemini hər bir tərəfə qeniz bir syrotda jəmisi də. Məzlym qutlaşların səbri tuğандı və az bir zaman içərisində butun by olqanı vətəndəz muharəbəsi alavi, burudu. Deniqin bandaları, Çeçenistan, İngızistan və Dagestan, alav və sunqu ilə xərabəzərə dəndərdiqləri zaman, Azərbaycanlı xan və bəj hökuməti əzunu tamamilə bitərəf saklajırdı.

1919-cu il sentyabr ajnəni 8-ndə 3ixlinsqı, Xaçmaza belə bir telegram vyrır:

«Altın məlyimatlara qora Kastım qəndinin Javaklığında dağıstanlılar ilə qonullu ordu hissələri arasında vyrışma qədir. Butun horbi kitçular tamamilə hazır bylynməldiyrlər; laqın t a m a s a j i 3 sakla ja - r a k, sərhəddə vyrışmaja azactık də o l s a s e b a b o l m a m a l i d y r l a r 1).»

Qurcūstan hökuməti, Deniqinin nəzərini Qurcūstandan bir kədər yzaklaşdırmaq məksədilə, dağlıqlara jardım üçün gejri rəsmi bir syrotda olaraq, qonullu dəstələrin təzqiliñə jardım qəstərdi. By xusysda Qurcūstan ilə Azərbaycan arasında dəməqlik qedirdi. Laqın Musavat vətənpərvərləri əz curətlərindən kordylar və nojabrın 20-ndə, hökumət Müdafiə Komitəsinin iclasında hərbbijja nazirinin mə'ryzasından sonra belə bir kərar çıxardılar:

*Akstafa stansiyasına qalmış əsər və zabitləri qerijə kaitarmalı. Nazir qurcu qenülularının Azərbai-

can sarhəddini açık bir syratda qeməslərinin karatsuşma almak hakkında, Qurcūstan hökuməti ilə münasabətə qırışmaq xarici idarə nazirinə tapşerməlt.¹⁾

By qostordiğimiz sənədlərdən qorulduğu üzrə, Musavat hökuməti; «dostlyk» xatirəsi üçün kohym olan dağlıları, Azərbaycanı japtırdırmakdan bojyn kaçırmayırdı. Laqın, Deniqin od və küləne ilə dağlıları qənt və zəhərlərini dagıtdırdı. Azərbaycan hökuməti əzunu tamamilə bitərəf saklajır və həftə 3imalı Kaikaslı müsəlman xalklarının cəlladları ilə dostlyk damışıguna qırışməqdən belə çəqinməjirdi. Deniqina karşılık mubarəzədə Musavat nazirlərinin butun fəaliyyətləri, Inqiltərə komandanlığının qondardıqları notalarдан ibarət oldy. Hal by qı inqiltərə komandanlığı, Azərbaycan hökumətinin razılık və jarclılı ilə olaraq, qeneral əqs-i-inkilabçılarının arası, qəsilmədən silah ilə təchiz edirdi.

Biz byrada Baqının Deniqin tərəfindən işgal edilməsi, Inqiltərə komandanlığı planı, içərisinə daxil olyb-olmadığı məsələsinə baxmamışık. Laqın byrası hər halda ajdındır qı, inqilislər, Baqının Deniqin tərəfindən işgal edilməsinin karşılışını almak istəjib-istəmədiqlərini inandırmak üçün Musavat hökumətinin əlində heç bir əsas yok idi. Çar generalının Azərbaycanı hucum ilə qırməq korkusyu, artıck bir fakt idi. By fakt cümhüriyyətin butun əməqçiləri sırasında nadir bir həmrəjlilik səbəb oldy. Hökumət isə qutlərən by mubariz əhaliyi-ryhilijəsindən nə inq istifadə etdi, bəlgə aqsına olaraq by qutlə-

1) Hərbbijja nəzarətinin fondy, Nömrə 53.

1) Hərbbijja nəzarətinin fondy, Nömrə 20.

rin bəsirotini hər nev'ilə aldadarak artıq heç bir körkəy olmamasına və təhlüqənin artıq qəcmis oldygynan onları inandırmağa çəlti, rdi.

Deniqin istilası korkysy qorunur-qorunmaz, Bağı, işçiləri tə'cili mubarəzə tədbirləri qorulmasını tələb etdilər. Hoqumət və «Musavat» firkəsi, jahınlı zəfər-umymijənin təzjiki altında olaraq, protest numajisi təqəril etməq kararına qəldildər. By numajisi elə təqəril edilmişdi ki, işçilərin bojuq kürsmi, heç xəbərdar edilməmiş və byna qərə də numajında iştirəq edə bilməmişdi. Numajis zamani, numajisçilər parlamən binasının kabagına çatıldıkdə, hoqumətin basçıları onlara muracəət edib, bir nitk irad etdi və by nitkində Inqiltərə komandanlığından Azərbaycanın məsənlygy və hətta Dağlıstanın qənəllü ordy tərəfindən azad edilməsini tə'min etdiqinə dair «zad» bir xəbər verdi. Jysibəjovyn by məlymatı, başdan ajaga dəq jalan idi. Bynyn jalan oldygyny sonra hətta rəsmi hoqumət organı, dəxi e'tiraf edirdi. 1919-cu il ibyn aji nda «Azərbaycan» gəzətəsi jazı, rdi:

«Hoqumət basçıları zəxsi; Inqiltərə numajandəsi ilə etdiqin müsahəbədə almış oldygı xususi təssuratına istinad edərəq və umymijətlə məntikə əsaslanarak, hala ibyn aji nda 13-ndə, qənəllü ordynyn Darbandi təmizləməli olmasın, umumi xalq karasında bəjan etdi.»

Bələdiqliq biz biliriq ki, Musavat hoquməti basçıları, Deniqin təhlüqəsindən onları xatircəm edərəq əhalini bila-bila aldadı, rdi. Inqilis komandanlığı, ona heç bir tə'minat verməmişdi. O, jahınlız «xususi təssuratına» və «məntikə» əsaslanırdı.

Qənəllü ordy qəlib, Azərbaycanın lap sərhaddi-nə çatmışdı. İacı təqşiqatları, Bağı, mudafla etməq üçün proletariati, sefərberliqə almak kararına qəldildər. Laqın hoqumət by işə «bolşeviq intrigası» adı, verib, ehtimal olynan işçi numajisina kərəzi, kuvvə hazırlamaga başladı. «Musavat» firkəsinin zəjər aparıcı, çok işlədi. Numajis, Azərbaycanın istiklaliyyətinə karşı kommunistlərin, Rysya acentlərinin hucumy deejə e'ləri edildi.

Azərbaycanın mulqədarları, və byrzayizasi, Musavat hoquməti sıfətində olaraq Deniqin bynla-rra «oz» məmləqətlərində agalich etmələrinə mane olmayaçığına dair və dini əldə etməqə çələbi, rdi. Onları, by və'di avəzində iş-ci və qəntılırların cəlliadi, olan Deniqinə bolşeviqlərə karşı, mubarəzədə hər nev' jardım qəstərməqdan boyin kaçırmacaqları, rdi. Azərbaycan hoquməti, hətta Deniqini «ixtisazçılar», dağlıstanlılar ilə mubarəzə apardı, zamanı,

«Qənəllü ordynyn əlində bylynan Petrovski və başqa zəhərlərə acentə və diplomatiya məməsillər tə'jin etdiqən hərəsində xaricijo nazirinin mərzəyəsini dindil». Kərərə alındı; məsaləni divani-təjasında kabaca müzəqərə etdiqən sonra, general Deniqinə janına fevkələdə bir hejat-muraxxaşa qondərməli» 1).

Musavat hoqumətinin heç bir sejə jaramaz sijasət aparması, na səbəb, onyn əməqçi qutlələrdən aralı, duzub, kommyunizm qabysyndan möhluq dərəcədə korkıması, idi. Deniqinə karşı, jahınlız işçi və qəntılırları silahlardırarak mubarəzə aparmak olardı. Azərbaycan hoquməti Deniqinə muharəbə

1) Xarici işlər nəzarəti fondy, Nömrə 287.

e'lan etsəjdı, o zaman 3yralar Rysjaslınlı muttəfiki olmuy olardı qı, by da mulqodar və byrzyazjanı planına daxil deyil idi. Byna qəra də o, ezu-nu Azərbajcan işçi və qəntililərindən mühafəzə etməq üçün inqilis komandanlığı, və hətta Deniqin generalları, karzılında surunməqə məcbır idi.

Kızılı ordy hucuma qəcidiqi üçün Deniqin Azərbajcan sərhaddini qəcmədi. Ukrayna, ag gvardyaçılardan təmizlənmədi. Rostov cəbhəsində ag qənerallar biri-birinin dalişləncə məglyibijətə ygrayırları. Dağıstanı nəməqçi qutlərərə isə əqsinkilabə möhəm bir mukavəmat qəstəirlərdi. By hallar və Bağı proletariati, qıbi kuvvəli bir duzmən ilə tokyəmək korkusyu, Deniqini Baqlını, işgal etməqdən vaz qəçməqə məcbır etdi. Musavat başçıları isə Azərbajcanı n Deniqin tərəfin-dən işgal edilməsi üçün həkikət haldə zəminə həzırlıcları. Baqlı da Dağıstanı hali, na duzmaməsinin sabəbi, bynlərin xidmətləri nəticəsində deyil idi.

Mudhiə bir dərəcədə çatmış olan iktisadi bəhran, dəhəzəti tə'kibat və canab nazirlərin bacarıklılıqlı və gejro, bütün olqanı Musavat höqumətinin alejhina kəldi. Bağı proletariati, bolzhevik firkəsi strafında qətdiqəcə daha möhəm birləşirdi. Muyakkəti olaraq aldanimış musalman işçiləri, qutlər ilə «Musavat» firkəsindən çıxı, «Himmat» və «Ədalət» firkələrinin sıraları, çökəldilərdi. Proletar inkilabı artı, k Azərbajcanın kapılı, n

almışdır. Höqumət çoxdan bəri silnakdan qeçirilmiş usyla el atmak kərarına qəldi. O, kardaş-kardasa kərdi, rən bir muharəba düzəldti.

Azərbajcanda «Musavat» firkəsi höqum surudu; xərabəzar bir hala qəlmis Ermənistanda isə daşnaklar agaqliq edirdi. By iqı «mustəkil» devlatın əmələ qəldiqi ilq qondon erməni və turq qəntililərinin kaməsel qıbi akmaga başladı. Juzlərcə qəntilər darmə-dagın edilib, jer uzundan qötürülü. On minlərcə kaçığın jeməqsiz, jersiz və jyrdəy kalıb məhv olyrdy. Daşnak—musavat məqtəbi diplomatlari, ajlar ilə iclas edib, sulh və dostlıq barə-sində tətənəli nitklər soyləjirlərdi. Kəzalarda isə topları, nəsli qəsilməjib mə'nastır, kırğın nihaijət bylmajırdı.

Daşnak və musavatçuları, «sulhey» fəaliyyətlərini karakterize etməq üçün Qegeçkorının Xanxojsiqi qondərmis oldygы telegramı, byrada qəstəralım. Qegeçkorı öz telegramında deyir:

«Sizin Ermənistən xarici işlər nazirinə vyrmya olygynyz telegramını syratını Azərbajcanın diplomatiq müməkkili manş qondərmiləndür. Siz öz telegramınızda Ermənistən höqumətinin Zaqı-Basar dairəsi müsləmanlara karal, hərbi amalıjjat aedigən, vəbər verirsiniz. Man ejni zamanda Ermənistən xarici işlər nazirindən daxi bir telegram almışım qı, Ordubad və Naxçıvan müsləmanları, nən erməni Qoxtanına karal, hərbi amalıjjat aemalartını, o daxi öz telegramında mə'limi edir. 1).

Azərbajcan və Ermənistən xalk qutlərinin faceali vəzijjəti, istər Azərbajcanın və istərsə Er-

1) Diplomatıq hejəti murəkkəsəsinin fondy. Numrə 137.

mənistanın hərəkəti nazirlorının hər iğisini həkikati jazmalarından ibarət idi; cünlü bynlər hər iğisi, barabər bir sırtda kürəklər təşqil edirdi. By soylədiqimizi ajdılınlaşırmak üçün, Azərbajcan höqumüti arxivindən bir neçə vəsika qoştaralıb.

Hərbi nazirin xarici işlər nazirinə qəndərmis oldygы təlikə by məzmynda idi:

«Erənəri ordyları, barəsində məlyimat toplamak iai Tiflisdəki hərbi attaemizə tapşırılmışdır. Qurcuztan bəzərəqani-hərbi ilə birlidə olaraq oızlı bir qəşfiyat təşqil edilməsi məzqyra amr olynniyadır».

Azərbajcan Devlet Müdafiə Komitəsi İravan diplomatik mumassilinin sərəncamını, iqi miljon manat pyl təxsis edib belə bir kərar çıkmışdır:

«Bajazed Zəngi-Basar dairəsinə qələcəq olan zabit və təlimatçılara maaş verinəq. Zəngi-Basar müsəlmanları, təşqil etməq işlərinə xərcləməq, kaçılırlarla yardım qoştarmaq üçün İravandəki diplomatik mumassilin sərəncamına təhlükəsab olaraq iqi miljon manat pyl qəndərməq lazımdır» 1).

By vəsikədən biz qəruruq qi, Zəngi-Basar müsəlmanları, devlet müdafiə komitəsi tərəfindən «təşqil» edilirdi. Daənak höqumüti isə həmin müsəlman qəntillərinə mutəəqqil baskın işledi.

Qegeçkorinin işkarında iktibas etmiş oldygımız telegramında Ordubad və Naxçıvan müsəlmanları, nüvə hərbi təlimatları, nüvə Azərbajcan höqumüti tərəfindən təşqil edildiğini söylənir. By xəbəri Naxçıvanın müvəkkəti general-gybernatoru -

1) Xarici işlər nəzarəti fondy, Nömrə 238.

nyn muavini tərəfindən Karabag qeneral-gybernatoryna qəndərilmis olan tə'likə tamamilə isbat edir.

«Xəlil bəj və Qəlbəli xan başda olmak üzrə Naxçıvan dəstəsinin bojuq xarclar ilə bəsa, əalan çıktı, Bicir cajıñın jakılığunda, təm muvafiqlikləşsizlik və rusvajçılık ilə kaçınmak ilə nəticələndi. By əmalijatda tələfat çox bojuq olmadı, əalan, jaralanın və xəbərsiz itonları sam 50 nofor oldy.

İsin by cur faceeli və kötijən arzı, edilməjan bir sıratda nəticələnməsinə by hallar səbəb oldy:

1) Xəlil bəj və Qəlbəli xanda by hərbi əmalijata karat, heç bir həvəs və arzı olmamast. Cünlü bynlər jol aqtalarak Naxçıvan olğası mənəcəsiz bir sıratda Azərbajcan iləhə edildiqli tökdirdi, onlar həli-hazırda dət-mya əldiykları mevkii və xalkın malı hesabına olaraq varlanımkı imqanını, itirəcəqlərinə açıq sıratda etiraf edirdilər. Naxçıvan olğosunu həli-hazırda təq bañına kalmastı, onlardan otru çox mənəfətli laqın badbaxt xalk və bizim maksadımız üçün vəz zərərlidir. Ona görə də onlar, ozlərindən otru fəjdəli, olan by sərəjiti mumqun oldykeca daha çox davan etdirməq istəjirdilər.

2) «Əsgərlərin» və savadlız zabitlərin aqsarıjjılı-nın dəxi bizim cumhuriyyət düşmənlərinin sajiasi tə'siri altına düşəraq by kədər ciddi və tarixən əhəmiyyətli olan isə belə boz jəmənmaları.

3) Bir neçə tabryyn, «Səs» və «Martiros» adlı, erməni qəntillərinə talan etdiqdən sonra talan edilmiş mal-karadan onlara catmadığı üçün narazı kalması.

4) Ba'zi tabyr komandanları, (masalən qərbələj, Muxtar və baikalər), qərbələj, Əli xana və hömçinin Xəlil bəjə nəfrət bəsləməsi və an nihayət.

5) Azərbajcan Cumhuriyyətinin qışa kəsdən lazımi hərəqət qoştarmojaraq Naxçıvanlıların əzəlri öz kanları, akitmaka Zəngözurye fəth etmələrimi istəməsi həkkında boz bir fiqir olması.

Dəstə, Naxçıvandan nojabrın 21-ndə çıkdir. Nöjabrın 25-ndə isə «Mazra» adlı, erməni qondının jakılığında vyrəzəmaga başladı. Aju 26-ndə isə kötijən möjys olmadan ham, Naxçıvana dondu.

By vyryamada jələniz Naxçıvan kəzasınlı əhalisi istirəq edirdi; cünqü zəryrlilər öz içərilişində anarxist vucud qoldığını qora əşqərlidən kətişən boynı kaçırırlardı. Aşın 29-ndə zəryrdan, kəza kajimakamının kamçı, qucu ilə olaraq joksyllardan qiciq bir dəstə toplaşdırıb bir erməni qandına hucum etməsi hakkında bir telegram alındı....

Ermənilərin Ordubad tərəfə olan hərəqatının karşılışını almak və onlarıñ dikkətlərini keçir, dərəsi və Kapan dairiñindən yuzaklaşdırırmak üçün Xəlil-pasa, jağlılıkda olan erməni qəntərlərinə karşı çıkmak hükkündə əlinən cəj tabyryna və Ordubad dairiñində bylynan ordu hissalarına amr vermişdi. Nojabrın 26-ndə iykardıda soñladiqimiz tabyr tərəfindən «Vermozijar» və «Əlaqlı» adlı, erməni qəntərləri əlinəñ jandırılmışdır. Laçın tabyryn hərəqəti muharəbə mejdəlündən kaijimlisən Xəlil bojnı özüna məlyim olan mülahazələrə qora verdiqi amr üzrə dajändırılmışdır.¹⁾

Musəlman əhalisini «mudafəə» etməq üçün, Musavat administratorları, erməni qəntərləri üzərinə baskınlar təzqil edirlərdi. Daşnaklar da juzlərə musəlman qəntərlərini dagıtmakla erməniləri «mudafəə» edirlərdi. Daşnak-Musavat «mudafəəçilərinin» xərli fəaliyyəti byndan ibarət idi.

1920-ci il mart ayında 10-ndə firkənin Karjaçın kəza komitəsi Azərbaycan Komunist Firkəsi Mərqazi Komitasına bir tə'likə qondərərəq, ermənilər ilə musəlmanlar arasında tokyma korkusyu qoşlantıqını qostarır. Karjaçın Komitəsi jazırdı:

«Karabagda həlli-hazırda Ararat və Azərbaycan Cumhuriyyətlərinin acentləri by cumhuriyyətlərin istilaçı tələk məxsədlərinə çatmak üçün bojuq bir sur'atlı nəribi töbligat və tacavüz işləri aparırlar... Biz Mərqazi Komitəsi kabakədan xəbar veririk ki, aqor by jakun vaktda biza mənvi və mali yardım etməşəniz, o zaman

irtice bütün fırça labrimizi möhv edə biləcəq və byyəcədər».¹⁾

Dagınuk tokymalar 1920-ci ilin avvalında Azərbaycan ilə Ermenistan arasında müzəqqil bir muharəbə karakterini aldı. Nihaijt Qurcüstən höqumətinin təzəbbüs ilə olaraq aprel ayında 9-ndə Tiflisdə Zakafkasija Cumhuriyyətlərinin konferansı çağırıldı. By konferansda Azərbaycan numajəndəsinin böjanatı, çox zajani-əhəmiyyətdür. O, deejir:

«Kan toqulmaga nailiət vermeqin lazımlı oldygı-dogrydan da birincı nevhədə muzaqara edilmişən olan bir məsələ hesab edir. Bize hətta by məsələnin cariyyəsi daha da qəntərlərindən, Ordubad, Naxçıvan, Sogd və Kazax qiblə by saat vyryvama öden jerlər dəxi byraş daxil edilmişlidir. Laçın ejni zamanda belə bir məsələni na zəqildə kojyb muzaqara etməq üçün höqumətinizdən lazımi salahijətiniz olmadığını, dəxi byrada bəyan edir».²⁾

Bələdiqlo biz qoruruq qi, Azərbaycan topraqlarının bojuq bir kismını milli muharəbə alavi buruduğu bir zamanda, Musavat höquməti sulu konferansı na numajəndə qondərərəq, by numajəndələri muharəbə məsələsini na zəqildə kojyb muzaqara etməq sa-lahijətini vermeq mümkin hesab etməmişdir. By qəfiyyət, na musavatçılar və nə də daşnakları sulu istəmədiqlərini tamamilə isbat edir. Onlar inkilab alayı, kardaş-kardaşa kürdərən muharəbə alavi ilə sondurməmöq i lazımlı bilirlərdi.

1) Azərbaycan Fırça Tarixi, Fırça vəsikələri,

2) Diplomatıq missija fondy, Nömrə 136.

1920-ci ilin janvarında 3yra Rysjastun xarici işlər komisarı, Azərbaycan və Qırılcıstan höqumətlərlərinə Deniqin aqsi-inkilabını müttahid kuvvə ilə təlogv etməq təqlifində bilyndy. Çiçərin joldasın təq-lifini alan Azərbaycanın xarici işlər naziri Tiflisdəki diplomatiq muməssilə by məzmynda bir telegram qondordı:

«3yra Rysjastun təqliyi ilə əlakadər olaraq Qırılcıstanın nə qibi aktiv tədbirlər oorancaq və by tədbirlərin qıma karşıl-sevk ediləcək həkkində təcili olaraq xəbər vermişim rəea edirəm. Qırılcıstanın 3imali Kafkas xususunda nə qibi tədbirlər oorancaqna dair xəbər veriniz. Bizim höqumət mühüm bir stratezi min-hab olmaks e'tibaril, ilə, Dagiştanın Azərbaycan tərəfindən işgal edilməsinə lazımlı hesab edir».

Necə qı qeruruq, Azərbaycan höquməti; 3yralar Rysjastuna karşılı muharabə etməq fırındı idi. O, by məsələdə Əqəcəkori höqumətinin nekeji-nəzəri ilə birləşirdi. Janvarın 4-ndə Tiflis sijasi müəssisiləndən xarici nəzarətə by məzmynda bir telegram qəldi:

«Qəcəckori, dagları by jəkul qurflərdə müs-takil Dag 3yra Cumhyriyyəti e'lan edəcəklərindən qərkədgyny həjan edir. Qəcəckorinin fırıngı qora, Qırılcıstan və Azərbaycan üçün ciddi bir təhlükə vucudaya qaldığı üçün tam hamrə bir sırtda olaraq kat'lı tədbirlər qəldiqi lazımdır. O, byradan qondərilib by vaktə daq Bağıda saklanan qurcu aşqarı dastalarının qo-tez bir zamanda byrakılmasın, və onurları bizim qon-nullularımız ilə kuvvələndirilməsini lazımlı bilir. Byndan illəva Əqəcəkori, hələnt ozumuzu jok ha belə daglıları, daxi büləviqlərdən müdafiə etməq üçün 3imali Kafkasda birləşdə olaraq, horbi amaliyyata hazırlaşmak lazımlı qoldığını quman edir. By maksad ilə də qurcular lazımlı qoldığını quman edir. By maksad ilə də qurcular Vladikavkasi, biz isəq Dagiştanı işgal edərim. Əqəcəkori, aenəbilər ilə dəməşək apararak, belə aktiv hərəkatda bylyumak üçün zəminə hazırlaşır».

By telegramlar istar Musavat və istərsə Qırılcıstan höqumətinin, bynları qıja 3yralar Rysjası, ilə jakçı, konzilyak munasəbatı, duzəltməq çəltəz-makdaqı, jalançılığını, bir daha isbat edir. Əqəcəkori və onun Azərbaycan muttəfikləri «mustakil Dag 3yra Cumhyriyyətinin» e'lan edilməsinə müsal-lah kuvvə ilə mane olmaga hazırlaşırlardı. Əqəcəkori isə hətta Vladikavkasi, işgal etməq istəjirdi.

Azərbaycan daxili işlər nazirinin 1920-ci il aprelinin 5-ndə xarici işlər nazirinə qondardığı tə'lükə dəxli az karakteriq dejildür. Nazir öz tə'lükəsində belə jazır:

«Tərqi-silah edilmiş qonullu ordu hissələrinin Qırılcıstanın Batym və Pottiya taxılışı mümkin olma-sına dair Qırılcıstan ilə əlakədə olnanın həkkində təcili sərəncamda bylyumamızı rəea edirəm».

Tə'lükə üzərində belə bir jazi vərdy: «5 aprel tarixli telegram ilə amal edilməzdir».

Çeçenistan, Ingıstan və Dagiştan cəlladlarını, müsavatçılar belə xiłas etdilər.

Cənab nazirlər aprelin 18-ndə inkilab orfofəsində Kyba kəza kajimakamlarından by məzmynda bir telegram aldılar:

«Hələ-hazırda Dagiştanda Petrovskidən dütviny; Samyra kədər Kafkas ekspedisiya korpusu bylyubr qı by da iki piada və bir suvari diviziadın və taximən iñirmi otuz (byndan sonraqı sozər okuyunmaz) minliq topçularından ibarətdür. Rysjadın qondaq koçur qılır... qı, bynlər Azərbaycan sahədində taraf qondorılır... Ordunun əhəmiyyəti çox yüksəkdir, və galib qələbələrinə imanlırlar».

İçəri və qəntli ordysy, 3imali Kafkası Deniqin bandalarından təmizlədi; Bağıda isə artıq inkilabını

kırmızı bayragı, zəhərin üzərində dalgalandığı, zaman qoldı. Bağıt proletariatı, ozu Musavat başçıları, höquməti ona təslim etməqə məcbyr edə bilməzdi.

1920-ci ilin fevralında, Rysja Kommynist Firkəsinin Bağıt təəqilatının, «Himmət» və «Ədalət» fırkələrinin müttahid kyryltajı, və by kyryltajda həmin firkələrin vahid Azərbaycan Kommynist Firkəsində birləşməsi vəke oldy. Musavatçı, mülqədar və bırrızlıqları milli provokasiya sijasatına karşı, Azərbaycan Kommynist Firkəsi bayragı altında birləşmiş proletariat çəkdi, və nihaiət aprelin 27-ndə mis proietariatın e'lən edildi. Azərbaycan müstəkil 3yra Cumhyriyyəti e'lən edildi.

DÖRDUNCU FƏSİL

Firkə təəqilatları, qızılındə.

Bağıt, Kommynası, jı, kıldı, zaman mudaraçılardır kərərqahında bojuq sadık var idi. Onlara elə qəlirdi qı, bolşevizm, kommynanın xərabəliqləri altında basdırılılıb kalmışdır və inqilis qeneralının mejdana qəlməsilə bynlar işçi qutləlori arasında qəcmiədəqi kilsə muddətliq nüfuzlarını, jenə də kajtaracaklar. Aclıq və məmləqətin pozgynlygy ilə əlakədar olaraq, mudaraç uşluq (es-erlər, menzəviqlər və daşnaklar) Turqıjə-musavat toplarını qırylytsy altında Inqiltərə komandanlıqları, dəvət etməqə Bağıt proletariatını razı etməqə müvəffək oldy, by mudaraç uşluqə elə qəlirdi qı, by hal işçi qutlərinin bolşevizmdən uz dondarməsini qəstərir. Laqın az bir zaman qəcmədi qı, mudaraçılardır, proletariatın artı, 1917-ci ildə «demokratıq» əqsinqılık prinsipləri ilə həmizəliq aranı kürməz və bir daha ona dogry uz dəndərməjəcəqini jəkin etdilər. Misli olmajan jalal və bəhtanlar ilə işçilərin çox və ja az bir hissəsini bolşeviqlərin rəhbər grybynaya karşı, kəldirəmkən bilərdi, laqın işçilərin qəniş qutlərə, bolşevizmə sadik kallır və beləliqlə

do mudaracıları, hem faceeli, hem de qulunc bir vəzifəsi salırdı.

Baqı, Kommunistasi, dagıldıkdan iki həftə sonra Baqı, Zyrasına numajondalar seçisi başlandı. Bolşevik təzqitatının rəhbərləri, Xalk Komisarları Zyrasının üzvləri Baqıl höbsxanasında jatıldı. «Galiblər» matbyat, miting və jügənəklərdə iəçilər ilə damızlıb üzvlərinə atılan təksirlərin əsassız və mənəsiz oldygyny isbat etməqə imqanı, olmajan məhibylər üzərinə alçak bəltənlər atıldı. Baqı proletariati, Baqı, Zyrasına 27 nəfər bolşeviq qəndərdi. Zyrada məhibylərin bilət xır azad edilməsi məsəlesi müzəqərə edilirən, 19 numajonda bolşeviklərin tələbi ilə birləşdi.

By, işin jahınlıq bir tərəfidür. Mudaraçı, rəhbərlər hətta ozlörini hequmət bəzində qərdüqləri zaman belə öz aqsi-inkilabçı, simalarını qızılıtməq məcbirliyində kalmaları, onlardan etru daha pis bir vəziyyət təqvil edirdi. Çünqu onlar, bolşeviqlər tərəfindən kojylan kajdalardan qənar çıkmaga cur'at edə bilməmişlər. Əyra, rəsmən içqanə hoqumət organı, olmakda davam edirdi. Neft sənajesi və donanma milliliyəni, əyrən butun əo'bələri avvalıq zəqində davam edirdi. By isə subhəsiz qı, əyra hoqumətindən heç də ol çəqməq arzusunda olmajan proletariat karasındaqı korky nəticəsində olmuydy. By mudaraçıları, agahlı etdiyi «Tsentralkaspi Diktatyrası» öz kuvvəsinə inanmasının səbəbi də by idi. Əyrənin hejətində «galiblərin» 27 komunistə karşı, 255 səsi olmasına baxmajaranak, tri-

bynada bolæviqlorin səsi ezdildiçi zaman, jenə də ozlarını byskyda oldygy qibi hiss edir və gejzə qalırdılar. Zyranın deməq olar qı, butun icelasları bolævizma həsr edilmişdi. Mudaraçlılar, bolævizmin artıq jaşamadı, gi, na ozlarını inandırmaga nə kədər çaltıdı, larsa da, laqın byna muvaffiək olmadılar.

Baqı proletariatu, öz səhvinin bələsini, çəqdi. Inqilislər Baqları turqların istilasından kyrta bil-madılar. Əqsino olaraq bynlər Baqıja qalır-qalmaz, Turqijo nizami kozyndlərinin qalmalarını jahun kanyını bir əzələ saldılar ki, natiçədə Baqı, vəhə baslı-başınaltı, gən dəhaştli ajlarıni, qecirməqə basıldı. «Demokratiq» Musavat höquməti və neft sənayeinin canab sahibləri, Nyri-paza ordylarının sunqularından istifadə edərəq, içi sıvı funun adə etmə oldyey futvhət üzərinə hucyma başladılar.

By devr, 1918-ci ildə dekabrın 15-ndə çağırılmış, 3 içi konferansının birinci iclasının kərənində qozał bir sıratda karakterize edilmişdir. By kərarda deçiliirdi:

«Turqların Bağıja qolmasila Azərbaycan hökuməti, neft sənaye sahələri ilə al-bir olaraq, Böyük Dymast və konnerzasiya qibi ictimai təqətilətlər ilə birləşdə, işçilər və küllyekçilərin xəbər və razılığında, olmadan Bağıja proletariatının yəzyən və eətin mubarəzələr nticəsinədən əldə etməsi oldygı kollektiv mukavəlanamaları, nozdır və kismən mahv etdi. Konfrans by xüjanlığı keid edərəq, Azərbaycan hökuməti, neft sənaye sahələri və ictimai təqətilətlər tərəfindən janlılıqta hökumət və ictimaiyyət zidd olan by aktlara karşı, eiddi və tiraz edir.»)

1) İzci konferansının protokoly numro 1,

By kərər bir səs lə kəbəl edilmişdi. Byradan mudaraçular ozləri-ozlərinə zərbə vyrdlar. Çunqı «kooperativ və ictimai təəqüllətlər» həmisi es-er və mənəzəviqlərin himajası altında bylynyrdı. Bynyn səbəbi isə, mənəzəviq və es-er işçilərin jaltımız sahvan olaraq ozlərini by firkələrin uzvu hesab etmələri idi. Fe'lən isə onlar bir boləviq qibi hərəqətdə bylynyr və mudaraçi rəhbərləri ez əqsi-inkilabi mahiyyətini qızılamaqə məcbyr edirlərdi.

Anaşqın joldaşının sözlerine qəra, 1918-ci il nojabr ayında Bağıda jeni Bağı Fırka Komitəsi duzalmıydı. Anaşqın joldaş jazıր qı:

«Bir neçə vakt qədidiqdan sonra, Levon Mirzojan-
da Bağı Komitəsi jaratınak sıqri ojanı... Man bir ony-
jama na kəcməgə tələsdim. O zaman o, jordan-deşəqda
iştir, yerindən cətinliq ilə tərpana birlidir... Levon
ila b y a q r u a m u z i 3 b a r ə s i n d ə , ja'nı
Bağı Komitəsinin təqəllii h a k k i n d a idi. Plan
təqduq. Bir neçə vaktdan sonra, onyñ mənzilində
toplataş müvəkkili Bağı Fırka Komitəsi d u z a l t -
d i q . Byraja Levon, Sarqis, Dovlatov, Jylja, Artak,
Armenak, man va başkalardı daxıl oidayk» 1).

Muvakkati Komita dagılmış kuvvələri bir araya toplamak ilə məşqyl olyb, fırkə təşqilatını bərpə etməq təzəhbusunda blyndy.

Bir neçə aj suqyt etməqə məcbyr olan proletariat daxi, dagitdılmaç təzqilatları, bərpa etməqə başladı. Sıni mubarəzənin daxili möntiki sajəsində by bərpa işi bolşevizm joly ilə qətfədi.

1) İnkılab müzesi. Xatirat.

1918-ci il dekabr aji, nün 15-ndə işçi konferansı, -nün birinci iclası vake oldy.¹⁾ Konferansın mütəəssib-bus və rəhbərləri menzəviq və es-erlər idi; laqın onlardan etru həddən artı, k fəxri olan by roly onlar çok muddət ojnaja bilmədilər. Konferansın əsas məsələsi kollektiv mukavələnəmə məsələsi idi. Mudaraçlı, k sijasatının heç bir zəjə jaramaz ol-dygyny qostərməq izzində, 1917-ci ildə oldygy qibi by məsələ indi də bejuq rol ojnادı. «Kollektiv» yg-ryndaqı, mubarəzə ən nihajət sənajein iqcinci və kat'i milliləşməsi ilə natiqəldəndi.

Menzəviq və es-erlər inkilabını işi ili muddətin-də heç bir zəj oğrənməjərəq, sənajə sahəbləri və höqumat ilə dəməzlərgə qırıçılımşı luzyumijətində israr edirdilər. Konferansın uzvü Anazığın joldaş öz nit-kində qəstərdi qı, heç bir saziş komisijası, heç bir nəticə verməjəcəqdür. Laqin onyn nitki, muda-raçlı rəhbərlərin laglaglığı, arasında itib qətdi. Muda-raçlı rəhbərlər həmisi inkilabi ibarəni «həkkikî» siyaset ilə yiyəzdiyrməyi bacarırdılar. Laqin qostər-məq lazımdır qı, konferans saziş komisijası, təzqili təqlifini kəbyl etdişə də, laqin zavod nümayəndələri

1) Anazqin joldas «xatiratunda» jaçı konferansıñ
nojabr aýında yake oldygyny ta'jid edir, laqin by hakikata mu-
vafik deildür. Protokollara qora konferansıñ birinci ielası,
dekarb aýıñ 15-nda olmyzdyr. Anazqin joldas konferansda
çırkızda bylynan jeqana bolaevíq idi.

nitklorinin tony va kərarin məzmunu rəhbərləri o kədər də çətin sadlandırmaşdır.)

Kommunist təqətilatı, javaz-javaz bərpa olynyrdı, laqın hələ lazımi kədər firkə işçisi jok idi. Mudaraçı, firkələrin liderlərinin fitnəqarana təbliğatı, ilə əmsələ qəlmiz atmosferini hələ təmizləməq mümkün olmazırdı. Hələ o zaman, jəni 1919-cu ilin avvallarında bolşevizm tə'siri, işçilər arasında haqım oldygı üçün çox vakt menzəviq və es-er xadimləri canlarını, dişlərinə dytarak, qıçıq bir bolşeviq grypy tərəfindən verilən təqlifi qəçirməqə məcbur olıvlardı.

Laqin hadisoler bojuq bir sur'atla ilerilajir ve beloqliqda isçilordin bojuq bir hissosinin umymijjalta mudaraçilardan yzaklaşması, üçün əlverisli zərajit vucuda qatirirdi. 1918-ci ilin iyylynda menzəviq, es-er bloky inqilisləri çağırmaq üçün isçilordin razılığının, aldə etməqə muvəffək oldy; laqin 1919-cu ildə inqilislərin mevcyd olmasından, mudaraçilari, e'tibar-dan duzməsinə yardım etdi; çunqu işçilər, mudaraçilik və mudañəciliq, onları, haraja qatirib çikardılgımları, qormaqdən ibratlı bir dərs almış oldylar.

1) Anazığın joldas jazır qı, konferansta birinci iclasında mubahasalar «əcəmiş hadisələr» ja'nı Zyrə hequmotinin işkilişası, va «Tsentralkapi Diktatyrastı»nın fəaliyyəti atralında genişləşmişdi. Laqın qorunur qı, Anazığın joldas səhv edir; cünkü onuy solladıq, by kizğın mubahasalar 1919-cu ildə rəzil fəslində konferansda bələziyiqlər rəhbərliq edici rol oynadıqları, zaman olmයady. Birinci iclasda isə jahinç kollektiv mukayəvənamə müsələsi muzaqara edilmiş və Saakşiani cükiş olmamışdır.

1919-cy ilin evvelində menzəviq və es-erlər işçi konferanslarıının tam mə'nası, ilə agası, oldykları, zaman, proletariatın bolşevizmə olan münasabəti, həkkündə, bizim əlimizdə es-erlərin əzələrinin çox kijmatlı cətirəfləri vardır. İşçi konferansıının iclası barəsində, janvarın 5-ndə biz es-er gəzetəsində qıraq həkk-hesabatda bynları, okiyiyrək:

«İçlerin ırığında bolşevizm hala da yaşayır; hem de şassız olarak yaşamayı. Bolşevizm, balodijalarının idarəetini dənlişdir, işçi numajandaları yarastır, təqəlinə və butun ixtiyarlarını ona verilməsinə davat etdiyi üçün, alküllər la tərtib edilmişdi».

Es-er «devlet» ərləri bolşevizm müvəffəkkiyəti-nin sabəbini albəttə qı işçilərin demagokiyklarında və qəridə kalmalarında qorurlardı. Bynlərin fırqına qora, işçilər hələ «əsl demokratik iş» qəlib çat-mamışlar. By, «hoqumat» xadimləti, əzələminin «əsl demokratik işləri»nın bynlər ilə proletariat arasında olan yaşrymy qətdiqə dərinləzdirdiğinə və işçilərin bəjuq bir sur'ətlə ajiłması, nüvə onları, həll edilməz bir məsələ karşılığında kojasına hələ də zəbhə et-məjirlərdi.

Mudaraçlarının «devleti» foaliyətindən bir məmənə olmak üçün, biz bınaların dekabr tə'tili zamanı, və tə'tildən sonraqı, hərəqətlərinin qəstərə biləriq.

Britanija imperializmi öz qənəralları, sıfətində olaraq, ozunu II Nikolajın zandarmalarının lajikli mirası, qibi qostərə bildi. Parapetdə Tomsonyn dar agacı, hələ də qərulmamışdır id; işçilər qəroqatıunu bir

cok xadimlari isə qirev sifatinda Ənzelidə saklanmakda idi. Ac və Turqijə haqimijətinin butun ağır qurularini qecirmisə olan Bağı proletariati, İngiltərə işgalçilari, na muharəbə e'lan etməq üçün özündə jenə də qafı dərəcədə kuvvə tapdi.

Tomson özünü itirdi; o, işçilər tərəfindən belə həmrəj çi,ki,3 qozlomajirdi. Laqin jah,ni,z general dam,zi,k başlamaga razı oldygyny bildirdi. Muderacılar təqlifi kəbəl etdilər və işçilərin tələbatı, jerinə jetirilmədən kabak, hətta tətili jati,rmaga belə razı, oldylar.

Es-erlərin lideri Saakjan azadlı,ga çı,ki,ldan sonra, Tomson tərəfindən mərhamətli bir syratda kəbəl edildi. Bynlərin arasında, sehibət son dərəcə dystana bir karakterdə qecdi. Saakjan İngiltərə generali,na,

«ittifak demokratijasına axı,ra dəq sadik karlan və bəsədati öz kəndləri, ilə möhəmmədən joldazlar,ın Rysjanın və onun müttəfiklərinin an göddar duşanlarının xaborçuluq ilə tə'kib olyndykdə, biz özümüzü cok rəncidə hiss etmis olyryk»
deja ziqaqt edirdi. Laqin, Saakjan qin saklamaj,ub öz sehibətini cok dystana bir ahəndə davam etdirir.

«Bələ bir vəzijət amala qoldiqi bir ərajdılta xarici kontrol və mudaxəle (Rysjanın daxili işlərlə) mütlək lazımdır. Xarici devletlərin kontrol və mudaxəlesi oldygы zaman Rysja müttəfiq devletlər ərazisinin bir hissini əzqlini alı,r.1)

Es-er lideri işçiləri bila-bilə aldadarak, inqilislerin Rysjanın daxili həjatı,na mudaxələ etməməsinə

1) «Znamja Tryda» numrə 5; 1919-cu il.

inandi,rmak üzrə İngiltərə imperializmi karlısında qəstərmiz oldygы bojuq xidmətini ynytmışdır.

Qərunur qı, Saakjan işçilərin İngiltərə «demokratijasını,n» juqsəqliqini anlamak dərəcəsinə qalib ətmadı,kları,ni, zənn etdiqi üçundur qı, bynləri, aldatmagı, lazımlı qormuş. Tomson qıbi bir «demokrat» ilə musahabə zamanı, isə oz es-er uraqını açarək, Rysjanı,n «mütəflik devletlər ərazisine» japtı,rdı,lması,na c'tiraz etmediqini deejə bildi.

İngiltərə müttəfiklärinin praktikası; «demokratiq» idealları,n işçilər arasında inqisaf etməsinə jardı,ın qostərmədi, es-erlər isə ajakları, altı,ndaqı, zəminəni qet-qedə dala artı,k itirməqdə idilər. By donuz janvarı,na axı,rlənda dala kəti bir syratda aşqara çı,ki,ldi.

Janvarı,na 26-nda işçi konferansı,ni, iclasında, Bern zəhərinə II Internasional konferansı,na bir təbliğ telegramı,ni, qondərilməsi təqlif edildi. By təqlifə Mirzojan joldaz zidd çı,karak, Bern konferansı,ni, byrzayazişa kyryltıjtı, və byraja toplaşanların isə imperializma sadik və rys işçilərinə karalı muharəbə aparmak üçün oz höqumatlarına jardı,ın edən adamlardan ibarət oldygyny qostərdi. Ən qorqamli menzəviq—es-er liderləri, by təqlifin mudafası üçün səfərbar edilmişdir. Məsələ uč dəfa səsə kojıldıydkdan sonra, təqlifin ləhini 308, alejhini isə 209 səs verilmiş oldygы azaqara çı,kdir. Təqlifin çok səs alması,na səbəb, Musavat grypy və xidmətçi numajəndələrin təqlifin ləhini səs verməsi səbəb olmya-

dy. İaçilər isə artıq bolzəviqlərin arkasında qədirlərdi.

Bolzəviqlər; firka təşqili, bərpası, nüvə ilə qu-nundən dymyüz öz karlılarına müsəlləh isjan həzırlamak və hoqumotı öz əllərinə almak məsələsini kəjdylər. Byyny biz, jykarıda hərbi əzəbənin Həstərxan gybernləja icraijə komitəsinə qondərməz oldygы möqtybdən etdiqimiz iktibasdan qəruruq.

By möqtybdə biz okyiyryk:

«Ta'til masaləsi bizdə cokdan holl edilmişdi; laqın ta'tilin jahınlıq Bağı, üzərinə xaricdən olnan həcm ilə olakadər olaraq e'lən edilməsi lazımlı oldygы ehtimal olynyrdı. Byynyňla barabar by maksad üçün müsəlləh kuvvələr toplamak ilə maşyıl olan hərbi bolması dəxi işləldirdi.

Biz, xaricdən təzjik edilən zaman, öz ceklərləmiz və ta'til ilə dövəmin bütün fəaliyyətini tamamilə zəiflədib ona asan bir sıradı galib qala biləcəmizi zənn edirik. Hərbi bolma by az zamandan həridur qı, issa baslamadı. Laqın byna bəkməjərək o, by az zaman zərfində taxımın 2 ixtim. min adəd tufəng və bəzək asılılıq təndəja bəñmir, istixbarat bureau, topografiya, safarharlıq və başqa by qibi zo'balar təqənil etmişidur. Mai ta'tili mane olmasa idli, bolma bir çox əslər dəha qora biləcək idi.»¹⁾

By məlumatlarının tamamilə dogry oldygyny söläməq catindır. Laqın byrası aubhəsizdur qı möqtybdə qostarılın faktlar umymijjotla dogrydyr və biz jahınlıq by faktlar nəticəsində bolzəviqlərin deputatlar zyrası, təqənil etməq ygrynda apardıkları kampaniya aidiñ olacakdı.

Biz jykarıda artıq qorduq qı, janvarın 5-ndə iaç konferansının iclasında bolzəviq natıkları tərə-

findən deputatlar zyrası, təqənil etməq ziari iləri atıldı. Mudaraçular isə by məsələnin muzaqərəsini təxirə salmaga çalışdırılar. By məsələ jahınlıq fevralın əvvəllerində muzaqərəti-jevmijjə içorisinə daxil edildi.

İaç konferansı, Bağı, iaçilərinin ən qeniz müməssili idi və onun iclasında ən muhum sijası və iktisadi məsələlər muzaqərə edildi. Byna qora da deputatlar zyrası təqənil etməq ziari, zyranın jahınlıq təqənilat vəzifələri ilə qifajətlənməqni nəzərdə dymajırdı; çünqı by xusysda iaç konferansı, by vəzifələri tamamilə ifa edirdi. İaç, Saldat və Matros Deputatları, Zyrası, hoqumat organı olmağı, (byraja əşqərlərin və inqilis saldatları, nüvə majəndələri cəlb olynmalı, idı) və bolzəviqlər tərəfindən iləri surulən ziari zəbhəsiz qı, müsəlləh isjana çağırımdan ibarət idi. Deputatlar Zyrası məsələsi barəsində mə'ryzaçı sıfati ilə menzəviq Roxlin cəki, 3da bylyndy. «Znamja Tryda» gəzətasının dediqinə qora, by adam oldykeçə gariba bir bəjanat verdi. O, «öz xusysi fiqrini sojləməjib, jahınlıq byrada İaç Deputatları, Zyrası, təqənil ləhina və alejhina olan bütün dəlilləri qostərəcəqini» sojləmədi. Laqın by «objektiv» mə'ryzaçı byradaca belə bir e'lən etdi qı, «məsələnin bütün mahiyyətini bir menzəviq qibi mə'ryza edəcəqdür».

By məsələdə Roxlinin «xusysi fiqri» olmadığında ona inanılm, laqın byrasını, kejd etməq lazımlı qəlir qı, o, zyra təqənil edilməsi ləhina dəxi dəm-

1) Azərbaycan firka tarixi. Dagiñiç firka sənədləri.

zacagi, barasindagi va'dini tamamila ynytmyady, cunqu onyn butun «dölliñeri» zyra tæqil etmaqin alejhino sevk edilmidi. By «objektiv» menzeviq märyzaçisi zyra tæqili alejhino hætta Leninin belo safarbar etmildi. O, oz märyzəsində dejirdi qi:

«Qozal inkilabçı, bir praktiq və inkilabın manifikasi mutaşiqiri olan Lenin belə, inkilab üçün zyransı hər zaman xejirli olmadı, qı, və byna qora da həla tojlaşda oturmak lazımlı qoldıq; bir zamanda inkilabi ziarsatmak lazımlı olmadıktı».

c'tiraf etmişdir.

Leninin adından sojlənən by kədər bejuq bir cəfənoqijat, Bağı menzeyiqləri «rəhbəri»nin inkilab mutəfəqqirinin möntikini» anlamaga kabil olmaması, bir daha isbat etdi.

Jeri qalmışqan byny da kejd edəlim qi, märyzaçıcı ijkari da qostardıqımız konferansdan əvvəl, zyra tæqili məsaləsi barasında oz fiqrini sejlemişi. «Iskra» gazetasında fevralın 4-ndə «Bydjak» imzası ilə bir məkalə darc edilmidi. By məkalədə zyra tæqilinin gejri munasib oldygы isbata çalıtlırdı. Məkalə məharətsiz jazılmajıb, toxminən azaqıdaqı cumla ilə kyrtarıldı: «Zaporoz əhli Ivan «Byrhan» adını, daşısa da, laqın Osmanlı vətəndaşı, olmadı».

«Iskra» gazetasındaqı by məkalədən Roxlinin haməfşarları, işçilərin zyra tæqili ziari, na mənfi, bir syratda janazması, isbat edici bir döllə qibi japtırdılar. Roxlinin, hamisə başkaları, nənə gəzətdəqi qızılı imzaları, nənə ustunu jaılınz «az mədəni» olan adamlar «aça bilərlər»—deməsinə bakhajarak, biz

byrada «Bydjak»ın Roxlin ozu oldygyny haradan isə bilmiz olan Anazqin joldaşının «ədabsızlıqından» istifadə edəlim. Beləliklə biz qoruruq qı, märyzaçıcı məsələnin mahiyyətini anlamamı, və ja inqı ozunu anlamamazlıqga kojyrdı. Levha dejil, bəlqə butun proletariati, bir jerə toplajarak ony hoqumət ygryndaqı, mubarəzəjə hazırlaja biləcəq popyljar inkilabi ziar lazmımdır. By fiqri Anazqin joldaş oz son səzündə sojladı.

«Biz, zyram, hoquməti by saat əla almaga dəvət etməsir; cunqu hoquməti biza qonullu syratda verməjəcəqlər. Byna qora da işçilər hoquməti silah qucu ilə almırlırdırlar; laqın zyra indi halalıq irticə və bürzəyazija ilə apartlaşacak, qələcəq mubarəza üçün proletariati kuvvəsinə tæqil etməq ilə məsgyl olmalıdır».

«Objektiv» natiklərin nitkləri və hətta bynlərin «iççi» möqtəblərinə əsaslanmaları, mədən və zavod numajəndələrini inandıra bilmədi. Konferans by məsələni işçilərin ezlərinin muzaqərəsinə qecirməq kərari, ni, çikardı.

Es-erlərin organı, byny açıq-açıqına kommyistlərin «demagogijası» adlandırdı. Onlar, jazırlılar qı:

«Cavab bizim üçün ajdındır. Bə'zi numajəndələrin fiqri qora, Zyra hoquməti hər hansı bir zərərjiddə olyrsa-olsyn sadəcə olaraq bir demagogija usylıydır qi, by usyldan da düşmənlərə karar, bir sijası silah qibi istifadə etməq olardı. By numajəndələr müvəqqət dərcəcə aubħa saldırlar. Konferans qunu kommyistlər tərəfindən byraktılar vərakalar da, işçi numajəndələri silralarına az aubħa salımdı. Byna qora da konferansı mustəkil olaraq karar çıkmarmaga cur'ot etməməsi, heç də təsəcüb ediləcəq bir acı dejildür».

Beləliqlə də biz «iççi numajəndələri»nin kommyunistlərin «demagok» vərəkələrinə mudarəcələrin qəzəl nitklərindən daha artıq inandıqlarını qərur魯. Liderlər qəriyə çəqilməq məcburyiyyətində kəldilər. Konferansın kərarı bolşeviqlərin galibiyətini qəstərirdi; cunqu bynlərin iləri surduqu ziər, qəniş iççi qutlələri içərisinə qəçirilmişdi.

Es-erlər özlərini mahəllərdə işçilərin sərya təzqili əlejhinə çəkəcəklərlə inandırıldılardı, laqış Muşavat fırkəsi və höqumətin iççi işçiləklərlən dağlıtmak dərəcəsinə kədər kəti tədbirlər qərməsinə baxmajaranak, onlərin by ymydy çok da baza qəlmədi. «Nabat» gəzətəsinin 5-ci numrəsində dəmir jol, donanma və mədən-zavod işçilərinin 26 iclasının kərərləri, dərc edilmişdi qı, by kərərlərin hamisi, sonda sərya təzqiliin lazımlı oldygы qəstərildi. By, iççi qutlələri içərisində proletar inkilabı, ziərlərin jazählərini, və Bağı proletariatının kəti bir zamanda öz hərbi vəzifəsi bazında dyracagını, isbat etdi.

Iççi konferansı martın 11-ndə bolşeviqlərin təqəlifinə qərə, jeni hej'əti-rijasət seçdi. Jeni hej'əti: Mikojan, Mirzəjan, Karajev, Agajev, Koval və Çyrajev; namızadlıq: Gogoberidze, Anazqin və Velynts seçildi. Bynlərin çoxısy kommyunist idi; byna qərə də by vaktdan başlajarak iççi konferansında rəhbərlik roly onlara qəçdi.

Martın 18-ndə iççi konferansının iclasında Mikojan joldaş 26 komisarı, kətl edilməsi barəsində çəkilişdə bylyndy. Es-er gəzətəsinin hakk-hesabın-

da, Mikojan joldaşının by çəkiliş, by sözlər ilə dərc edilir:

«Jəri, il byndan övvəl Bağı proletariatının rəhbərləri qullanılmışlardı. Katlı edilmiş joldaşların parlak zəxsizləri hamıja məlyndir. Onlar butun həjatları, Bağı işçilərinə hasr etmişlər. Biz byny suyut ilə qəça bilməriq. Aju, 20-ndə, bynlərin olumunun jəri, illiqində soyləməq lazımdır qı; rəhbərlər mahv edildilərsə də, onların iai jasajır. Biz də onlar qətdiqi jol ilə qedəcəq. Onlar inkilabi təkdis edərəq, bir kahroman qibi məhv oldular». 1)

Konferans, kommyunistlər tərafından təqəlif edilən kərəri, köböl etdi.

«Iççi konferansı, alek katillərə ozunun darin həjacan və nifratini izhar edir. By matəm qununda Bağı proletariatı, məhv olmaya joldaşlarının vasiyyətlərinin jeritəcəq və onlərin qətdiqi jol ilə qedəcəqinə and içir». 1)

Es-er və menzəviqlər Mikojan joldaşının təqəlifinə e'tiraz etməqə cur'ot etmədilər. Onlar, özləri habsa alarak Krasnovodskda öz höməfqarları və inqilis colladalarının əlinə verdiqləri komisarları, həmatla xatırlamak məcburyiyyətində kəldilər. Bağı komisarlarının xəjinləri, işçilərin, 3aymjan, Caparidze və başkalarının qətdiqi jol ilə qedəcəqlərinə dajir verdiqləri andı, esitdilər. By and, vakti, ilə Caparidzenin, syramın axırlıncı iclasında soylədiqi tarixin höqumu idi. Bağı işçiləri martın 20-sini matəm qunu e'lən etdiqləri zaman, tarix ozunun birinci sezonu soylədi. Kəhrəmananana bir syrotda məhv olmuz komisarları, xatırası üçün çalınan matəm marşı,

1) «Znamja Tryda» numrə 64; 1919-cu il.

sədası, ejni zamanda es-er və menzəviqlər üçün bir olum marşı idi; çünqu onlar Bağı proletariati üçün həkikət halda daha mevcyd dejildilər.

Bolzəviqlor, karşılada bojuq çətinliqlərin dyrdy-gyny bildiqləri halda, onların rəhbərliyi altında olaraq işçi konferansı tərafından məj tə'tili e'lan edilmişdi. Sijasi təbəddulat olmadan, höqumət, işçilər əlinə qəcmədən və 3yralar Rysjası ilə əlakə bagla-madan işçilərin vəzifətinin jaxaqlaşması, nümunə müm-qun olmaması, ajdun idi. Adı iktisadi mubarəzə, ar-tı, kəhəmijjəti bir əej verə bilməzdii. Höquməti ələ almak üçün müsəllən işjana başlamak isə hələliq mümqun dejildi. Laqın bynlara bakhmajarak, bolzə-viqlər tə'til təzqil etməq təzəbbusunu və ona rəhbər-liq etməq üzini öz allarına almayı lazımlı bilirlərdi. Çünqu bynsyz işçiləri afəti (nizamsız) bir syratda çi, klu, da bylynmakdan saklamak mümqun dejildi. İşçilərin təzjiki o kədər kuvvətli idi ki, hətta «Musavat» firkəsinin numajəndələri belə işçi konferansında tə'tilin əlehimə ci, klu, da bylynmaga cur'at edə bil-mədirər. Belə bir ərajanış içərisində bolzəviqlərin tə'tilə mutəzəqqil bir karakter verməq və işçi hərəqəti, sijasi mubarəzə jolyna salmak üçün, ondan istifadə etməq lazımlı qormaları doğry idi.

Sag «Himmət» in tə'til zamanı, iqı uzlu hərəqəti, müsəlman işçilərinin bir hissəsinin qəriliyi və hö-qumət tərafından olynan amansız tə'kibat, tə'tilin kürilməsi, na səbəb oldy. Komunist firkə təzqilatı, byndan lazımi nəticələr çı, kardı. Maj tə'tilinin mög-lyb olması, birinci nevbədə firkə işlərini və bilsə-

sə müsəlman işçiləri arasında kuvvətləndirməq və mehqəm firkə intizamı, kojmak lazımlı qəldiqini su-byt etdi. Bağı, Komitəsinin byndan sonraqı işləri, bynynla müvafik bir syratda qətməqə başlajı, r; sol «Himmət» və «Ədalət» firkəsi ilə si, klu, bir rabito baglanı, r. Dagıñuk fırka təzqilatları, birləşdirilir və Bağı, Komitəsi janında professionallar instityty təzqil olynyr. İşçi konferansı, işçi kylby, matbyat və gejra by qibi kənuni imqanları hamisi, ndan istifa-də etməqlə barabar, firkə komitəsi ejni zamanda qızılı firkə işlərinə də maksimym dərəcədə ətəmijjət verib, proletariati, kat'ı çarpi, 3maja hazırlajı, r.

1919-cu il ijjyn aji, nda Bağı, nü, Deniqin tərafından zəbt edilməsi korkusy artdı, r; bir zamanda firkə təzqilatı, işçiləri jakınllaşmakda olan əqs-i-inkilab karşı mubarəzə ziari, atrafi, nda toplamak yg-rynda qəniş faaliyyət qostordi. Musavat höqumətinin cinajətqarano faaliyyətsizliqi ap-ajdun idi. Butun polis yəcastkalarında, Deniqin zabitləri işləjirdi. De-niqin üçün açıkdan-açılgı qənilli topları, r. Inqil-tərə komandanlı, r; qənilli ordyny sistematik syrat-də hərbi ləvazimat ilə təchiz edirdi. Höqumət isə byna karşı, heç bir sez soğlomajırdı.

Bağı, Komitəsinin burosу, Deniqinə karşı mü-barəzə məsələsini 11 ijjyn tarixli iclasında muzaqə-rə edib, by karara qəldi:

İşçi konferansı, nü hei'ti-rijsəti adı, ndan olaraq, rajonlarda mitinqlər çağrılıması, Gogoberidze joldasa tapşırılı, r. Byndan iləvə ozaqlarda də işlər kuvvəton-

dirilməlidir. Muxtalif dillərdə bir sərtə vərakalar byrak-malı, by maksad ilə də bir hej'ati-təhlirişin seçilməsi komitəja tapşırılsın». 1)

Maj tətili zamani, «Himmatin» sağ hissəsinin hərəqəti və by hissə rəhbərlərinin Deniqinə kəsi, mubərəzə məsələsində xətti-hərəqətləri firkənin təfrikəsi məsələsini iləri surdu. Bağı Komitəsi burosı, by məsələ hakkündə Gogoberidze joldasını mə'ryzasını dirlədi. Gogoberidze joldas, burony «Himmat» firkəsinin içərisində qı daxili vəzifət və müzahədə olynmakda olan təfrikə ilə burony mufəssəl bir şərtdə tanıtlı edir.

«Buro yzyn mubahəsələrdən sonra «muzahədə olynan təfrikə» maddi cihətdən və umumi rəhbərliq etməqla jardım etməq» kərərlər cəkərlər». 1).

Firka Komitəsi təbligat işindən başqa, işçilər hazırlamak məsələsi ilə də məşgyl oldı. Buronya 30 avgust tarixli iclasında əzəqlər və «Ədalət» firkəsi işçiləri üçün bir firka məqtəbi açılması, kərara alınır. Musalman işçiləri arasındaqı, əsin əhamiyyətini nəzərə alarak, Bağı Komitəsi burosı, butun iclaslarında «Himmat» və «Ədalət» firkələrinin işlərinə ajid olan məsələlərə baxır və fe'lən by firkələrə rəhbərliq edirdi.

Sentjabriñ 18-ndə buro, rajonlarda qı, iələr barəsində Besonyñ (Lominadzenin) mə'ryzəsini dirlədi.

1) Bağı Komitəsi burosynyñ protokolları.

«Beso joldas sojlajır qı, rajonlarda müsəlman professionalları ilə rys professionalları birləşdirəlməlidir. Müsəlman işçiləri doğrudır idəja eök sadik olsalar da, laqın hazırlıkları az olğyndan nəticə az olyr. «Ədalət» firkəsi komitəsində jaxal, işçilər vərdir və onlar hamısı rajonlarda çalışmalıdır. İndi Kafkas Əlqə Komitəsinin iclasında, müsəlman ictimai biliq məqtəbi duzəldilməsi və tez bir zamanda açılması, həkündə kərər çıxarılmışdır qı, byrada cari və siyasi məsələlərə dair məsgələlər apartlaşacakdır».

Mubahəsədən sonra aşağıdakı kərər kabyl edilir:

«Bağı Komitəsi iclaslarında «Ədalət» firkəsinin numajəndələri, «Ədalət» firkəsi komitəsinin iclaslarında isə bizim numajəndələrimiz istirəq edir. Rajon komitələrində da numajəndələr istirəq edirlər. Rajonlarda umumi iclaslarda üç numajəndə istirəq edir (bizim numajəndə, adəlatçı və himmatçı). Əzəqlər, texniqi sahəjiddən asılı, olaraq birləşirlər». 1)

1919-cu ilin jaj və pajız muddətində umda sijasi məsələ, Deniqin korkysy məsələsindən ibarət idi. Umumi vəzifətin və firka təzqili, xətti-hərəqətinin mufəssəl təsvirini biz Kafkas Əlqə Komitəsinin 11-ci ordu Hərbi İnkilab 3yrasına, Rysja Kommunist Firkəsinin Mərzəqəzi Komitəsinə və Xalk Komisarlar 3yrasına qondərməz oldygы hesabat məqtybynda qorurug.

Həmin hesabatda biz okyiyryk qı:

«By son iqf aj ərzində daima qundalıq məsələlər strasında dyran an umda və eantlı məsələ, Deniqin təhlükəsi, Zakalkasiya Cumhuriyyətləri höqüməti və siyasi firkələrin by təhlükəsi olan müvəsəbatlılıq məsələsindən ibarətdür...

1) Bağı Komitəsi burosynyñ 1919 və 20-ci illərə məxsüs protokolları.

Deniqin azactık olsa qızılta balynda, istor Ermenistan va istarsa Azərbaycan ejni mamnynijatı Deniqin ilə barlaşlar. Laqın Deniqin bynlara rahim etməjir. Azərbaycan höqumtü «parlamanda» öz istiklalijati ygyrında Deniqinə karşı mubarəzədə bylyncagını, təntənali sıryatda bildirdi. O, hətta soñarborlıq əlan etdi. Bütün fırka və Bağı, işçi konferansı, hər qəs tərafindən olyrsa-olsyn Deniqinə karşı aparılan mubarəzə jardım qostaracaqlarını vəd edir. Deniqinə dal tərafindən bir cəbhə açmakla, onyx kuvvəsinin bir hissəsini Zəyra cəbhəsindən by tərəfə çəqməq məksədi ilə biz Zakafkasiya Cumhuriyyatları ilə Deniqin arasında mubarəza başlanmasına, by müümün olmadığı, təkirdirdə isə «mubarəzə jardım qostarmaqla» əhalinin butun təbəkələri içərisində Deniqinə karşı bir nifrat ojandırmağ—açınqu hyndan sonra by höqumtərlər tərafindən Deniqin ilə jazählək hər nev' sazlı ap-açlık xajınanı bir karakter dəstjərakdı— və beləliklə də əhalini höqumtəndən ajtarmaya çəltərdiridik.

Zakafkasiya höqumtərlərini öz imperialist ajakları, altında saklajan inqilislər; umumi höjacanı və mubarəzə hazır oldygyny və by alçak höqumtərlərin silah ojnadtıklarını, qorarəq, by halların boləvizmین kuvvatlaşması üçün zəngin bir zəminə və Deniqinə dal tərafindən həqin bir korky təqəfi etdiqini tamamilə doğruba düzüdülər. Byna qora da onlar by qibi bir momentdə Deniqinim kuvvalərinin 3imaldan Cənyba çəqilmasının na kədar əlaqətli oldyzıny nazərə alarak, əzəri jandırıldıkları, atəzi soudurmaq kərari,na qoldılar. Qeneral Kori «general Deniqin ilə Zakafkasiya statları, arastırında» qızıl Londonda müəişət edilmiş demarkasiya xəttini (ijyyn 18-ndə) əlan etdi. «Londonda müəişət edilmiş» by xətt qora qonullu ordu Azərbaycan sərhəddindən çəqilənələr. Dərbənd və Təjmyrxan-Zyrant, toziszəməli idilər. Dərbənd və Təjmyrxan-Zyra, dəxi daxil olmakla deməq olar qı, butun Dagıstan (Petrovskdan bəska) Azərbaycana verilməlidir. Azərbaycan isə artıq «boləvişləri təchiz» etməməli idi. By nota ilə zaman biza çox mane' oldy; cunqu by nota höqumuti tə'min etdi; o, silah ojnatomagi, byraldi, və xalk qutlalarını rahat etməqə başladı. Laqın by nota və bılıxassə onyx qonullulular bəkkində olan kimsi, hələniz bir qazlıq parçası, olyb kəldi. Belə qı, qonullu ordu nə inqil Dagıstanı bozaltmadı, bəlgə tamamilə Azərbaycan sərhəddinə lap jaktuñlaştı, və

əzu üçün sənqər duzaltdı. By hal vazijəti daha da qoşqınlıdır. Dogrydyr, by vakta daq Deniqinə karşı mubarəza aparmak məsələsində qifajt kədər is qorulmayışdır; laqın byna bəkmajaraq Deniqinə karşı mubarəza kampaniyası, qeniz musalman iczi və qanlı qutlalarının sijasi mubarəza qırdabına seyki edib, onları dəha pis bir iştirka korkysı karalstına kojmakla onları, bizim aqzyzyza atmışa oldy. Azərbaycanda bizim doğry xətti-hərəqət aparmamıñz sahəsində musalman qutlaları içərisində by son iqi aj muddatında firkəmizin nufiyzy kuvvelənib, və möhəqamlasmışdır»¹⁾.

Rəhbər fırka organları, Həzərşəxən tərafindən aktiv bir jardım qoşlajırdı; laqın 1919-cu ilin jayı və pajtında, butun cəbhələrdə davam edən ağır vazijət by fiqirdən vaz qecməqə məcbyr etdi. Byňnəla əlakadar olaraq daxili fırka işinə və musalləh işjan hazırlanılgına maksimym dikkət və fiqir verilməqə başlandı. Hərbi təzqitlət barəsində bə'zi məlymatı, biz əlqə komitəsinin hesabatından aşağıda iktibas etdikimiz parçadan ala biləriq.

«Kızıl donanmanın Bağı, və Petrovsqijo qələməq və silahlı hərbi kuvva çəkirmək imqani, ortadan kaldırıldırdıdan sonra, Kafkas Əlqə Komitəsi, duaman kuvvəsi barəsində istar cəbhə və istar Əlqə Komitəsi vəsaitisilə siza məlymat verməq üçün öz kuvvə və vasajitinin bir hissəsini butun Kafkasiyada və Deniqin cəbhəsində hərbi aqs-qasifjat təqəlinə vermiş kərara aldı. İndi iqi həftədər qı, rafonluların hamisi, acentələr qondərilmişdir. Əqs-qasifjat naçalniglioqina 3eboldajev joldaşları tə'jin etmişid. Kızıllar, Rostov, Armavir və Novorossijsqı rajonlarında, acentələrimizdən maqtyblar alını, 3eyrsə da, laqın lazımi məlymatlar həla almamışdır. By məlymatları, alın qibi dərhal siza qondərəm. Məndə by sahə Bağı, rajon barəsində natamam və toxumını bir məlyimat vardır. Ejni sıryatla Petrovsqı rajony barəsində də,

1) Azərbaycan fırka tarixi komisiyası. Dərnək fırka sahələri.

Zeboldajev joldas tarafından iijlyn 9-ndə tərtib edilmiş dəzqun və təhkik edilmiş bir məlumat vardır...

Bvrada (Bağıda) bylynan inqilis və hindilərin mikdari, dəzqun sırtda müəjən etməq mümkin deejildür; cunqu hıular hər qun xırda hissələr ilə vətənlərinə qondarılır. Umumijətə inqilislər hamısı, iijlyn 18-na daq butun Zakafkasijanı təqə etməlidirlər. Laqın avygystyn 15-na daq kalmaları həkkində jeni sarəncam altınmır. Bir inqilis bahrija zabitinun sojləməsinə qora, avygystyn 15-na daq donanmanın Həzər xəzənə üzərinə hucum və ehtimal olnur.

Aldıqimiz adabijati, biz bvrada jenidən çap edir. By adabijat və qolun təhligatçının vasitəsilə olaraq Bağıda inqilislərdən bir gryp kommunist təqəl edilmişdir. Inqilislər arasında tamamilə dagınık salmak umyndajıjk. Byñyn natiqasında jakın qı, by jakın vaktlarda hınları, bilətoxır vətənlərinə qondaracaqlar. Inqilis adabijat, intiəartlı, Zakafkasija mikiasında təqəl edir. Bizim acentadan altıncı məlumatı qora Bağıda by saat 1000 nəfər inqilis, 1600 nəfər issa hindy vardır. Laqın by rakamları taxmini hesab etməlidür. Ambarlarda 40-a kədar top vardır. Bajıldı 2 adad kala topy koymayıdr. Azərbaiçanlıların səhərdə iqi batarejalart, iqi juz nəfərliq suvarılları və 4 minə daq təlim qormus və jenil safrəberlliq altınmıə asqarı vardır; polisə issa hər halda 3 minə daq adam vardır. Sarhadda qonullu orduya karal, bir neçə piyada suvari və topçu dəstəsi qondarılmışdır. Sarhadda Samyr çətinlənə sag sahilində səngər kazılımlı, istehqamlar duzəldilmişdir. Bağı raiony həkimi, by məlumatların hamisiləni kiimati qoşdır. Laqın man bizim acentələri hərəqətə qətirib, by jakın zamanlarda hər zej barəsində sizə doqry məlumat verməqə çatısarım. 1)

Milli kommunist firkələrini jausatdırırmaga Bağı zərajiti möchyr edirdi; laqın köt'i mubarəzə dəlikasına jakınlasdı, keca, vahid firkə komitəsi rəhbərliyi altında vahid kuvvəli bir firkə təqəriləti, jaratmak lazımdı.

1) Azərbaijan firkə tarixi komisiyası, Dəqənlik firkə sənədləri.

Baqı, Komitəsi Burosynyn jykarıda qostardığıqımız protokollardan, rajonlarda ozaqları birləşdirməq üçün lazımi işlər qəruldugu aşqar olyr. Vahid bir firkə jaradılmazı, bojuq bir hazırlıkh işini tələb edirdi.

Sentjabr ajında Bağı Komitəsi plenymynin iclasında üç firkənin muttəhidi kyrlytajı, məsələsi müzəqəra olyndy. Bizim olımızda by plenymyn protokolları jokdyr. Laqın by sahədə Bağı Komitəsinin sonra qərdouq işləri nəzərə altınmarsa, muttəhidi bir kyrlytaj çağrıtlamasının prinsip e'tibarı, ilə hələ sentjabr ajında kərara altınmıə oldygyny sojləməq olar. Laqın by kərərə, eməli olaraq həlli nojabr ajına daq yzandı.

Baqı Komitəsi Burosı, nojabrın 10-ndə belə bir kərər çıxardı:

«Üç təqərilətin, ja'nı Rysia Kommunist Firkəsi, «Himmits» və «Ədalətsin muttəhidi konferansı, çağrular. By çağruların kyrlylyaz belə olyr; ozaqların muttəhidi iclasları, çağrular; by iclaslarda rajon konferansına ajraca olaraq hər təqərilət tarafından 5 nəfər bir nəfər numajancıda seçilir. Sonra muttəhidi rajon konferansları, çağrular və bvrada buro uzvlarının intiraqı, ilə olaraq təqərilə matəsasi müzəqəra olyndır. Sonra umym Bağı, konfransı, na hər 25 nəfərdən bir nəfər numajanda seçilir». 1)

Sonra konferans çağruları ləğv edilir və buronun nevbatı iclasında seçqi kajdası, dəjizilir.

«Numajandalar, hər 25 nəfər bir nəfər bilavasita olarak ozaqlor tarafından seçilir. Numajandaların mandatları üzərində, seçqi idahı vəcəyd edən üzvlərin mikdəri, qostarılır. Ejni zamanda mərz səhəblərdən dolait, seçqi idahı edən bilmənlər də hesab olyndır. Üç təqərilətin hər bir rajon komitəsi kontrol komisiyasına bir nəfər adam ajrır. By adam butun ozaqların iclaslarında intiraq edir

1) Azərbaijan firkə tarixi komisiyası, Dəqənlik firkə sənədləri.

va mandatları, nəzardan qecirib təhlükə edir. Umm-Baqı konferansının müzakirət-i jeymijəsi, firkətin birləşməsi və ya ona ad verilməsi barəsində təqətilat məsələsindən ibarət olyar [1].

Bağı Komitəsinin protokollarından qorunur qı, nojabr aji, nın avyollarında firkə konferansı, olmazıdyr (qorunur qı, by konferans jahı, nız Rysja Komunist Firkəsinin konferansı, olmazıdyr) qı, by konferansda höquməti ələ almak barəsində kərar çıxarılmışdı. Byynynla əlakadər olaraq, Bağı Komitəsi nojabrın 16-nda belə bir kərara qalır:

«By məsələni praktiq bir syratda həll etməq istənilən Zəkaiqasijə Əlqə Komitəsi ilə birliqdə üç kommunist təzqiliatın heçfər-rijasatına tapşırılır. Rajonlarda sovetsizm karzı təbliğat aparmalı.» 2).

Hoquməti ola almak məsələsi ilə alakadər olaraq, zövinizmə karşılık mubarəzə cuməsi, jəkin qı, «Musavat» firkəsinin 3yralar hoquməti ygrynda apart- lan mubarəzəjə milli mubarəzə karakteri vermaqə çalişması, dolajıslı, ilə jazi ləmtədi. Proletariati, nə baj- lər və byrzayizija hoqumətinə karşılık apardı, qı, siyasi mubarəzonun ustunu ciddi bir sırətdə zövinizmə təbliğatı, ilə pərdələməqə çalişarak, bolxeviqləri Rys- ja imperializminin acentələri adlandı, rı, rı, lar. Məraklı, byrası dyr qı, by məsələdə «Musavat» firkəsi ilə menzəviqlər arasında vahid cəbhə əmələ qətirilmişdi. By firkənin «Iskra» adlı, gəzətində əldykeçə gəriba sətrlər dərc edilmişdi:

1) Azərbaycan şirkə tarixi komisijası, Dağıntı şirkə sahələri.

2) Azərbaycan fırqə tarixi komisiyası, Dəmək komitə protokoly, 1919-cu il.

*Bağı laşlarının bir hissasında olan bolşeviq rhy bir çok cihətdən hamlin laşları üzərində hücum surən rys millətçiliqinin təzahüründə iştiradır. Onlar Azərbaycan höquqununa karalı, bəy höququnun mülqədar irticai höququnə oldığı üçün delil bəlqə bir turq-Azərbaycan höququnə oldığı üçün mubarəzə aparırlar.

Bağı proletariatının on aktiv hissəsi üzərində atılan və bohtanın nə kədər alcəkçəsinə bir bohtan olması, ap-ajdırındır. Deniqinin qolmasına karzı, Bağı proletariatının başlıca olaraq by hissəsi, kəhrəmənənə və inadlı, bir syrdə mubarəzə etməsini menzəviqlər bilməjə bilməzdilər. 3yra hoquməti ygrynda aparılan mubarəzədə on duşuncəli müsəlman işçilərin də rys işçiləri ilə əl-bir olaraq cıjın-cıjına qədidiqlərini dəxli bilirdilər. Misal üçün Bibi-Hejbətdə **Müsəlman işçilərin** mitingində bir səs ilə kabyl edilmiş olan kərarı, qostərməq olar.

«Eşlər «Azərbaycanın» istiklaliyyət qurunun bəjram etməq məsələsi barəsində Azəgazadə soldasın mərziyasından sonra by qurun təntənəli bir şəxətdə bəjram edilmişsi və cumhuriyətdə Azərbaycan proletariatının diktatorlıq yığını hərpa etməq jöly ilə həkiki istiklaliyyətin oldsuna edilməsinə kərara addılar».

Istiklalijat qununun bajram edilməsi, proletariatın Azərbaycan istiklalijatı alejhinə jok, bəlgə mulqədar və duqançılar hoqumati alejhinə mubarəzə aparıldıkları, subyt etdi. Mubarəzədə isə rys turq və iranlı, iaçılardır birleşmişlər.

Biz jykarda qostordiq qi, bolæviqlor inqilis-inusavat höqumati zärajitinda sänaje va ticarətin bylyndygy vazijjet içerisinde jaçilarin halini, lazimi

kadər jaxlaşdırılmışlığı məməqən hesab etməjir-lərdi. Vəzifəti karakterize etməq üçün bir hesabat müsəvvədəsindən (qərəq qi, Əlqə Komitəsi hesabatının) bir neçə parça byrada qəstərəlim.

«Umumi iktisadi vazifət hər sejdan kabab onyň həkikət halda muttafiklärın muhasəsəri içarısında bylyndim, ilə karakteriz edilir. Deniqin açıkdan-açıqça Zakaifikasiya Cumhuriyyətlərinə bogmaga çəltəş. Muttafiklär isə by iadə ona jardım qəstarırlar. İran, başdan-ajaga inqilis malları, ilə dolmuşdur; laqin by mallar Azərbaycan sərhəddindən və Ənzali-Baqı dəniz joly ilə tərəfə byrakılılmışdır. Ejni syratdə Batym vəsaitləsi Zakaifikasiya mal qotırılması həddən artıq azalmışdır. Kababka Batyma qondarılmasında etimall olynan mallar, indi Qijev və Odessa «azad edildiğidən» sonra oraja qondarılmışdır. Neticədə butun Zakaifikasiya bazarlarında butun malların bilxassası manyaftryn kijmatı quclu syratdə artımaq baalama. Kijmatların artması, nüvə bir dənəciblərin mahallı pylların kyrsyny aaglı dusurməqçə çaltənaməsi, da az jardım etməjir. Kydyryməcasıstan ehtiar da natiçasız kalmalar. Byynynla barabar höqumat by chiqıraqa karal heç bir tadbır qormaşır.

Taxminni kijimotlar bynlardyr; Lodz mahalluların aralı 1600-1800 manata, çitin aralı 50-dan 80 manata, qatının aralı 40-dan 70 manata satılır. Demaq olar ki, malların hamisi, qohna rys mallartdyr. Qeçmişda Bağdan ixracat malları hesab olynan baltık vo kyrydylmış mejvarlă ilə daxi quclu bir syratda ettiqar edir. By son aida qalır qurşunun kijimi 1600 manatdan 6000 manata kalkmadyr. Manatın kyrsy çok asagi, vo İran sarhaddi baglı, oldygы üçün Lianozovyan Kaspi danizinin çanğı sahilində bylyunan baltık mədənləri İslamaçıdır. By axır qırılarda at, coraq, qojarlı vo mejva qibi istehlak azıjasınıñ kijimotları da çok artımdadır. Bilkas-sa coraq çok bahalanmış, 3, 5 manatdan 7 manata kalkmına va oei-deedə bahalanmaknadır.

Bynynja belə neft sənajət avvalqı qibi jəna da tənəzzül halında davam edir. Neft ambarları, agzına daq döldür. Nefti satmaga jer jokdyr. Hall-hazırda neft az bir mikdarda Jaltınç Qurcustana, Turquja və İtaliya ixrac olunur. Başlıca olaraq İngilislərin siyaseti nüfusunda Azərbaycan hökumətinə Iran ilə sazışaldo et-

maq mumqun olmadı. İşçilərin ilq nevbədə rys işçilərin qutluvi bir sırtda iədən çıxarılması, və bınaların qonullu orduya torəf kaçması, davam edir; cünkü Azərbaycanda byndan başqa heç bir jol yokdry. Əməq hakki, olydəkə azdry. Neft sənaye sahələri, isə onyñ artırmamasına karşılık ciddi mukavamat qoştarırlar. Mutaxassis işçilərin qundalıq aماq hakki, orta hesab ilə 40-45 manat, mutaxassis olmajan işçilərinçi isə taxminən 30 manatdır. Bağı proletariatumu karşısında həl-hazırda kollektiv mukavalanama qecirməq məsləhət dyr; işçilərin sənaye, yə qib bir vəzifət işçiləsində bilyndiygы bir zamanda ony qecirməq çox çatdırır. Baqlılıh işçi stufi, yə zyn muddət ac omur qecirmədən məhəyyim olmazıdyr.

Jahintz rys icasıları deñil, müslüman içi qutlobarı da öz iktisadi vajiiñalırdan çok narazıdırlar. İçi konferansının axırını, içelasında 309 müslüman numasındanın toxumına jartsı, itatraq edirdi. «Musavat-Firkasının nyfzy, müslüman icasıları arasında çok sur'atla azağı duur. Sol «Himmatin» nyfzy artır. Bir az byndan avval, avam, qozu bağlı, haj ve xanlarımı itatqar olan müslüman qantılır dä qozlارımız onnda bañı shımmijati addımlar atmakdadır. By jakılarda Qanca (sabık Jelizaveipol) vilajatinı Kazak kazası, qentüllörün kyrlytasi, kyrtaðı. By kyrlytasi, toprak məsəlasına aidiş sosialistescina korarlar kabyl etdi.

Ummi kollektiv mukavələnəmə bağlanması, tələbi paxıza doğry işçi qutluları arasında bojuq nüfuya maliq olan boləviqlər tərəfindən ilərija surulmuşdu. By ziər Baqt, işçilərinin hamısı, bir jərə topladı, və höqumət ygrynda sijasi mubarəzə aparmanın luzymijətini qostarmaq üçün ajdun bir su-byt oldy.

BEŞİNÇİ FƏSİL

Haqimijət ygrynda mubarəzə.

Firkə Komitəsi burosu nojabrın 22-ndə hərbi dəstələr təşqili məsələsini müzakərə edib, belə bir kərar çıxardı:

«Rajonlarda hərbi işləri bilən bütün hərbi joldaşları hesab etməmiş, rajon komitaları rüyasat hejətlərinə tapşırılır. E'tibarlı musalmanları, xususi bir kategoriyaya ajırmalı. Bir və ja inqi iqiq nəfər qohna firkələri və e'tibarlı joldaş ajırmalı. By xusysda bir həftə müddətində məlyimat verilməlidir.»

1919-cu ilin axınlarda bütün firkə təşqilatının vəzifəjətini Bağı Komitəsinin 6 dekabr tarixli iclasının protokolyndən bilməq olar.

Bibi-Hejbətdə firkə uzvləri ilə sistematiq bir sıyrıtda məsələ aparılırlar, onlara muhazərələr oknyır, mə'rızalar edilir. Firkə uzvlərinin mikdəri qət-qədə artı, r.

Dəniz qənarı rajonynda iş zərajiti çox çatındır. Bynə qərədə ozaqlar deməq olar qı, heç toplanmaçırlar. Jeni uzvlərin qəlməsi müşahədə olynyr.

Zəhər rajonynda iş həla jolyna duaməmişdir. Professional bir firkə işçisi olmadığından, rajon komitəsi toplazmajır.

Zavagzal rajonynda ozaqlor vaktli-vaktında toplarırlar; laqın ozaq iclaslarında qifajət kədər uzv istiraq etməjir.

Kara zəhər rajonynda uzvlər iclaslarda jaxsı istiraq edirlər. Uzvlərin mikdəri qət-qədə artır. Ozaq iclaslarında firkə programını qeçir və marksizm məsələləri ilə məzgyl olyrlar.

Ag zəhərdə «iclaslar oldyca duz qədir». Hər həftə işçilərin ozaqlar ilə birliqdə iclası olyr. Təkijevin fabriqində müsləmanlar arasında qifajət kədər iş apartılmajır.

Balaxanıda son zamanlarda işlər qənişləşmişdir. Firkəjə husnu-rəqbat bəsləjənlər ilə birliqdə umumi iclaslar çağırılır. Ozaq iclaslarında, məzgolələr təmiminələr uzra apartılırlar. Husnu-rəqbat bəsləjənlərdən ibarət ozaqlar təşqil olynyr.

Qəsələdə «Himmətçi joldaşlar tərafindən bir təşqit duzalmışdır», Laqın işlər bir kədər zəif aparılırlar. Bynyn üçün da oraja işçilər qondorılması «Himmət» və «Ədalət» firkələrinə təqliif olynyr¹⁾.

Deməq olar qı, bütün işçi rajonlarında firkə ozaqları cək muntazəm bir sıyrıtda fəaliyyətdə bylynyr. Firkə təşqilatının bojuməsi nəzərə çarptır. Zavagzal və zəhər rajonları qəridə kalmışlardı. Laqın aşağıda qoracaqımız qibi, Bağı Komitəsi təzə bir zaman içərisində by rajonlarda işləri əz jolyna salabildi.

1) Bağı Komitəsinin protokolları.

Biz jykarıda artıq qəstərdiq qı, höquməti əle almak məsələsini fırka 1919-cu ilin avvalında mejdana atmışdır. Laqın by məsələ ilin axırında daha artıq bir əhəmiyyət qəsb etdi. Dekabriñ 6-ndə Bağı Komitəsinin iclasında haqimijat ygrynda mubarəzə barəsində ma'ryza edildi:

«Fırkanın karzılından höquməti əle almak və bryn üçün kuvva hazırlamak məsələsi dyryr. Hərbi dəstələr təqil etməq üçün, kabakcadan lazımlı işlər aparmakdan otru bir organ jaratmak lazımdır».

Komitə karara ali,r qı:

«Hərbi kuvvə təqil etməq işləri bilata'xır by saat başlamak lazımdır. Hərbi hazırlıck işlərinə rəhbərlik edəcək by organlı işləri üçün umumi nizamnamə tərtib etməqdan otru Beso, Mjaçin və Jegorovdan ibarət bir komisiya seçilir. Rajon komitələrinə təqif olynyr qı, ordu səralarında bylynmışa olan joldaşları, siyahıları, bilata'xır taksim etsin».

Bağı Komitəsi bureau ozunun dekabriñ 18-ndə olan iclasını, başdan-başa hərbi təqilat məsələsinə həsr etdi. Mufəssəl muzaqəratdan sonra belə bir kərar kəbəl edildi:

«1) Hərbi təqilatı, Bağı rajonuñ hərbi təqilatı, adı verilir. 2) Hərbi təqilatın asas maksadı, hərbi dəstələr təqil etməqdan ibarətdür. Jerdə kalan vəzifələr isə hamisli by asas maksadın nü'at edir»....

Hərbi təqilatın adınıñ bir kədər gejri müəjjen olmasına jökin qı, by hərbi təqilat hej'ətinə hər üç fırka üzvlərinin daxil olacağı, səbəb olmıydy və by fırkolər hələ birləşməmiş oldygыndan jəlñiz «Bağı, rajonuñ hərbi təqilatı» adı, ilə qifajotlənməq lazımlı idi. By dediqlərimizi, Bağı Komitəsinin 17-

I) Bağı Komitəsinin protokolları,

dekabrda «Himinat», «Ədalət» təqilatları, və Kafkas Olqa Komitəsi ilə birlidə olan iclasının protokolları, təjid edir. «Himinat» və «Ədalət» in numajəndələri, hər bi seksijantın Bağı Komitəsi nəzdində təqil olyndımasına e'tiraz və byrada istirəq etməməq ilə təhdid edirlərdi. Yzyn mubahəsalərdən sonra by xusysda komitəje ma'ryza etmədən məsələnin üç komitə hej'əti-rijasətinə verilməsi kərara alınır.

Hərbi iş umym-fırka işi ilə janaçı, bir syratda aparılırdı. Həmçılalar ittifaklarının, işçi konferanslarının və işçi klyublarının butun işlərinə əslən Bağı Komitəsi rəhbərlik edirdi. Bağı Komitəsinin iclaslarında deməq olar qı, butun sijasi və iktisadi məsələlər muzaqərə edilib qutlövi iş üçün jollar və usylar tərtib edilirdi. Məsələn dekabriñ 13-ndə Bağı Komitəsinin iclasında kollektiv mukavələnamə barəsində ma'ryza edildi. Ma'ryzaçı sejlıdi:

«By saat kollektiv mukavələnamə ygrynda aparılan mubarəzə, sijsi, höquməti əle almak ygrynda mubarəzə qeyrilişdir; cünki həl-həzərdə mevcyd olan bohranı, başka bir işlə ortadan kaldırırmak heç bir vaxtla mümkün deñil. Sijasi mubarəzəməni məmənət qostarmamışı üçün, biz kollektiv mukavələnaməni tez bir zamanda salıqçarlara verməq çaltamlıtk. İşçilər içarısında apartan işləri kuyvəlandırmaq lazımdır. Biz, işçilər jəltiz öz birlig və kuvvaları ilə olaraq bir aej olda edə bəlcəqlərimizi, azadlığı, onlara kütü ordy deñil, balqı da əzərləri vərə biləcəqini şübhə etməliq».

Kərara aliñdı:

«Kollektiv mukavələnaməni müsləman işçilərə ökyyib, onlara izah edildiğdən sonra salıqçarlara təkdim etməli. Mukavələnaməni jaxşı, mənimsonılması üçün umymı fırka jegicəkləri çəgərməli, və byrada

kollektiv mukavalonamamı, izah etmeliidur. Zəhərin fırka təqibatları ilə hərəqətə qətirməli, ildar asas xott üzərə aparmalı; iktisadi bohran ilə əlakadər olaraq laçlıların cılız vəzifətini izah etməli və laçlılar aşor əzərləri mubarəzə etməzlərsə, Kəzil Ordynun byraja qədə bil-məjaciqini onlara qəstərməli.

Fırka Komitəsi kollektiv mukavələ ygryndə apartan mubarəzədən proletariati, birləşdirməq və ony hərbi çəkilişə hazırlamak üçün istifadə etdi.

1920-ci il yanvarının 19-nunda komitə möhəllərin mə'ryzələrini diniñdiqdən aj jarı, mən sonra, rajonları vəzifəti barəsində nevbatı mə'ryzələr diniñənilid. Beləliklə biz işlərin sur'atını və iləridə qədən laçlıların kommunist firkəsinə olan munasəbatını qəro bilarıq. Jykarlıda qəstərilən mə'ryzələr, umymijjətlə proletariati, o zamanqı, əhvalı-ryhijjəsi həkkində biza müxtəsər, laqın çok kijmatlı mə'lumat verir.

«Bibi-Hejbət. Fırka həjati, by son vaktlarda kuvvatlanımdır. Fırka ja və hamqarlar ittifakına jeni uzyvlər jazılur. İclaslara jaxal qalır, butun məsələlər və bilməxəssə həli-həzərə ajid məsələlər ilə çox maraklanırlar...

Dəniz əməri, rajony. Fırka ja və hamqarlar ittifakının uzyvəri qədidiqə artıır. Mexanik və başqa by qibl killykçular ilə barabər yüksək, administrasiya daşı ittifaka daşlı olyr. Firkəli işlədlər içarısında, Zəra höquməti kiyrləmdən nə kollektiv mukavalonaməni həjata qəçiriləsi və nə başqa bir sejən alda edilməsinin mümkün olmaması, fırqə artıq özüne yer bilməyadır. Hə belə onlar əzərlə aktiv bir sırtında isə həzələməklərə tökdür. Zəra höqumətinə alda edə biləməjəcəqlərini və əzərlər həzələməslər, Kəzil Ordynun byraja qəlməjəcəqini da bilsərlər.

Zəhər rajony. Fırka təqibatı, jaxas-jaxas şölyuna düşür. Qohna, dəqiqiməz əzəqlər hərəpə edilir. Fırka uzyvlərinin akıb qalməsi münahədə olynyr. Hər bir ittifakda bizim əzəqimiz vardır. By əzəqlərdə butun məməgələr son təlimat üzərə aparlırlar.

Zavagzel rajony. Başqa rajonlarda oldygı qibl byradə da fırka uzyvləri artımadı. Dajira komitəsi by vaktə kədər musalman təqibatları olan «Himmat» və «Ədalət» ilə rabita bağlaşa biləmədiadur.

Kara zəhər, laçlıların əhvali, jaxas-jaxas faxatlaşır. Laçlılar qozlorni 3imli Rysjaja diqmaqdadurlar. Onlar kollektiv mukavalonamadan ymyldartı, qəmisişlər. Zəra höquməti olmazdan hec bir sej alda etməq mumqun olməjacagını, və kollektiv mukavalonamadan hec bir sej etməjacagını, ləkin edirlər. Grys jüngünekləri, cagırıtlar və by jüngüneklərde fırka məsələlərinə bakılırlar. Zavodlarda hamisində fırka əzəqləri vardyr. Rajon komitəsi tərafından vərəkələr byrakılırlar. Hər qun fırka məqtəbi toplanıb məagalə apardı.

Ax zəhər, Fırka uzyvlərinin hamisli, dört grypa bölünmədir. Bynlər hər qun toplazıl mə'ryzələr diniñlərlər. By jüngüneklərde fırka konferansı cagırılımdır. Kollektiv mukavalonama bütün iclaslarda müzəqərə edilmədiadur. Hər bir laçlı qı, by saat iktisadi məbarəzə noticasında hec bir sej alda etməq olmaz. İclaslarda istər himmetçilər və istərsə adətçilər dəxi istirəq edirlər. Axırtıne, iclasda vəhid kommunist hərbə təqibatı, jaratmak barəsində karar çıxarılmışdır.

Balaxat rajony. Uzyvlər artıır. İri müsəssələrdə iqi əzəqil etməq mumqun olmයsdyr. Əzəqlərin iclaslarında bizim program məsələlərimiz qecilir. By axır zamanlarda kollektiv mukavalonama və byna karşı, munasəbatımız barəsində məsələ koşulmuşdur. Laçlılar belə hesab edirlər qı, by cılıklı vəzifələrdən yalnız Zəra höqumətinin bərpə edilməsi ilə kyrkətmək olar. Cümə onlar (laçlılar), kollektiv mukavalonaməni bynlərlər vəzifətini jaxalasdır, biləməjəcəqini jaxal, anlaçırlar. Musalman təqibatları ilə stku, rabita yoldurdy; laqın onlar həzən dajira komitəsi iclaslarında istirəq edirlər. Balaxanı rajonunda «Himmat» ilə «Ədalət» birləşmişdir. Indi umymı təqin komitəsi seçilmişdir.

Binəkədi. Binəkədə təqibatlar birləşmişdir. Indi orada vəhid kommunist təqibatı, vardyr. (1)

Baqıda olan sənajə katastrofy, Deniqin və Kolçak cəbhələrində inkilablı galəbə çalması, Ba-

1) Baqt Komitəsinin protokolları.

qi, işçilərini inkilabçılaşdırıldı, və kommunist şirkətəşqilatlarınlı nüfuzlu saat-ba-saat artmaga başladı. Əmələ qələn by bohanın jahı, məz proletar diktatorluğının bərpası ilə ortadan kaldırıldı, ləğatlı həyat özü isbat etdi. Kollektiv ygrynda aparılan yzyn mubarəza proletariat üçün inkilablı bir məqtəb oludy. By mubarəza işçiləri höqumət ygrynda vyrzmajaya hazırlajırdı.

Byrasını, kejd etməq çok əhəmiyyətlidir qi, bütün kommunist təşqilatlarınlı birləşməsi aşağıdan başlamıladı. Proletar sənifli, 3yra höquməti ygrynda mubarəza aparılmışının lazımlı oldygyny duzunduqdan sonra, sənfi dyjy ilə hiss etdi qi, by mubarəzəjə jahı, məz qəqil, həm da məzmynca bejnömləl bir şirkə rəhbərliq edə bilər. Rəhbərliq edici şirkə organları, qutluların əhvali-ryhijəsini və momentin tələbini hesaba alarak by məsələni həjata tətbiq etməqə başladılar.

Hala 1920-ci il janvarın 1-ndə Bağı Komitəsi burosunda «birliqda İsləməq» barəsində ma'ryza edildi. By ma'ryzadən qorulurdu qi, təşqilatlarınlı mədagutlu olmaları, şirkətəşqilatlarınlı inqizafına mədəne olyr. Büro by xusysda belə bir karar çıxardı:

«Zavodlarda şirkətəşqilatları bərpa və təşqil olynyr. «Himmat» və «Ədalət» ozqları birləşir. By iqi təşqilatları birləşdirildikdən sonra Rysja Kommunistlərinin ibarət olan ozqlar də; by təşqilatla mülhək olyrlar». 1)

1) Bağı Komitəsi burosunun protokolları.

Janvarın 19-ndə Bağı Komitəsi belə bir karar çıxardı:

«Bir təşqilat komisiyası seçməli, şirkətəşqilatlarınlı səlahiyyətli enlər hesabını dymalı. Əzəqələri birləşdirib umumi bir təşqilat vucudunda qətimlər. Sonra umum Bağı konferansı çağırıb, orada Bağı Komitəsi seçməli. By məsələnin kəti'si sıradə hall olyması, bütün heftəti-rijasatların iclasına qeyrihilər».

Rajon jüguncaklarının protokollarından 1920-ci il janvar aji, 1-nin axırlarında «Himmat» və «Ədalət»in artı, kərəvənə Azərbaycan kommunist şirkəsi amələ qətirdiqlərini qormaq mumqundur. Janvarın 29-ndə Təkijevin fabriqində şirkət jüguncagı olmuy və byrada hər üç şirkətəşqilatının səlahiyyəti dymak üçün seçilən komisijanın (jəkin qi, Ag əshər komisijasının) ma'ryzası dinlənmişdir. «Butun şirkətlərin uzvlərini jenidən səlahiyyət alıtdıdan sonra, belə bir səlahiyyət amələ qalmışdır: Rysja Kommunist Firkəsi—285 nəfər, Azərbaycan Kommunist Firkəsi «Himmat» 215 nəfər və Azərbaycan Kommunist Firkəsi «Ədalət»—154 nəfər». Rajon konferansı, 1920-ci il fevralının 6-sına təqdim edilmişdir. 1)

Fevralın 3-ndə dəniz qənarı rajonunun müttəhid konferansı, vake oldy. Birləşməq barəsində edilən ma'ryza üzrə belə bir karar kabyl olyndı. Konferans,

«Bizim umda vazifəmizin, jəni sijasi haqimijətinə ala alquşusunun tez bir zamanda jerino jetirilməsi xəritəsi üçün kommunist təşqilatlarımlı, bilətəxir tamamı-

1) Azərbaycan şirkət tarixi komisiyası, Dəngək sənədlər.

İş birlaştırmışRAININ sur'atlındırılmasını razılık bili. Byna qora da by sahada zarboz bir syrotta iş apartmasının, butun raion işçilərinə, bülkəsə himməteli şəhər tapşırılır (1).

Butun firkalarin kyryltaji, fevralin 10-y ilo 18-i arasinda avke oldy.

Bibi-Hejbət rajony fırkə konferansının protokollarından biz qorurug qi. Rysja Kommunist Firkəsi təşqilatlarının bir kadər xəbəri olmadan «Himmat» firkəsi tərəfindən çağırılmışdı; laqin bynynla belə Bağı Komitəsi kyryltajda iştiraq etdi. Kyryltajda Azərbaycanın 17 kəzəsindən numajəndələr var idi. Məhəllərin mə'ryzələrindən sonra, «Himmat» firkəsinin mustəkil syratda jasaja bilməjəcəyi bəlli oldy. Kyryltaj yahid Azərbaycan firkəsinin təşqil edilməsini karara aldı. Kyryltajda Ali Komitə saçıldı.

Rajon komitəsinin mə'ryzəsindən qəruruq qı-

«Тәзқилатrajonda son dərəcə bojuiub kuyvatlaşmışdur... Hali-hazırda rajonda 20 ozaq vardyr» 2).

Bibi-Hejbət rajonynda olan fırkə təşqiliatı, uvwxyzərinin umumi mikdəri, 311 nəfər idi. Bynlardan 134 nəfəri rys, 139 nəfəri müsəlman və 28 nəfəri erməni idi.

1920-ci il fevralı, mü 20-ndə Zavaggal rajony-
nyň konferansı, oldy. Məhəllərdən olan mə'ryzaçı-
lər, rajon komitəsinin işçisi qutlılorından aralanmış

¹⁾ Azarbajcan fırka tarixi komisijası. Dəqiqlik sənədlər.

2) Azərbaycan fırqə tarixi komisiyası. Daxilişənə
jar. Protokol numra 12.

ve umymijjatla işlərin zəff aparıldıqda, qostarılır dilər. Buna baxmajaranı umumi juqşalış ilə əlakədar olaraq, şirkə uzvlərinin mikdari, 300 nəfərdən artırmadır.

By konferansda üç kommunist təşqiliatının müttəhid kyrıltajı, barəsindəki mə'ryzə çox maraklıdır. Mə'ryzaçılın sözlerinə qərə kyrıltajda Azərbaycanın 19 nahiyəsindən təxminən 150 nəfər numajəndə istirəq edirdi. Məhəllədən qələn numajəndələr kyrıltajı, ozlərinin tamamılık kommunistlərin tərafından olan 40 min qəntiləri təmsil etdiqlərinə inandırırlar; laqın məhəllərdə rəhbərlik edici organlar olmaması, uzundan, by qəntli qutlalarının təqib olyunmadığını göstəriridirlər.

Başka rajonlar barəsində də taxminan ejni mə'lumatlar vardır.

Azərbaycan kommunist firkəsinin birinci kryrltajı və fırka təqətilatının vəzifəjəti barəsində biz bəzi məlumatı, 1920-ci ildə fevral ayında Gogoberidze joldaş ilə Lominadze joldaşının arasında doğrular üzrə olan dənəsi, kda tapşırıq, Gogoberidze joldaş xəbər verir ki:

«By jakın zamanlarda Bağıda Rysja Kommunist Firkasının muttabid kyrlytaq, vake' oldy. Vahid Azərbacjan Kommunist Firkası təqəl edilmişdir. Kyrtalıda 200-dan artıq nümayişçi var idi ki, bınalar da qantılıların aqsorjatını tömş edirdi... Bağıda fırka təqəlili, qudson-quna kuvvəllərin, Mahallələr üç təqəlili, birləşməsi deməq olar ki, kyrtarılmadır. İacı-qantılı qutuları içərisində biz mutlak bir nützə malıqiz. Kollektiv təkdim edilmişdir. Ordıy içərisində ilər müvafiqlikdən syratda qədir. Bir çox hissələrdə inki-

labi oħvali-ryhija vardyr. Bynlar taraflindan biza jar-dum olyncagħna aminiq». 1)

Firkə organları, m.n və ajrl.-ajrl. joldaşları, məqtyb və hesabatlarında da ejni mə'lymatlar vardyr.

Qarəq qı Haċċerxana qondarilmis bir məqtybyn musavvadəsində okyjyryk:

«Baqqi istər rys və istərsa müsləman taçlıları içərisində nufyzymızın artması ma'nusunda olaraq vazijjat jaxṣudır. Hatta qantiliara nufyz jeṭirmiş iainda bela biza karal rakabat jokdryr. Azərbajcanda by saat bizim vazijjatımız çok möhəqqəm və nufyzlydyr. Butun sijsi gryplar bizimlər cur alakada bylynnimk məcbiriyatindədirlər. Jeni təzqil olynniyə kombine bizim kuvvamız ilə ciddi syratda hesablaşır. By kombinənin numajandası bizim ilə rəsmi danışlaqa qırımdır. Onyx taasibbu ilə çok ehtimal qı, Baqqiandan numajandalar qondarılacaq və bynlar Azərbajcanın istiklaliyyətini rəsmi syratda təsdiq etdirməqə çələsəcəklər. Biz ejni zamanda Azərbajcanda, Əzyər hökuməti kyr-mak üçün cəlkələda bylynnimkən otrə hazırlaşırılk.»

Musavat hökuməti 3yrələr Rysjası ilə munasəbat duzəltmədən sənajei təzqil etməq gejri mum-qun olması, uzundan cəkilməz bir vazijjata duzmus-dur. Laqin byna bakmajarak Musavat hökuməti 3yrələr Rysjası ilə munasəbat duzəltməqdən, Baqqi və butun Azərbajcanda çok tərəfdarı, olan proletar inki-labi,ndan korkyrdy.

Hökumətin vazijjatının sarsılılı, oldygы, hətta ahalinin mezeçan hissasına belə ajdiñ idi. Byna qo-ro da nazirlər zyrası, sədri, bohran olması, həkkiləndə byrakuılan zajlılorin hamisi, əsaslı oldygı-

1) Azərbajcan firkə tarixi komisijası, Dağlınlık sənədlər.

ny ahalinin kylagħtuna çatdırımagħi lazırm bildi. Jysif-bajov hətta hökumət gazetəsinin əməqdaşını:

«Bolsevizmin, bizim Azərbajcan xalkının ryh və karakterini katijan muvafik və biza bolsevizim üçün olveriali zəmiņ olmamasına» inandırırdı.

Laqin Azərbajcan hökumətinin başçısı, öz kabina kollegalarının fırqini ifadə etməjirdi. Belə qı, haman hökumət gazetəsinin əməqdaşı, ilə olan mu-sahəbəsində, daxiliyyə naziri aşağıdaqı sözleri de-miadi:

«Bolseviqlar by vakti dəq bizim cümhürriyat-inin mustəkil jaazanşının binevrasını kazımaq üçün, cinayatkarana işlər qorurlar, byna qəra da o, (nazir) bolseviqlərin by cinayatkar işlərinə nihayət vermeqi kə-rara almışdır. Byndan sonra konsert-miting aqflında olaraq istər əsifə və istərsa gazeta və vərakətlər vasi-toslu olaraq matby» heç bir bolseviq tabligatına jol verilməjəcəqdur».

By dəfə nazir öz sözünün ustundə dyrdy. Belə qı, Musavat hökuməti omrunun axırları, haftaların-də bolseviq və işçi hərəkatına karşılık apardılan tə-kibat son dərəcə mudhiż bir zəqil aldı. Gəzətolor dajandırıldı, axtarış və həbslər adı bir hadisə zəq-lini almışdır; işçi jügencəkləri, isə silah qucunu dagıdı, l.r.dı.

Hökumətin qoturmazı oldygı jeni kyrs, hələ fevral ajiñda kejd olynniyəzdi. Sənajehə saluhları, ba'zi qızzaqlarla qeçdilər və maaşları kismən ar-tırılmazı, e'lən etdilər. Hökumət by momentdən istifadə etməqni və inkilabi təzqilatlara karşılıq qeniz

bir hucum açmayı kərara aldı. Baqt Komitəsinin iclasında maaşların kismən artırılması, ilə əlakədar olaraq qələcəq işlər barəsində mə'ryzə edildi. Mə'ryzəçi qostardı ki, «Musavat» şirkəsi müsəlman işçiləri arasında təbliğat aparmak üçün maaşların kismən artırılması, qyja hoqumətin çalısması nəticəsində olda edilmiş olduygyna dair zəjər byrakmaga çəltər. Byynən üçün də mə'ryzəçi bınaları lazımlı qordu:

«Siyasətin bir kədər kommunistlərin iktisadi mubarəzədən boyin kaçırılmalarını işçilər qostarmalı, hələlik sijasi mubarəza barəsində danışmamalı; cunqu davam edən sonajə bəhrənləri, jələnləri iktisadi mubarəza ilə ortadan kaldırırmak mumkun olmalıdır üçün, haman sijasi mubarəzinin labud olacağın, biz biliyoruz.»

Baqt Komitəsi, mə'ryzəçinin fırqə ilə razılaşmaya, belə bir kərər çıxardı:

«Bizim təbliğat taktikasındaçı, xəttimiz olduygı qibi kələr. Ləqin professionallar özlərini ayditarıja ilə yığıylasdırırmalı. Musavatçılar olan jerlərdə isə ehtiyatlı olmalıdırlar.»

Baqt Komitəsinin 4 mart tarixli iclasının protokollarında, belə bir jazı vardır:

«By son zamanlarda hoqumat bolşeviqlərə karşılık mubarəza aparmayı, kərara alıb cəzaları, kuvvələndirmədi. Bizim soldaşlarımları qidmaq üçün jeni bir aqsi-qəsifjat təqşil olynniyzdır. Musavat şirkəsi tarafından həla terror dəxi tətbiq edəcəqdür. İşçilər arasında fitna və onları bolşeviqlərdən aralı, salmak məqsədi ilə, hoqumət ozu by saat Karabagda kəsdən kurgın salmışdır. Digi-diviziyə dəstələri təqşil olynyr. Təqşilatımız, talandan müdafiə edə biləcəq tədbirlər gormaq lazımdır.»

Baqt Komitəsi belə bir kərər çıxarıı:

«İstər bütün şirkə və istərsə həmçər iktisadi işləri mumkun kədər daha qızılında aparmalı. Fırka tənzimnaməsindən və şirkə intizamı formasından kətişən qanara çıkmajıb təqşiliata çox ehtiyat ilə jeni uzyar kəbəl etməli. Özəqlərdə təbliğat-təqşilat işlərini kuvvələndirməli.»

Daxiliyyə naziri martın 24-nə son hadisələr barəsində bir muracətname byrakdı. By muracətnameyə deejilir:

«By jekin qonşularda biz ba'zi vasikalar e'lən edəcəq ki, by vasikalar istiklaliyyətimiz düşmənlərinin hoquməti ilə alımkən üçün pərtaxtda aktiv bir syratda çıxıra jəpmək üçün hazırlanımda olydklarını ap-ajdu ibbat edir.»

Byynənla əlakədar olaraq qutluvi həbslər jəpliməzdi ki, bınalar şirkə təqşilatının işinə çox pis tə'sir etmiş olsy.»

Baqt Komitəsi iclasında martın 27-nə belə bir kərər kəbəl edildi:

«Təqşilat işlərini kuvvələndirib şirkə təqşilatları, bərpa etməli, ləçi konferansının bərpəsi, hejəti-rüjasata tapşırılmalıdır.»

Kızılı Ordynyn Deniqinqə karşılık muzəffərənə bir syratda hucum etməsi və 3imali Kafkasda 3yralar hoqumətinin təqşil olynmastı, musavat haqimlərinin içərisinə bojuq korky saldı. Onlar özlərini itirdilər. «Azərbaycan» qəzetəsi «3imal Imperializminə» və daxili korkyja karşılıq sutyenlərində qırıltıly makalələr dərc etməqə başladı. Hoqumət qəzetəsi belə jazırdı:

«Cəmhiyyətəmiz daxilində silsi mubərəzə qəsimlədir... Fırıldar, sunular, müxtəlif təzadlı cərajan və gryplar olmamalıdır. Duximan karasında öz azadlığın müdafiə edən və galib qalmış arzusunda bylynan vahid bir xalk vardır».

Musavat höquməti qozəl bir syratda bilirdi qı, sunular vardır. Qənia əməqçisi qutblarının ony (höquməti) qormaqqa qozları jökdür. Onlar by höquməti karşıl aktiv bir syratda cikında bylynmaga hazırlıryrlar. Höqumət, ozum karşılada dyran korkydan müdafiə etməq məqsədi ilə bolsevizmi tamamilə ləğv etməq üçün an ciddi tədbirlər qormaqqa başladı. Polis və general-gybernator idarəsinin məm'yrları, o kədər azmılodular qı, hətta daxiliyyə naziri, həbslərin başda dyran naçalnılıqların xəbəri olmadan aparıldıgənt və həbs edilənlərin bir çoxynyn uzuna heç bir takşernama okynmadı, qı, general-gybernatora jazıb bildirdi.

İrtica o dərəcədə qalib çatdı qı, polis an qorqamlı fırıldar işçilərinin katlini təqşılə başladı. Martın 25-ndə Azərbaycanda an qorqamlı və mözhydr bolseviqlərdən birisi olan Əli-Bajramov kətl edildi. General-gybernatoryn özünün e'tiraf etməsinə qora,

«By hadisə cəmijjati darın bir syratda həjəcana qatıldı. By xususda cəmijjat içerisinde jalan xəbərlər jajılmakdadır».

General-gybernator polis idarəsinə «bədəfqarları, qəaf etməq» üçün an ciddi tədbirlər qormasını jazıb əmr etdi. Laqin byny kejd etməq çok karakterlidir qı, general-gybernatoryn by əmri jaltınlız

aprelin 15-ndə ja'ni katldon uç həftə qədidiqdan sonra c'lan edildi. Bynyn sababi isə, musavat haqınları bəj və byrzayazija höqumətinin artıq son qınlorını qecirməqdə oldygyny və byna qora da onları çalısmasının abas oldygyny ozlari e'tiraf edirdilər.

Baqt Komitəsi həbsə alındıq; laqin az bir zaman sonra o jenidən hərbi edildi və idarə qondom-qunu kuvvələnməqə başladı. By jakutlarda idarə xitam veriləcəqi artıq hamija ballı idi.

Aprelin 8-ndə ordynyn Harbi İnkilab Byrasına jazılımz olan məryzənin müsəvvərindən, biz okyujyryk:

«Byrada elə bir saraiit amələ qəlməndur qı, bəz diq; laqin byna by saat by hallar mane olyr: qonullu ordynın butun hərbi donanması, bolseviqlərə karşılə apartlan mubərəzəni davam etdirməq artıla Azərbaycan höqumətinə verdir. Byna qura da biz, cikla etdiqimiz zaman hərbi donanma toplarının atası da jer üzündən silinsəcəqimizdən korkyryk. Biz donanmayı kuvvətdən salmak üçün hər bir tədbirə qırırıq. By məqsəd da da Petrovşija və Haatərxana adamlar qondəriq.

Qonullu ordynyn 3000 nəfərdən ibarət olan piyadaların silahlıları, Azərbaycan höquməti tərafından alınır və Qançajə dəkl edilir. Laqin silahlıları müsəjən bir mikdər, onların ozlərində kalmışdır. Bəzələhimizə bojuq bəi kuvvədər».

Aprelin 15-ndə professionalların iclasında həlli-hazır barəsində məryzədə bylynan məryzaçı da vəzijjati taxminan ejni syratla karaktörize etdi. O, oz məryzəsində sejledi:

«Byrada Azərbajcanda kommunist fırkəsi 3yra höqumatı ygrynda mubarəza aparmak karalında dyr. Objektiv ərajiit işə qet-qeda onyn manfaatına yigyn bir aqıl alır. Kabaca ərajiit tamamilə baska idi. Deniqin kuvvəli id. 3yra höqumatı təqil etməq üçün nəqəz azacılık da olsa təsəbbüs edilsə idi, o zaman 3yra höqumatını maliv etməq üçün Zakafkasijaiə bejüq kuvvələr qondarılı bilordi. Antanta da çox kuvvəli idi, o da tə'sir edə bilirdi. İndi işə Deniqin möglyb edilib dəgidi, ləmədəyir; artuk Deniqin şokdyr. İndi 3yra höqumatı siyasi olaraq kuvvəli bir müttəfiq vardyr. Antantanın kuvvəsi artuk sarsılmışdır; belə qı, Bağı proletariati, həlmiz «Musavat» höqumatı ilə mubarəza etməlidir qı, bəy höqumatının da e'tibarı vək duamusdur. «Musavat» fırkasının bütün sajı və faaliyyətlərinə baxmajaranı dəha müslimlənlər içərisində öz nüfuzunu itirmədir. Əqsino olaraq kazalarda indi höqumatı karalı, bejüq bir nəzarəzlilik hissə edilməqdədir. Hər ierdə galəjan vardyr. Seçilənlər qı, bə'zi hərbi hissələrdə tamamilə hazır və cəktikdə bylynnmak üçün çəqtrili qoşlaşdırırlar... Höqumat tərəfindən edilən təkibat və həbslər, təqətilat, sarsılmaja bilməz.

Iktibas etmiş oldygymyz hesabatlar bolşeviq-lərin inkilabi fəaliyyəti qutlular içərisində o kədər dərinləşmişdir qı, musavatçılar heç bir ta'kib və tədbir ilə öz həqimijətlərini xilas edə bilməyən cəqlərdi.

Aprel aji, nüñ 1-ndə fırka komitəsi iclasında qəstərildi qı,

«kollektiv mukavələnamə, iaçılər arasında by saat öz əhamiyyətini tamamilə itirmədir. İaçılər ona artıq tamamilə lakejd bakişlər, sazlıx komisiyaları, da heç bir iclast, olmajar. Umymjətə iktisadi ziərlər, mejdandan qoturulmuşdur. İndi artıq siyasi ziər mejdana atmak və iaçıləri by ziər atrafi, nda təəqil etməq lazımdır».

Bağı Komitəsi, by xusysda Əlqə Komitəsinə muracəat etməgi kərara aldı. Əlqə Komitəsi, aprelin 19-ndə kərara aldı:

«İaçı qutlular indiqi höqumat ərajiində kollektiv mukavələnaməni hajata qecirənq mumqun olmadıq, artuk işkin etmisiər; buna qora da onların işçilərinin dəha artuk inkilabçılaşmaları üçün nəft sənaye sahələrləri, ilə apartləri, bütün dənələkləri, qəsməq lazımdır. Laqın bolşeviqlər həkkündə ziəflər çıxınışları sabob olmamak üçün by masala xusysynda içi qutlularını azadlaşdırı, kajda üzərə e'clək japmaga məcbür etməli:

1) «Sazlıx komisijası, kollektiv mukavələnamə-nin an mühüm, işçilərin manafei ilə canlı bir sıratda olakadər olan maddələrinin iləri surur və ya maddələrin nəft sənaye sahələrləndən kat'ı bir cavab istəjir.

2) «İaçı konferansı, cəgirətlər, sazlıx komisijası, nəft sənaye sahələrləri, ilə apartləri, dənələkləri qəsmədən, həmin dənələklərinə qədia və natiçalılar barəsində içi konferansında müvafək bir mə'reza edir.

3) «Jalınlız iaçı konferansı, kərara alındıdan sonra sazlıx komisijası, by dənələkləri qasır». 1).

İaçı sənəfi, kommunist fırkəsi başda olmak üzrə heç bir zəja jaramaz Musavat höqumatı üzərinə hucum japmak üçün lazımi kuvva toplajırdu. By mubarəza, müxtəlif millətlərdən olan işçiləri və Azərbajcanın əməqqi qəntəllərini birləşdirirdi. Kat'ı vyrəzmajə hazırlı olmak üçün Əlqə Fırka Komitəsi kərara aldı:

«Höqumatı ala almak üçün apartləri mubarəzanın kat'ı momenti jəkulundaşır (qı, by zaman I-maj bəjra-mənenin əsas vəzifələrini hajata qecirməq üçün bütün iaçı kuvvələrləndən mumqun kədər səmarəli bir sıratda istifadə etməq lazımdır). Heç bir sulhçeyjərə nümayiş

1) Azərbajcan fırka tarixi komisijası, Fırka Komitələri iclaslarının protokolları.

duzəltməq, tə'tillər e'lən etməq lazımlı dejildür. Jaltınlız konsertlər və mitinglər duzəltməq və lazımlı varəkələr byrakmak ilə qisajatlanmaq lazımdır».

Əlqə Komitəsinin by kərarı, həjata qəçirilmədi; çünqü mulqədar-byrzyazija parlamenti aprel aji nüñ 28-ndə höqumatı Azərbaycan Kommunist Firkəsinin sifatında olaraq işçi və qəntililərə verməq məcburyiyyətində kəldi.

Firkə Komitəsi 1-maj bajramını, qəçirməq məsələsinə aprelin 29-ndə yenidən baxdı, və majın birində numajız duzəltməq kərarıni, çıxardı. Bağı proletariati, 1—maj bajramını, by dəfə artı, k 3 yaralı Azərbaycanında qəçirmis oldy.



Kijməti 40 k.

1929
606

Испарг Отдел ЦК и БК ВКП(б)

Я. Раттауэр

Борьба за Советский Азербайджан

БАКУ — 1929

1929
606